

Ayup

Ihlasmənlik həm awatlıq

1 «Uz» degən yurtta, Ayup isimlik bir adəm yaxıloqanidi. Bu adəm bolsa ķusursız, durus, Hudadin қorkidioqan, yamanlıktın əzini yirak tutidiqan adəm idi. ■

2 Uningdin yəttə oğul wə üq kız tuquldi.

3 Uning yəttə ming կոյ, üq ming təgə, bəx yüz jüp kala, bəx yüz mada exək կatarlıq mal-mülki bar idi. Uning malayliri bək kəp idi; u xərkliklər iqidə həmmidin uluq idi.

4 Uning oğulları nəwət boyiqə bekitkən kündə əz əyidə baxkilar üçün dastihan selip ziyapət կılatti. Bu künldər də ular adəm əwətip üq singlisini ular bilən billə tamaklinixka qakirittə.

5 Ularning xu ziyapət künliri ayaqlıxi bilən Ayup adəm əwətip ularni Huda aldida paklinixka orunlaxturatti. U tang səhərdə ornidin turup ularning saniqa asasən kəydürmə կurbanlıklarnı կılatti. Qünki Ayup: «Balilirim gunah կilip կoyup, kənglidə Hudaçqa

bihərmətlik kılıp կoyamdikin» dəp oylaytti.
Ayup hərdaim ənə xundak kılıp turatti. □

Ərxtiki birinqi ketimlik kengəx; Xəytan sokunup kirdi

⁶ Bir küni, Hudaning oqlulliri Pərwərdigarning huzurioqa hazır boldi. Xəytanmu ularning arisiqə kiriwaldi. □

⁷ Pərwərdigar Xəytandın: — Nədin kəlding? — dəp soridi.

□ **1:5 «Ayup adəm əwətip ularni Huda aldida paklinixqa orunlaxturatti»** — baxka birhil tərjimisi: «Ayup ularni qakirixqa adəm əwətip, ularni Huda aldida paklanduratti». «**paklinix**» — əyni qaqdiki կurbanlıq kılıx üçün «adəmni paklandurux»ning կandaq elip berilidioqanlıqı bizgə naməlum. Bəlkim yuyundurulup, pakiz kiyimlərni kiydürüx degəndək ix boluxi mümkün. «**kəydürmə կurbanlıq**» — կədimki zamanlarda məlum bir haywan (կoy, kala, կatarlık)ni soyup, uning կenini yərgə ekitiwetip, andin uning pütün tenini Hudaqə atap kəydürüxtin ibarəttur. Bu hil կurbanlıq gunahni tiləx yaki Hudaqə ibadət kılıx məksitidə kilinidu. «**Hudaqə bihərmətlik kılıx**» — muxu söz iibraniy tilida «baruk» dəp elinidu. «Baruk» adəttə «bərikət, bəht» degən mənini bildüridu. Xu dəwrədə adəmlər bir-biri bilən hoxlaxkanda «bərikətlik bolsun» dəp bəht tiləyti. Xu səwəbtin «bəht tiləx» («baruk») «hoxlixix»ni bildürüpmu կelixi mumkin idi. Demək, muxu yerdə bu ibarə «Balilirim Hudadin hoxlixip («huddi widalaxkandək») ayrılip ketəmdikin» degən mənidə boluxi mümkün. □ **1:6 «Hudanıng oqlulliri»** — muxu yerdə ehtimal mukəddəs pərixtilərni kərsitudu. 38:7ni kərung. «**Xəytanmu ularning arisiqə kiriwaldi**» — Huda nema üçün Xəytanning əzining huzurioqa kirip, əzini ərkinlik bilən հակarətlixigə yol կoyidu? Bu muhüm məsilə toqluluk «կoxumqə söz»imizni kərung.

Xəytan Pərwərdigarqa jawabən: — Yər yüzini kezip paylap, uyak-buyaklarnı aylinip qərgiləp kəldim, dedi.■

8 Pərwərdigar uningoşa: — Mening ķulum Ayupka dikkət kılqansən? Yər yüzidə uningdək mukəmməl, durus, Hudadin ķorkidioğan həm yamanlıqtın yirək turidioğan adəm yok, — dedi.

9 Xəytan Pərwərdigarqa jawabən: — Ayup Hudadin bikardin bikar ķorkmioqandu?

10 Əzüng uning əzi, ailisidikiliri həm uning həmmə nərsisinin ətrapişa қaxa կoyqan əməsmu? Sən uning қolişa bərikət ata kıldıng, xuning bilən uning təəllükəti tərəp-tərəptin güllinip awumakta. □

11 Əgər Sən қolungni sozup, uning həmmə nərsilirigə tegip կoysang, u Səndin yüz ərüp, Seni tillimisa *Xəytan bolmay ketəy!* — dedi.

12 Pərwərdigar Xəytanoşa: — Mana, uning həmmə nərsisini sening қolungoşa tutkuzdum! Birək uning əzığə təgküqi bolma! — dedi.

Xundak qılıp Xəytan Pərwərdigarning huzuridin qılıp kətti.

Birinqi sinaq

13 Bir küni, Ayupning oğul-ķızliri qong akisining əyidə tamak yəp, xarab iqip olturnattı.

14 Bir həwərqı Ayupning yenioşa kelip uningoşa: — Kalilar bilən yər həydəwatattuk, exəklər ətrapta otlawatatti;

■ **1:7** 1Pet. 5:8 □ **1:10 «ətrapişa қaxa կoyqan»** — yəki «ətrapişa tosak կoyqan».

15 Xebaliklar hujum kılıp kala-exəklərni bulap kətti. Ixləwatkan yaxlarnı kılıqlap əltüriwətti. Yaloquz mənla kutulup ķelip, siligə həwər yətküzüxkə nesip boldi, — dedi.

16 Bu adəmning gezi tehi tüğiməy turupla, yənə birsi yığırüp kelip Ayupka: — Asmandin Hudanıng oti qüxüp կոյլar wə ixləwatkan yaxlarnı kəydüriwətti; yaloquz mənla kutulup կaldim, siligə həwər yətküzüxkə nesip boldum, — dedi.

17 Bu adəmning gezi tehi tüğiməy turupla, yənə birsi yığırüp kelip Ayupka: — Kaldıylər üq tərəptin hujum kılıp təgilərni bulap elip kətti, ixləwatkan yaxlarnı kılıqlap əltürübətti; yaloquz mənla kutulup կaldim, siligə həwər yətküzüxkə nesip boldum, — dedi.

18 Bu adəmning gezi tehi tüğiməy turupla, yənə birsi yığırüp kelip Ayupka: — Oqulliri wə kızliri qong akisining əyidə tamak yəp, xarab iqip olturoqinida,

19 tuyuksız, qəldin կattık bir boran qikip əyninə tət bulungini կattık sokup, əy oqlap qüxüp yaxlarnı əltürübətti; yaloquz mənla kutulup կaldim, siligə həwər yətküzüxkə nesip boldum, — dedi.

20 Ayup bolsa buni anglap ornidin dəs turup, tonini yirtip, qeqini qüxüriwətip, əzini yərgə taxlap Hudaqla ibadət kıldı: —

21 Mən apamning կorsikidin yalingaq qüxkən, u yərgimu yalingaq կaytimən; həmməni Pərwərdigar *manga* bərgən, əmdi Pərwərdigar *məndin* elip kətti; Pərwərdigarning namiqla təxəkkür-mədhiyə կayturulsun! — dedi. ■

22 Bularning həmmisidə Ayup gunah ķilmidi wə yaki Hudani hekqəndak nalayıklik bilən əyiblimidi.

2

Ərxtiki ikkinqi ketimlik kengəx; Xəytan yənə sokunup kiridu; ikkinqi sinək

1 Yənə bir küni, Hudaning oğulları Pərwərdigarning həzuriqə hazır boluxka kəldi. Xəytanmu ularning arisiqə kiriwaldı. □

2 Pərwərdigar Xəytandin: — Nədin kəlding? — dəp soridi. Xəytan Pərwərdigar oqa jawabən: — Yər yüzini kezip paylap, uyak-buyaklarnı aylinip qərgiləp kəldim, — dedi.

3 Pərwərdigar uningoqa: — Mening ķulum Ayupka diqqət kılqansən? Yər yüzidə uningdək mukəmməl, durus, Hudadin ķorkıdioqan həm yamanlıqtın yirək turidioqan adəm yok. Məyli sən Meni uni bikardin-bikar yutuwetixkə dəwət kılqan bolsangmu, u yənilə sadakətlikidə qıng turuwatidu, — dedi.

4 Xəytan Pərwərdigar oqa jawabən: — Hər adəm eż jenini dəp terisini berixkimu razi bolidu, hətta həmmə nemisinimu berixkə təyyardur; □

□ **2:1 «Hudaning oğulları»** — 1:6, 38:7 wə izahatlarnı yənə kərung. □ **2:4 «Hər adəm eż hayatını saklap kelix üçün terisini berixkimu razi bolidu»** — ibraniy tilida: «Hər adəm eż hayatını saklap kelix üçün terining orniqə terə berixkimu razi bolidu» degən ibarə ixlitilgən — mənisi bəlkim biz tərjimə kılqonimizdək boluxi kerək.

5 Biraқ Sən hazır қolungni sozup uning səngək-ətlirigə təgsəng, u Səndin yüz ərüp tillimisa *Xəytan bolmay ketəy!* — dedi.

6 Pərwərdigar Xəytanqa: — Mana, u hazır sening қolungda turuwatidu! Biraқ uning jeniqə təgma! — dedi.

7 Xundak kılıp Xəytan Pərwərdigarning huzuridin qıkip, Ayupning bədinini tapinidin bexiqiqliqə intayın azablıq hürrək-hürrək yarilar bilən toxküziwətti. □

8 Ayup bolsa bədinini tatilax-qırdax üçün bir sapal parqisini կoliqə elip, küllükkə kirip olturdu. □

9 Ayali uningoqa: — Əjəba sən tehiqə əz sadakətlikində qing turuwatamsən? Hudani կaroqa, əlüpla tүgəx! — dedi. □

10 Lekin Ayup uningoqa: — Sən һamakət ayalardək gəp կiliwatisən. Biz Hudanıng yahxilikini kobul կilənanikənmiz, əjəba uningdin kəlgən kulpətnimu kobul կiliximiz kerək əməsmu? — dedi. Ixlarda Ayup eozıda həqkandak gunah

□ **2:7 «intayın azablıq hürrək-hürrək yarilar»** — bu kesəlning կayısı kesəl ikenlikini enik dəp berix կiyin. Bəzi dohturlar uni «yawa qeqək kesili» dəp կaraydu. □ **2:8 «küllükkə kirip olturux»** — կədimki zamanlarda matəm tutux yaki կattiq կayəquni bildürük üçün adəmlər kül dəewisidə olturatti. Կədimki xəhərlərning sırtida adəttə qong bir «kül dəwisi» bolidu, Ayup xu kül dəwisi üstigə olturoqan boluxi mumkin. □ **2:9 «Hudani կaroqa!»** — Ayupning ayalining uningoqa Hudani կaroqa dəp bu nəsihət կilixi, muxu arkılık Huda təripidin jening elinsun degən mənidə. «Hudani կaroqa!» — Ibraniy tilida «baruk» degən səz bilən ipadilinidu, «Huda bilən hoxlixix», «Hudadin waz keqix» degəndək mənilərdə. 1:5diki izahatni kərüng. **«əlüpla tүgəx!»** — ibranıy tilida «əlüwərgin!».

etküzmidi.

Ayupning üq dostoning uni yoklap kelixi

11 Ayupning dostliridin üqəylən uningoşa qüxkən külpəttin həwərdar boldı. Ular, yəni Temanlıq Elifaz, Xuhalıq Bildad wə Naamatlıq Zofar degən kixilər bolup, ez yurtliridin qikip, Ayupka həsdaxlıq bildürük həm təsəlli berix üçün uning yenioşa berixkə billə kelixkənidi.

12 Ular kelip yırakṭınla uningoşa ḳariwidi, uni toniyalmay ḳaldi-də, awazlarını kətürüp yioqlap taxlidi. Hərbiri ez tonlirini yırtiwetip, topa-qanglarnı asmanoşa etip ez baxlirioşa qeqixti.

13 Ular uning bilən billə dak yerdə yəttə keqə-kündüz olturdi, uningoşa hekkim gəp kilmidi; qünki ular uning dərd-əlimining intayın azablıq ikənlikini körüp yətkənidi.

3

Ayupning səzləxi — uning ḥayatka lənət okup, əlümgə intizar boluxi

1-2 Yəttə kündin keyin, Ayup eoz eqip əħwalişa ḳarita əzininq kərūwatkan künigə lənət okup mundak dedi: —■

3 «Mən tuqulıqan axu kün bolmioqan bolsa boptikən!

«Oqul bala apiridə boldi!» deyilgən xu keqə bolmioqan bolsa boptikən!□

■ **3:1-2** Yer. 15:10; 20:14 □ **3:3 «Oqul bala apiridə boldi!»**
— bu gəpni pərixtılər kılıqan boluxi mümkün.

4 Xu künni zulmət қaplıoqan bolsa boptikən!
 Ərxtə turoqan Təngri kəz aldidin xu künni yokitiwətkən bolsa boptikən,
 Kuyax nuri uning üstigə qüxürülmisə boptikən!
5 Xu künni қarangoouluk həm əlümning kelənggisi eż қoyniqa alsa boptikən!
 Bulutlar uni yutup kətsə boptikən,
 Xu künni kün қarangooulatkuqilar қorkitip kətküziwətkən bolsa boptikən! □
6 Xu kəqnı — Zulmət tutup kətsə boptikən;
 Xu kün yil iqidiki *baxğa* kūnlər bilən billə xatlanmisa boptikən!
 Xu kün ayning bir kuni bolup sanalmisa boptikən!
7 Mana, xu keqidə tuqut bolmisa boptikən!
 U keqidə heqkandaq xad-huramlik awaz yangrimisa boptikən!
8 Kūnlərgə lənət қılouqilar xu küngə lənət kilsə boptikən!
 Lewiatanni қozəqaxqa petinalaydioqanlar xu küngə lənət kilsə boptikən! □

□ **3:5 «kün қarangooulatkuqilar»** — buning nemə ikənlikigə hazır bir nemə deyix təs. Bəlkim jadugərlərning bir hil jadugərlikni ixlitip künni қarangooulitixka intilidioqanlığını kərisitixi mümkün. □ **3:8 «Lewiatan»** — qongkur dengiz astida yaxaydioqan қorkunqluk əjdihəqa ohxap ketidiqan haywan. «Lewiatanni қozəqax» bolsa, bəzi kona mədəniyyətlərdə: «bu yooqan haywanni қozəqap ornidin turozup pütün қuyaxni tosup yepip, қarangoouluk qüxürələyimiz» degən kəzkaraxtut. Ayupning ezi mundaq «қarangooulaxturux usuli»qa ixənməslikli mümkün, biraq xeirlik təkitləx üçün bu selixturmini ixlidi. Demək, Ayup muxu yərdə ezi tuqulqan künining muxu əjdihəqa ohxax қorkunqluklılığını wə takəbil turuxning intayın təsilikini bildürməkqi bolovan boluxi mümkün.

9 Xu kün tang səhərdiki yultuzlar
karangoqulaxsa boptikən!

U kün kuyax nurini bihudə kütsə boptikən!

Xu kün sübhining қапакlırining eqilixini bihudə
kütsə boptikən!

10 Qünki xu kün meni kətürgən baliyatkuning
ixiklirini ətmigən,

Mening kəzlirimni dərd-ələmni kərəlməs
kilmioqan.

11 Ah, nemixka anamning қorsikidin qüxüpla
əlüp kətmigəndimən?!

Nemixka қorsaktın qikkandila nəpəstin
kalmioqandimən?

12 Nemixka meni kobul қılıdioqan etəklər
bołqandu?

Nemixka meni emitidioqan əmqəklər bołqandu?

13 Muxular bolmioqan bolsa, undakta mən
mənggү tinq yetip қalattim,

Mənggülük uykuoqa kətkən bolattim, xu qaolda
aram tapğan bolattim.

14 Xu qaolda əzliri üqünla hilwət jaylaroqa
mazar saloqan yər yüzidiki padixahlar həm
məslihətqilər bilən, □

15 Yaki altun yiğkan,

Əyliri kümüxkə toloqan bəg-xahzadilər bilən
bolattim;

□ **3:14 «əzliri üqünla hilwət jaylaroqa mazar saloqan yər
yüzidiki padixahlar həm məslihətqilər»** — bu ayəttiki
«mazar» bəlkim Misirdiki qong ehramlarnı kərsitxi mümkün.
Məyli qong, həywətlik bolsimu, bəribir adəmni əlümdin
kööldiyalmayıdu. Bu jümlini yənə «əzi üqünla hazırlı harablixip
kətkən jaylarnı կuroqan padixahlar...» dəp tərjimə կiloqlı bolidu.

16 Korsakṭin məzgilsiz qüxüp kətkən yoxurun balidək,
Nurni kerməy qaqrəp kətkən balidək həyat kəqürmigən bolattim.

17 Axu yerdə rəzillər awariqılıktın haliy bolidu,
Axu yerdə halidin kətkənlər aram tapıdu; □

18 Axu yerdə əsirlər rahəttə jəm bolidu,
Ular əzgüçilərning awazini anglimaydu;

19 Oleriblarmu həm uluqlarmu axu yerdə turidu,

Kul bolsa hojayinidin azad bolidu.

20 Japa tartkuqioqa nemə dəp nur berilidu?

Nemixka dərd-ələmgə qəmgənlərgə həyat berilidu?

21 Ular təxnalıq bilən əlümni kütidu,

Birak u kəlməydi;

Ular əlümni yoxurun gəhərni kezip izdigəndinmu əwzəl biledi,

22 Ular gərni tapkanda zor huxal bolup,
Xad-huramlıqka qəmidu.

23 Əz yoli eniksiz adəmgə,

Yəni Təngrining tosiki selinəqan adəmgə nemixka *nur wə həyat* berilidu?

24 Xunga tamikimning orniqə nalilirim kelidu;

Mening ķattık pəryadlırim xarkiratmidək xarkiraydu.

25 Qünki mən dəl կorkkən wəhəxət əz beximəq qüxti;

Mən dəl կorkidioqan ix manga kəldi.

□ **3:17** «*Axu yerdə rəzillər* halidin kətkənlər aram tapıdu» — muxu yerdə Ayupning səzi Hudanıg adalitidin gumanlinixioqa yekin kelidu. U, rəzillər baxka adəmlərgə ohxax gərdə təng bolup ohxax dəm alalaydu, dəwatkandək mənidə səzləydi.

26 Məndə həq aramlıq yoktur!
 Həm həq hatırjəm əməsmən!
 Həq tinq-amanlıkim yoktur!
 Birak parakəndiqilik haman üstümgə
 qüxməktə!».

4

Elifazning söz kılıxi •••• «Adəm Hudanıng aldida həkəkəniy bolalmaydu»

- 1 Temanlıq Elifaz jawabən mundağ dedi: —
- 2 «Birsi sən bilən səzləxməkqi bolsa, eçir alamsən?
 Birak kim aqzioqa kəlgən gəpni yutuwatalaydu?
- 3 Kara, sən kəp adəmlərgə təlim-tərbiyə bərgən adəmsən,
 Sən jansız kowskiqa küq bərgənsən,
- 4 Səzliring dəldəngxip aran mangidioqanlarnı riqbətləndürən,
 Tizliri pükülgənlərni yəligənsən.
- 5 Birak hazır nəwət sanga kəldi,
 Xuninglik bilən һalingdin kətting,
 Balayı'apət sanga tegixi bilən,
 Sən alakzadə bolup kətting.□
- 6 Ihlasmənliking tayanqing bolup kəlmigənmü?
 Yolliringdiki durusluq ümidingning asasi
 əməsmidi?

□ 4:5 «Balayı'apət sanga tegixi bilən, sən alakzadə bolup kətting!» — deməy turalmaymızkı, Elifazning «Balayı'apət sanga tegixi bilən» degini Ayupning eqinixlik əhwalını nahayıti yenik qaqlıqan bir sözdur.

7 Esingga al, kim bigunah turup wəyran bolup bakqan?

Duruslarning hayatı nədə üzülüp қaloqan? □

8 Mən kərginimdək, gunah bilən yər aqdurup awariqilik terioqanlar,
Ohxaxla həsul alidu. ■

9 Təngrinin bir nəpisi bilənla ular gumran bolidu,

Uning əqəzipining partlixi bilən ular yokılıp ketidu. □ ■

10 Xirning hərkirəxliri,

Həm əxəddiy xirning awazi *bar bolsimu*,

Xir arslanlırinin qixliri sundurulidu; □

11 Batur xir bolsa ow tapalmay yokılıxka yüzlindidu,

Qixi xirning küqükliri qeqilip ketidu.

12 — Mana, manga bir səz oqayıbanə kəldi,

Kulikimoqa bir xiwirlioqan awaz kirdi,

□ **4:7 «Esingga al, kim bigunah turup wəyran bolup bakqan? Duruslarning hayatı nədə üzülüp қaloqan?»** — Elifazning bayani, xübhisizki, kiyamət künidə əməlgə axurulidu. Biraq bundak səzlərning bu dunyada hərdaim əməlgə axuruluxi natayın. Ayupning dostlirining həmmisi: «Bu dunyada gunah sadır қiloqan hərkəndək adəmgə kulpət kəltürülidu; Ayupka kulpət kəldi; xunga u qoqum məlum bir eojir gunahni қiloqan» dəp pərəz kildi. Bu kezkaraxni Ayup kobul kilmisimu, lekin bundak gəplər uni intayın azablaydu həm uni Hudanıng adalitidin gumanlinixka türtkə bolidu. Ularning səzliridin karioqanda, Ayup wə uning dəwridikilərning kiyamət künü tooqrisida asasən həwiri yok idi. ■ **4:8** Ayup 15:35; Zəb. 7:14-16; Pənd. 22:8; Yəx. 59:4; Hox. 10:13; Gal. 6:7, 8 □ **4:9 «nəpisi»** — «nəpsi» əməs. ■ **4:9** Yəx. 11:4 □ **4:10 «Xirning hərkirəxliri, həm əxəddiy xirning awazi bar bolsimu,...»** — baxqa bir hil tərjimisi: «Xirning hərkirəxliri həm əxəddiy xirning awazi jim bolidu...».

13 Tün keqidiki əqayibanə kərünüxlərdin qikkan oylarda,
 Adəmlərni qongkur uyku başkanda,
14 Korkunq wə titrəkmə meni bastı,
 Səngək-səngəklirimni titritiwətti;
15 Kəz aldımdın bir roh ətüp kətti;
 Bədinimdiki tüklimrim hürpiyip kətti. □
16 U roh ornida midirlimay turdi, biraq turķını
 kərəlmidim;
 Kəz aldımda bir gəwdə turuptu;
 Xiwirlioqan bir awaz anglandı: —□
17 «Insan balisi Təngridin həkəhaniy bolalamdu?
 Adəm əz Yaratkuqisidin pak bolalamdu? □
18 Mana, U Θəz ķulliriqə ixənmigən,
 Hətta pərixtilixirimus «Nadanlıq ķiloqan!» dəp
 əyibligən yerdə, ■
19 Uli topillardın bolоqan insanlar,
 Laydin yasaloqan əylərdə turoquqlar կandak
 bolar!?

□ **4:15 «bir roh ətüp kətti»** — andin bu roh Elifazoqa gəp kılıdu. «Ayup» 1-2-babtiki həwərdin қarıqanda, rohning gezi yaloqan bolоaqqa, bu roh Xəytandin kəlgən yaman bir roh ikənlikigə bizdə ķılqə guman yok. Təwəndiki izahatlarımı kərüng. □ **4:16 «Xiwirlioqan bir awaz anglandı»** — baxqa bir hil tərjimisi: «süküt iqidə bir awaz anglandı». □ **4:17 «Insan balisi Təngridin həkəhaniy bolalamdu?»** — baxqa bir hil tərjimisi: «Insan balisi Təngri aldida həkəhaniy bolalamdu?». ■ **4:18** Ayup 15:15; 2Pet. 2:4

Ular pərwanidinmu asanla yanjilidu!□

20 Ular tang bilən kəq arılıkida kukum-talkan bolidu;

Ular həqkim nəzirigə almioğan һalda mənggүгə yokılıdu.□

21 Ularning qedir tanisi yulup taxlanqanomu?

Ular həq danalıkça tehi erixməyla өlüp ketidu!». □

□ **4:19 «Laydin yasaloğan əylərdə turoqular қandaq bolar!?»** — roh eytqan bu səzlər (17-21-ayətlər) pütünləy yaloğan xikayət səzləridur; qünki biz kitabning bexida Hudanıng Ayupni «Mening կulum Ayup» dəp atap uningoşa bolqan ixənqisi toqrisidiki hatirilərni kərələymiz. Həmmə rohıarning səzining toqra boluxi natayın! Xuning üçün təkitləyimizki, barlıq «rohıarning səzləri»ni, xundaqla insanlarning səzlərinimə mukəddəs yazmilar (Təwrat, Zəbur, Injil)diki toluk həkikətlərgə asasən təkxürüp ispatlax tolimu zərürdür.

«Ular pərwanidinmu asanla yanjilidu!» — rohning muxu səzining keqmə mənisi: İnsan balisi Hudanıng aliddə həqnemə hesablanmasıdı, xunga Hudanıng həkənliylikə adəmning əkli kılqə yətməydi, degənliktur. Demək, insanlar Hudanıng həkənliylikini kətiy qüxinəlməydi. Bırak Ayupning əxrixi undak əməstur. Ayup: — Gərqə adəm wə Hudanıng arisida insanlarning gunahı səwəbidin zor һang pəyda bolqan bolsimu, insanlarning bəribir eż wijdanıda həkənliylik toqrisidiki birhil oqıl-pal köründiqan qüxənqisi bolidu, dəp կaraydu.

□ **4:20 «Ular həqkim nəzirigə almioğan һalda mənggүgə yokılıdu»** — rohning bu səzi yenila bir aldamqılıktur; Injiloşa asəsən, Huda hətta կuqqaqning yərgə yikilqininimə nəzirigə alidu. □

4:21 «Ular... həq danalıkça tehi erixməyla өlüp ketidu!» — Elifaz adəmning həyatını qediroqa ohxitidu; qedirning tanılıri yulunoğada qedir dərhal oqulap ketidu. Elifazning bu səzигə կarıoqanda, həyatning bir məksiti danalıkça erixixtur. Məlum nuktidin eytkanda bu səzning asasi bar.

5

Elifazning səzini dawamlaxturuxi

- ¹ Kəni, iltija ķılıp baķ, sanga jawab ķiloquqi barmikin?
 Mukəddəslərning կaysisidin panaḥ tiləysən? □
² Qünki əhməkning aqqiqi əzini əltüridi,
 Kəhri nadanning jenioqa zamin bolidu. □
³ Mən əz kəzüm bilən əhməkning yiltiz
 tartıkanlığını kərgənmən;
 Lekin xu һaman uning makanini «Lənətkə
 uqraydu!» dəp bildim, □
⁴ Uning baliliri amanlıqtın yiraktur;
 Ular xəhər dərwazisida sot ķilinoqlanda bastu-
 ruldi;
 Ularqa ھeqkim hımayıqi bolmaydu.
⁵ Uning həsulini aqlar yəp tügitidu;
 Ular hətta tikən arisida қaloqlanırınimu elip
 tügitidu;
 Kıltaqqimu uning mal-mülüklerini yutuwelixka
 təyyar turidu.
⁶ Qünki awariqilik əzəldin topidin ünüp
 qıkmaydu,
 Külpətmə yərdin əsüp qıkkənmu əməs.

□ **5:1 «Mukəddəslər»** — muxu yərdə bəlkim mukəddəs pərixtilərni kərsitudu. □ **5:2 «Kəhri nadanning jenioqa zamin bolidu»** — yaki «Kərməsliki nadanning jenioqa zamin bolidu». Elifazning bu səzining mənisi: Ayupning aqqıqlınip, Hudaqa қakxixi hətərlək ix; Huda uningoqa jawab kəlmigən yərdə, Huda wə insanning arılıkında turidiqan bir «kelixtürgüçi» dinmu yardəm tiləx pütünləy bihudə ix, degənlik boluxi mumkin. □ **5:3 «Lekin xu һaman uning makanini «lənətkə uqraydu!» dəp bildim»** — baxqa birhil tərjimisi: «Lekin mən dərħal uning makaniqa lənət okudum».

7 Biraқ uqkun yukirioqa uqidioqandək,
Insan külpət tartixka tuqulqandur.□
8 Ornungda mən bolsam, Təngriqila murajıət
kilattim,
Mən iximni Hudayimoqila tapxuriwetəttim.
9 U həsabsız karamətlərni,
San-sanaqsız möjizilərni yaritidu.■
10 U yərgə yamoqur təkdirim kılıdu;
U dala üstigə su əwətip beridu.■
11 U pəs orunda turidioqanlarning mərtiwisini
üstün kılıdu;
Matəm tutkanlar amanlıkkə kətürülidu.■
12 U hıyligərlərning niyətlirini bikar kiliwetidu,
Nətijidə ular ixini püttürəlməydu.□ ■
13 U məkkarlarnı əz hıyligərlikidin tuzakğa
alidu;
Əgrilərning nəyrəngliri ekitip ketilidu.□ ■
14 Kündüzdə ular қarangoqulukğa ugraydu;
Qüxtə tün keqidək silaxturup mangidu.■

□ **5:7 «Insan külpət tartixka tuqulqandur»** — yaki «Insan japa tartixkimu tuqulqandur». Kirix sezimizdə eytキンimizdək, okurmənlərning esidə bolumu, Ayupning üq dostining bərgən pikirlidə heli kəp hatalıq yərliri bar. Keyin Huda xu hata gəpliri üçün ularnı əyibləydi. 42:7-9ni körung. ■ **5:9** Ayup 9:10; Zəb. 72:18; Rim. 11:33 ■ **5:10** Zəb. 104:10 ■ **5:11** 1Sam. 2:7; Zəb. 113:7, 8 □ **5:12 «U hıyligərlərning niyətlirini bikar kiliwetidu, nətijidə ular ixini püttürəlməydu»** — bu ayət Injilda («1Kor.» 1:19) rosul Pawlus təripidin nəkəl kəltürülgən, xunga xübhisizki uni toqlra dəp bilimiz. ■ **5:12** Nəh. 4:9; Zəb. 33:10; Yəx. 8:10 □ **5:13 «U məkkarlarnı əz hıyligərlikidin tuzakğa alidu»** — Elifazning bu jümlisimu Injilda («1Kor.» 3:19) rosul Pawlus təripidin nəkəl kəltürülgən, xunga xübhisizki unimu toqlra dəp bilimiz. ■ **5:13** 1Kor. 3:19 ■ **5:14** Kan. 28:29

15 Biraқ u miskinlərni məkkarlarning қılıqi wə aqzidin қutkuzidu,

Ularnı küqlüklərning qanggilidin қudrətlik қoli bilən қutkuzidu.

16 Xunga, ajizlar üçün ümid tuqulidu,

Kəbihlik aqzini yumidu.■

17 Kara, Təngri ibrət bərgən adəm bəhtliktur,
Xunga, Həmmigə Қadirning tərbiyisigə səl
karima jumu!■

18 Qünki U adəmni yarilanduridu, andin yarini
tangidu;

U sanjiydu, birak Uning kolliri yənə sakaytidu.■

19 U seni altə kiyinqiliktin қutkuzidu;

Hətta yəttə küləpəttə həqkandak yamanlıq sanga
təgməydu.□ ■

20 Aqarqılıqta U sening ülüminggə,

Uruxta U sanga urulən қılıq zərbisigə nijatkar
bolidu.

21 Sən zəhərlik tillarning zərbisidimu bax-
panahlıq iqigə yoxurunisən,

Wəyranqılıq kəlgəndə uningdin həq
korkmaydiqan bolisən.

22 Wəyranqılıq wə kəhətqılık aldida külüpla
kövisən;

Yər yüzidiki həywanlardınmu həq korkmaysən.

23 Sən daladiki taxlar bilən əhdidax bolisən;

Yawayi həywanlarmu sən bilən inak ətidu.■

■ **5:16** Zəb. 107:42 ■ **5:17** Pənd. 3:11, 12; Ibr. 12:5; Yak.

1:12; Wəh. 3:19 ■ **5:18** Kan. 32:39; 1Sam. 2:6; Hox. 6:1

□ **5:19** «... altə kiyinqılık... yəttə küləpəttə ... » — bu
«altə... yəttə...» degən ibarə «hərhil..., hərkandak...» degənni
bildüridu. ■ **5:19** Zəb. 91 ■ **5:23** Hox. 2:20

24 Sən qədirinqning tinq-amanlıqta bolidioqanlığını bilip yetisən; Mal-mülküngni editlisəng, həmmə neməngning təl ikənlikini baykaysən.

25 Nəsling kəp bolidioqanlığını, Pərzəntliringning ot-qəptək kəp ikənlikini bilisən.[□]

26 Sən əz waktidila yetilip yiqlıqan bir baqı buqdaydək,

Pəkət wakit-saiting pixip yetilgəndila yərlikinggə kirisən.

27 Biz əzimiz buni təkxürüp kərgənmiz — ular həkikətən xundaktur.

Xunga əzüng anglap bil, bularnı əzünggə tətbiklap oylap bak».

6

Ayup yənə səzləydu — «Mening dadlixim hək»

¹ Ayup jawabən mundak dedi: —

² «Ah, menin dərdlik zarlirim tarazida əlqənsə!

[□] **5:25 «Nəsling kəp bolidioqanlığını, pərzəntliringning ot-qəptək kəp ikənlikini bilisən»** — Elifaz Ayupning on balisidin həm barlıq mal-mülkidin ayrılip қalqanlığını pütünləy esidin qikirip қoyoqandək kılatti.

Ah, beximəqä qüvkən barlıq bala-ķaza bular bilən billə tarazılansa! □

3 Xundak kılinsa u hazır dengizdiki ķumdin eçir bolup qikidu;

Xuning üçün səzlirim təlwilərqə boluwatidu. ■

4 Qünki Həmmigə Қadirning okliri manga san-jilip iqimdə turuwatidu,

Ularning zəhirini rohim iqməktə,

Təngrining wəhimiłiri manga қarxi səp tüzüp hujum kiliwatidu. □ ■

5 Yawa exək ot-qəp tapkanda həngramdu?

Kala bolsa yəm-həxək üstidə mərəmdu?

6 Tuz bolmisa təmsiz nərsini yegili bolamdu?

Ham tuhumning ekining təmi barmu?

7 Jenim ularoqa təgsimu səşkinip ketidu,

Ular manga yirginqlik tamak bolup tuyulidu.

8 Ah, mening təxna bolqinim kəlsidi!

Təngri intizarimni ijabət kilsidi!

9 Ah, Təngri meni yanjip taxlisun!

U қolini қoyuwetip jenimni üzüp taxlaxka muwapiq kərsidi!

10 Xundak bolsa, manga təsəlli bolatti,

Hətta rəhimsiz aqrikəldarda қiynalsammu, xadlinattim;

□ **6:2** «... Ah, beximəqä qüvkən barlıq bala-ķaza bular , yəni dərdlik zarlirim bilən billə tarazılansa!» — Ayupning bu səzi: «dərdlik zarlirim» wə beximəqä qüvkən bala-ķazalar tarazada selixturulsa, əməliyəttə mening zarlirimning az ikənlikli kerünidu, degən mənini eż iqigə elixi mumkin. ■ **6:3** Pənd. 27:3 □ **6:4** «Ularning zəhirini rohim iqməktə» — yaki, «Ularning zəhəri rohimni yəp ketidu». ■ **6:4** Zəb. 38:1-3

Qünki Muķeddəs Bolqoqining səzliridin tanmiqan bolattim! □

11 Məndə əlümni kütküdək yənə қanqilik maqdur қaldı?

Mening səwr-takətlik bolup həyatimni uzartiximning nemə nətijisi bolar?

12 Mening küqüm taxtək qıngmu?

Mening ətlirim mistin yasaloqanmidi?

13 Əzümgə yardəm bərgüdək maqdurum қalmidi əməsmu?

Hərkəndək əkil-tədbir məndin қooqliwetilgən əməsmu?

Buradərlirining Ayupni dağda қoyuxi

14 Ümidsizlinip ketiwatkan kixigə dosti mehribanlıq kərsətmiki zərürdürü;

Bolmisa u Həmmigə қadirdin қorķuxtın waz keqixi mumkin. □

15 Bırak buradərlirim wakitlik «aldamqi erik» süyidək,

Manga ھeligərlik bilən muamilə kilmakta;

□ **6:10 «Hətta ... xadlinattim; qünki Muķeddəs Bolqoqining səzliridin tanmiqan bolattim!»** — Ayupning bundaқ oylixı: «Əgər hazır Huda meninjenimni alsa, mən Uningdin yüz ərümigən mana muxu qaqdila alsa boptiken; biraq bu azab-okübatlər dawamlaxturulsa, məndə nemə əzgirixlər bolar, mən Hudadin tanımənmə қandak? Xunga yahxisi U hazır meni əpkətsə, կattik bir zərbə bilən əpkətsə məyli» degəndək mənini beridu. □ **6:14 «Ümidsizlinip ketiwatkan kixigə dosti mehribanlıq kərsətmiki zərürdürü; bolmisa ...»** — ayətning baxka birnəqqə tərjimiliri bar. Bularning biri: «Hətta u Həmmigə Қadirdin қorķuxtın ayrıloqan bolsimu, ümidsizlinip ketiwatkan kixigə dosti mehribanlıq kərsətmiki zərürdürü».

Ular suliri ekip tügigən erikka ohxaydu.□

16 Erigən muz suliri erikka kirdəndə ular
karidap ketidu,

Karlar ularning iqidə yokılıp ketidu,

17 Ular pəsilning illixi bilən ķurup ketidu;

Ḩawa issip kətkəndə, izidin yokılıp ketidu.□

18 Səpərdaxlar mangolən yolidin qikip, erikka
burulidu;

Ular erikni boylap mengip, qəldə ezip əlidu.

19 Temalik karwanlarmu erik izdəp mangdi;

Xebalik sodigərlərmu ularoqa ümid bilən
karidi;□

20 Birak ular ixəngininidin ümidsizlinip nomusta
kaldı;

Ular axu yərgə kelixi bilən parakəndiqilikkə
uqrıdi.

21 Mana silər ularoqa ohxax *manga tayini* yok
bolup қaldınglar;

Silər қorkunqluk bir wəhimini kərüpla қorkup
ketiwatisilər.

22 Mən silərgə: «Manga beringlar»,

Yaki: «Manga mal-mülük liringlardın hədiyə

□ **6:15 «aldamqi erik»** — qəl bayawanda tuyuksız ekixtin tohtayıqolan erik. Yoluqilar ning muxundak erikka ixinixi intayın hətərlik, əlwəttə. 20-21-ayətlərni körüng. □ **6:17 «Ḩawa issip kətkəndə, izidin yokılıp ketidu»** — demək, əng kerək bololən wakitta bu eriklar oqayıb bolidu. □ **6:19 «Xebalik sodigərlərmu ularoqa ümid bilən karidi»** — yaki «Xebalik sodigərlərmu ularoqa uqraxni ümid կılatti».

ķilinglar?» — degənni қақан dəp bakğan?□

23 Yaki: «Meni ezitķuqining қolidin қutkuzunglar!»

Yaki «Zorawanlarning қolidin gərugi pul bərsənglər!» dəp bakğanmu?

24 Manga eəgitip koyunqlar, süküt kılımən;
Nədə yoldın qıkkanlıqimni manga kərsitip beringlar.

25 Toqra səzlər nemidegən etkür-hə!

Bırak əyibliringlar zadi nemini ispatliyalaydu?!□

26 Ümidsızləngən kixining gəpliri etüp ketidioqan xamaldək tursa,

Pəkət səzlərnəla əyibliməkqimusilər?□

27 Silər yetim-yesirlarning üstidə qək taxlixisilər!
Dost-buradiringlar üstidə sodilixisilər!□

28 Əmdi manga yüz turanə қarap bekinqlar;

□ **6:22 «Manga mal-mülükiringlardın hədiyə ķilinglar?»**

— degənni қақan dəp bakğan?» — Ayup u dostlirioqa ھeqқaқan kərzdar bolup bakmioqan. U: «Silərdin pul yaki mal-mülük kütkinim yok, silərdin kütkinim pəkət azraқ ھesdaxlıq yaki mehribanlıq, halas» deməkqi. □ **6:25 «Bırak əyibliringlar zadi nemini ispatliyalaydu?»** — xu wakitkiqə Ayupning üq dosti arisidin pəkət Elifaz söz kılqoqan. Ayup «əyibliringlar» (keplük xəkli) degən sezi bilən ularqa: «Silə yeniməqə kelixtin awwal əhwalim toopruluk **til biriktürüwaloqan ohxaysilər**» dəp puritiwatidu. □ **6:26 «Ümidsızləngən kixining gəpliri etüp ketidioqan xamaldək tursa,...»** — Ayup bu gəpliri bilən өzümning bəzi səzlirimning həddidin exip kətkənlikini bilimən, dəp etirap kılqoqan bolsa kerək. Baxqa birhil tərjimisi: «Silər pəkət səzlərnəla əyibliməkqimusilər, ümidsızləngən kixining gəpliri nahayiti etüp ketidioqan bir xamaldəkla dəp karimakqisilər?». □ **6:27 «Dost-buradiringlar üstidə sodilixisilər!»** — baxqa birhil mənisi: «Silər dost-buradərlər üçün ora kolixisilər».

Aldinglardila yaloqan söz kılalamdim?
 29 Ötünimən, boldi қilinglar, gunah bolmisun;
 Rast, kaytidin oylap bekinqilar,
 Qünki өзүмнинг тоғрilikim *tarazida turidu*.□
 30 Tilimda hatalik barmu?
 Tilim yamanlıqni zadi tetiyalmasmu?

7

Insanlarning turmux azabliri

- ¹ Insanoqta zeminda jəwrə-japa qekidiqan turmux bekitilgən əməsmu?
 Uning künliri bir mədikarningkigə ohxax əməsmu?
² Kul kəqkurunning sayisiga təxna bolqandək,
 Mədikar əz əmgikining həkkini kütkəndək,
³ Mana bihudə aylar manga bekitilgən,
 Oleşxlikkə tolqan keqilər manga nesip kılınoqan.□
⁴ Mən yatkinimda: «Kaqan կoparmən?» dəp
 oylaymən,
 Biraq kəq uzundin uzun bolidu,
 Tang atkuqə pütün bir keqə mən toloqinip ya-
 timən.
⁵ Ətlirim kurtlar həm topa-qanglar bilən
 kaplandı,

□ 6:29 «Qünki өзүмнинг тоғрilikim *tarazida turidu*» —
 yaki: «Qünki bu ixta hək mən tərəptidur». □ 7:3 «**Mana
 bihudə aylar manga bekitilgən,...**» — bu jümlə Ayupning azabi
 axu küngiqə bəlkim birnəqqə ay uzartiloqanlığını korsitudu.
 Uning dostlirining Ayupning қexioqa kəlgüqə kılqan səpiri uzun
 bolqan bolsa kerək.

Terilirim yerilip, yiringlap kətti. □

6 Künlirim bapkarning mokisidinmu ittik ətidu,
Ular ümidsizlik bilən ayaqlıxay dəp қaldı. □

7 Aḥ Huda, meninjenim bir nəpəsla halas.

Kəzüm yahxılıkni kaytidin kərməydiqanlıkı esingdə bolsun; ■

8 Meni Kərgüqining kezi ikkinqi ketim manga karimaydu,

Sən nəziringni üstümgə qüxürginingdə, mən yokaloqan bolimən. □

9 Bulut oqayıb bolup, kayta kərünmigəndək,
Ohxaxla təhtisaraqə qüxkən adəm kaytidin qıkmaydu. □

10 U yənə eż əyigə kaytmaydu,
Əz yurti uni kayta tonumaydu.

11 Xunga mən aqzimni yummay,
Rohimning dərd-əlimi bilən səz kılay,
Jenimning azabidin zarlaymən.

□ **7:5 «Ətlirim kurtlar həm topa-qanglar bilən...»** —
yaki «Ətlirim kurtlar həm қақақ-qaqalar bilən...». □ **7:6**

«Künlirim bapkarning mokisidinmu ittik ətidu» — bapkarning mokisi intayın tez, tohtimay hərikət kılıdu. **«Ular ümidsizlik bilən...»** — ibraniy tilida «ümidsizlik» wə «yip» ahəngdax səz. Ayup muxu ayəttə eż həyatini tokulidioqan giləmgə ohxitip, «yip tohtap қaloudək» deməkqi. ■ **7:7** Ayup 8:9; 10:9; 14:1, 2, 3; 16:22; Zəb. 90:5, 6, 9; 102:11; 103:15; 144:4; Yəx. 40:6; Yak. 4:14; 1Pet. 1:24 □ **7:8 «Sən nəziringni üstümgə qüxürginingdə, mən yokaloqan bolimən»** — bu 7-8-ayəttə, 21-ayətkə ohxax, Ayup «I Huda, Sən baldur manga rəhİM kilmisang, keqikip қalısan!» degəndək kılatti. □ **7:9**

«Təhtisara» — muxu yerdə «təhtisara» (ibraniy tilida «xeol») degən yər «yər astidiki saray» (yəni, «təkt saray»), əlgənlərning rohlıları baroqan jayni kərsitidu. Eniç turuptiki, Ayupning bu sezlərni eytkanda gərdin tirildürülük toqrisida həwiri kəp əməs idi.

12 Nemixķa Sən üstümdin kəzət kılısən?

Mən *hətarlik* bir dengizmu-ya?

Yaki dengizdiki bir əjdihəmumən? □

13 Mən: «Ah, yatkan ornum manga rahət beridu,
Kərpəm nalə-pəryadimoğla dərman bolidu» —
desəm,

14 Əmdi Sən qüxlər bilən meni қorkutiwatisən,
Olayibanə alamətlər bilən manga wəhimə sal-
isən.

15 Xuning üçün boquluxumni, əlümni,
Bu səngəklirimgə қarap olturuxtın artuk bil-
imən. □

16 Mən əz jenimdin toydum;
Mening mənggүgə yaxioqm yok,
Meni məyilimgə կoyiwətkin,
Mening künlirim bihudidur. □ ■

17 Insan balisi nemidi?
Sən nemixķa uni qong bilisən,
Nemə dəp uningoğla kəngül berisən? ■

18 Hər ətigəndə uni sürüxtürüp kelisən,
Hər nəpəs uni sinaysən!

19 Қaqanoqıqə meningdin nəziringni almaysən,
Manga қaqanoqıqə aozımdiki seriğ suni yu-
tuwaləqudək aram bərməysən?

□ **7:12 «Nemixķa Sən üstümdin kəzət kılısən?»** — Ayup:
«Mən aləmning amanlıqıqa birhil həwp yətküzəmdim-ya?» dəp
Hudadin sorımaqçı oħxaydu. □ **7:15 «... boquluxumni,
əlümni, bu səngəklirimgə қarap olturuxtın artuk bilimən»**

— Ayupning kesili, bəlkim, boqnuküx kesili (dəm sikilix kesili)
boluxi mumkin. Bu ayət yənə mundağmu tərjimə kılınıdu, yəni:
«Gelimni sikkuqi bolsa boynumni, əlüm bolsa səngəklirimni
tallidi». □ **7:16 «Mening künlirim bihudidur»** — yaki
«Mening künlirim bir nəpəs, halas!». ■ **7:16 Zəb. 62:9; 144:4**

■ **7:17 Zəb. 8:4; 144:3; Ibr. 2:6**

20 Mən gunah kılqan bolsammu,
i insaniyətni Kəzətküqi, Sanga nemə
kılıptımən?!
Mən Sanga yük bolup қaldımmu?

Buning bilən meni Өzünggə zərbə nixani
kılqansənmə?

21 Sən nemixkə mening itaətsizlikimni kəqürüm
kılıp,
Gunahımni sakit kilmaysən?

Qünki mən pat arida topining iqidə uhlaymən;
Sən meni izdəp kəlisən, lekin mən məwҗut
bolmayımən». □

8

*Xuhalik Bildad səzləydu — Ilgiriki dəwrlərdiki
azab-oğubətlər tooqluluğ guwahlıq*

¹ Andin Xuhalik Bildad jawabən mundak dedi:

² «Sən қaqqançıqə muxularni səzləysən?
Açzingdiki səzlər küqlük xamaldək қaqqançıqə
qıķıdu?

³ Təngri adalətni burmilioquqimu?

Həmmigə Kadir adillikni burmilamdu? ■

□ **7:21 «...sən meni izdəp kəlisən, lekin mən məwҗut
bolmayımən»** — 7-bab, 7-8-ayət üçün berilgən izahatnimü
kərüng. Muxu yerdə, Ayupning iqidiki etikad həm gumanning
bir-birigə bolqan kürxi kərünidu. Ayup bir tərəptin Hudani
düxminimdək ix kıldı, lekin yənə bir tərəptin U kəlgüsidiə Өz
dostini izdigəndək meni izdəp kəlidu, biraq tapalmayıdu, dəydu.

■ **8:3** Qan. 32:4; 2Tar. 19:7; Dan. 9:14

4 Sening baliliring Uning aldida gunah қiloqan bolsa,

U ularnimu itaətsizlikining jazasioqa tapxuroqan, halas. □

5 Birak əgər əzüng hazır qin kenglüngdin Təngrini izdisəngla,

Həmmigə Ədiroqa iltija ķilsangla, ■

6 Əgər sən sap dil həm durus bolqan bolsang,

Xübhisizki, U sən üçün oyqinidu,

Qokum sening həkkaniyilikingoqa tolqan turalqungni gülləndüridu.

7 Sən dəsləptə etibarsız կaraloqan bolsangmu,

Birak sən ahirida qokum tehimu güllinisən.

8 Xunga səndin ətünəyki, ətkənki dəwrlərdin sorap bakqın,

Ularning ata-bowilirining izdinixlirigimu kengül կoyqin ■

9 (Qunki biz bolsaq tünüğünla tuqulqanmiz;

Künlirimiz pəkət bir sayə bolqaaqka, həqnemini

□ **8:4 «Sening baliliring Uning aldida gunah қiloqan bolsa,**

U ularnimu itaətsizlikining jazasioqa tapxuroqan, halas» —

Bildadning bu bayani rəhimsizlik bilən kilinoqan sözlərdur; bu sözlər Ayupning yarisiqa tuz sepip uni tehimu azabka salidu. Qunki Ayupning həsriti dəl muxu ix tüpəylidin boluwatatti; birak Bildadning Ayupning balilirining etküzgən birər gunahı tooqrisida heqkəndək ispatı yoktur. Biz bolsaq, uning balilirining əməliyəttə əz gunahı səwəbidin əlmigənlikini bilimiz. ■ **8:5**

Ayup 22:23 ■ **8:8** Kən. 4:32

bilməymiz). □ ■

10 Sanga kərsətmə berip əgətələydiqan ular
əməsmu?

Ular əz kenglidikini sanga səzliməmdü?

11 Latqa bolmisa yekənlər egiz əsələmdü?

Komuxluktiki ot-qəplər susiz əsələmdü?

12 Ular yexil peti bolup, tehiqə orulmioqan bol-
simu,

Hərkəndak ot-qeptin tez tozup ketidu.■

13 Təngrini untuqan kixilərning həmmisining
akıwətliri mana xundakṭur;

Iplaslarning ümidi mana xundak yokka ketər.■

14 Qünki uning tayanoqını qürük bir nərsə, halas;
Uning ixəngini bolsa əmüqükning toridur, halas.

15 U əz uwisiqə yəlinidu, bıraq u məzmut
turmaydu;

U uni qıng tutuwalqan bolsimu, bıraq u
bərdaxlıq berəlməydu.

16 U կuyax astida kəkligən bolsimu,

Uning piləkliri əz beoqını կaplıqan bolsimu,

17 Uning yiltizliri tax dəewisigə qirmixip kətkən
bolsimu,

U taxlar arisida orun izdigən bolsimu,

18 Lekin *Huda* uni ornidin yuliwətsə,

□ **8:9 «Künlirimiz pəkət bir sayə...»** — Bildadning bu degini,
uning u dəwridiki ata-bowilirining (əzining zamanı bilən selix-
turoqanda) intayın uzun əmürlük bolqanlığını kərsitxi mümkün.
(Təwrattiki «Yaritilix» kismiqa asasən, Adəm'atımızdin baxlap
Nuh pəyəqəmbərning dəwrigiqə nuroqun adəmlər birnəqqə yüz
yıl yaxıqanidi). ■ **8:9** Yar. 47:9; 1Tar. 29:15; Ayup 7:5, 6, 7;
Zəb. 39:5, 13; 102:11; 144:4 ■ **8:12** Zəb. 129:5-6; Yər. 17:6

■ **8:13** Ayup 11:20; 18:14; Zəb. 112:10; Pənd. 10:28

Axu yər uningdin tenip: «Mən seni kərmigən!» — dəydu.□

19 Mana uning yolinə xadlıkı!
Uningdin keyin orniqə baxķılırı tuprakṭın ünidü.

20 Kara, Huda durus adəmni taxlimaydu,
Yaki yamanlıq kılouqıllarning қolını tutup ularnı yəliməydu.□

21 U yənə sening aqzıngı külkə bilən,
Ləwliringni xadlıq awazlırı bilən tolduridu,
22 Sanga nəprətləngənlərgə xərməndilik qaplin-
idu,
Əskilərning qediri yokitilidu».

9

*Ayup bərgən jawabi — «Insan balisi қandak
kılıp Huda aldida adil bolalaydu?»*

1 Ayup jawabən mundak dedi: —

2 Way, seningla toqra, *dunyani* həkikətən sən degəndək dəp bilmən!

□ **8:18** «... Lekin Huda uni ornidin yuliwətsə, axu yər uningdin tenip: «Mən seni kərmigən!» — dəydu» — muxu yərlərdə Bildad Ayup uqriqan balayı'apətni xu birnəqqə ixķa ohxatķan boluxi mumkin: — awwal -15-ayəttə, u «yamanlarning əyining oqlap ketixi» toqrluluk sezləydi; ikkinqi, 16-ayəttiki «piləklər» degən səz,ibraniy tilida «pərzəntlər»nimu kərsitudu. Üqinqi, muxu ayəttə bəlkim «axu yər» degən səz Ayupning yurtdaxlirini kərsitudu; ular uni qətkə kekip: «Səndək Huda lənət ķılqan adəmni tonumaymiz» degən mənilərdimu eytılqan boluxi mumkin. □ **8:20** «... yamanlıq kılouqıllarning қolını tutup ularnı yəliməydu» — yaki «...yamanlıq kılouqıllarnı ķolioqa küq bərməydu».

Bırakı insan balisi қandaқ қılıp Təngri aldida
həkəkəniy bolalısun?■

3 Hətta əgər birsi uning bilən dəwalixixka petinalisa,

Xu kixi məsililərning mingdin birigimu jawab berəlməydu.□

4 Uning kəlbidə qongqur danalıq bardur,

U zor küq-kudrətkə igidur;

Kimmu Uninqoşa қarxi qıkıp, yürikini tom қılıp,
Keyin tinq-aman қaloqan?

5 U taqlarnı əqəzipidə oqulatqanda,

Ularqa həq bildürməyla ularni yulup taxlaydu.

6 U yər-zeminni təwritip əz ornidin қozqıtidi,
Xuning bilən uning tüwrükliri titrəp ketidi.

7 U կuyaxka kətürülmə dəp səz ķilsila, u
köpmaydu;

U halisa yultuzlarningmu nurini peqətləp
köyalaydu.

8 Asmanlarnı kəng yayoquqi pəkət udur,

U dengiz dolğunları üstigə dəssəp yürüdü.■

9 U yəttə қarakqi yultuz, Orion yultuz türkümi
wə kəlb yultuz topını,

Jənubiy yultuz türkümlirinimu yaratkan.□

10 U hesablıousuz uluq ixlarnı,

■ **9:2** Ayup 14:4; 25:4; Zəb. 143:2 □ **9:3 «Hətta əgər birsi uning bilən dəwalixixka petinalisa, xu kixi məsililərning mingdin birigimu jawab berəlməydu»** — buning yənə baxka ikki hil tərjimisi boluxi mümkün: (1) «Əgər Huda birsi bilən dəwalixixni layik kərsə, u kixi mingdin bir məsiliğimi jawab berəlməydu»; (2) «Əgər Huda birsi bilən dəwalixixni layik kərsə, Huda u kixinin mingdin bir məsilişigimi jawab bərməydu».
■ 9:8 Yar. 1:6 □ **9:9 «Jənubiy yultuz türkümlirinimu yaratkan»** — yaki: «Jənubiy asmandiki həzinilərni yaratkan».

Sanap tügitəlməydiqan karamət ixlarnı ķılıdu. ■

11 Kara, U yenimdin etidu, birak mən Uni kərməymən;

U etüp ketidu, birak Uni baykiyalmaymən. □

12 Mana, U elip ketidu, kim Uni Θz yolidin yanduralisun?

Kim Uningdin: «Nemə ķiliwatisən» dəp soraxka petinalisun? □

13 Təngri oqəzipini ķayturuwalmaydu;

Rahabning yardəmqiliri Uning ayioqiqa bax egidi. □

14 Xundak turukluk, mən қandaқmu uningoqa jawab berələyttim.

Mən munazirə ķiloqudək қandak səzlərni taliyalayttim?

15 Mubada mən həkkaniy bolsammu,

Mən yənilə Uningoqa jawab berəlməyttim;

Mən pəkət sotqimoqa iltijala ķilalayttim.

16 Mən Uningoqa iltija ķiloqan wə U manga jawab bərgən bolsimu,

■ **9:10** Ayup 5:9; Zəb. 72:18; 77:14; 86:10; Rim. 11:33 □ **9:11**

«**U yenimdin etidu**» — yaki: «U yenimdin ətsə». «**U etüp ketidu**» — yaki: «U etüp kətsə». □ **9:12** «**U elip ketidu**» — yaki: «U elip kətsə» yaki «U bulap kətsə». □ **9:13**

«**Rahab**» — «Rahab»ning mundak üç hil mənə mumkinqliki bar: — (1) ħakawurluk; (2) Misir imperiyəsinin yənə bir ismi (ķedimki dunyada ħakawwurlukta dangki qıkkən); (3) əng qong mumkinqliki bar mənisi xuki, dengizdiki zor, körkənqlük bir haywanning ismi. Bu yoqan haywanning yənə bir ismi «lewiatan» boluxi mümkün (yükirik 3-bab, 8-ayəttiki izahatni körüng). U Muğəddəs Kitabtiki baxka birnəqqə yərlərdə Xəytanning bir simwolidur. Xunga muxu yərde «Rahabning yardəmqiliri» bəlkim Xəytanning yardəmqilirini kərsətgən boluxi mümkün.

Mən tehi Uning sadayimni angloqanlıkiçioqa ixənq
kilalmıqan bolattim;

17 U boran-qapkuṇular bilən meni ezidu,
U yarılırimni səwəbsiz awutmakta.

18 U manga hətta nəpəs elixkimu ruhsət
bərməydu,

Əksiqə U manga dərd-ələmni yükliwətti.

19 Küq-küdrət tooqrisida gəp kilsak, mana, Uningdin küqlük *yənə baxka kim* bar?

Adalətkə kəlsək, kim Uni sotka qakjiralisun?!□

20 Mən əzümni aklimakqi bolsam, əz aqzim
əzümni gunahka paturar,

Kosursız boləqan bolsam, U yənilə meni əgri dəp
bekitər.□

21 Birak mən əslidə eyibsiz idim.

Məyli, əzümning қandaq bolidiqanlıkim bilən
pərwayim pələk!

Əz jenimdin toydum!

22 Həmmə ix ohxax ikən; xunga mən dəymənki,
U duruslarnimu, yamanlarnimu ohxaxla

□ **9:19 «Adalətkə kəlsək, kim uni sotka qakjiralisun?!»** — əsli tekistni qüxinix səl təx. Baxka hil tərjimiliri boluxi mumkin.

□ **9:20 «... Kosursız boləqan bolsam, u yənilə meni əgri dəp bekitər»** — Ayupka mubada Hudaning aldida əzini aklax pursiti kəlsimu, u Hudaning zor küq-küdrəti bilən aqzining eqilmas kılınixidin, yaki hətta «maxina adəmdək» əz aqzi bilən əzini əyibləp ketixidin қorkıdu. «Huda həmmidin küqlük, xunga U adil» degən kəzkarax dunyadiki hərbir zalimning: «Küq-hökük degən həktur» degən kəzkarixiçioqa yekin kelidu. Ayup muxu yərdə «Huda manga undak muamilə kilsa, adil bolmaydu» deməkqi bolidu. Kitabning keyinkı կisimlirida, Hudaning həm həmmidin küqlük həm xuning bilən birgə pütünləy adil ikənlikli aydinglixidu.

yokitidu. □ ■

23 Tuyuksız bexioqa қаза kelip əlsə,
U bigunahlaroqa қilinoqan bu sinakka қarap
külidu. □

24 Yer yəzi yamanlarning қolioqa tapxuruldi;
Birak U sotqilarning kezlirini bu adalətsizlikni
kərəlməydiqan қilip қoyidu;
Muxundak қiloquqi U bolmay, yənə kim bolsun?

25 Mening künlim yəltapanning
yügürüxdinmu tez ətidu;
Ular məndin keletal ketidu,
Ularning həqkandaq yahxılıki yoktur. ■

26 Ular komux kemilerdək qapsan ətüp ketidu;
Aloqur bürküt owni tutkili xungolusqandək tez
mangidu. □

27 Əgər: «Nalə-pəryadtin tohtap,
Qirayimni tutuldurmay hux qiray bolay»
desəmmu,

28 Mən yenila azablirimning həmmisidin қorķup
yürimən;

□ **9:22 «... mən dəymənki, u duruslarnimu, yamanlarnimu
ohxaxla yokitidu»** — nahayiti eniqli, bu bəbtilki 14-ayəttin
34-ayətkiqə Ayup Hudanıng namini bir ketimmu tiloja almay,
pəkət Uni: «U... Uning... Uni... Sən....» dəp ataydu.
Bəlkim u Hudanıng zor küq-kudiritigə həm əzininə hazırlı
korkunqluk əhwalını qongkur oylap, bək қorķup kətkən bolsa
kerək. ■ **9:22** Top. 9:2, 3; Mal. 3:14 □ **9:23 «... U bigu-
nahlaroqa қilinoqan bu sinakka қarap külidu»** — bu ayət
Ayupning jan aqqikidin, xundakla Hudaqə bolovan gumanidin
eytikan bayanırının iqida əng kəttikə boluxi mümkün. ■ **9:25**
Ayup 7:6, 7 □ **9:26 «komux kemilər»** — əldimki Misirdə kəp
ixlitilgən, Nil dəryasında nahayiti tez mangidioqan birhil kemə.

Qünki Seni meni bigunah hesablimaydu dəp bilimən. □

29 Mən haman əyiblik adəm bolsam,
Mən bihudə japa tartip nemə kılay?

30 Hətta kar süyi bilən yuyunup,
Kolumni xunqə pakizlioqan bolsammu, ■

31 Sən yənilə meni əwrəzgə qəmüldürisənki,
Əz kiyimimmə məndin nəprətlindioqan bolidu!

32 Qünki U mən Uningqə jawab berəligüdək,
manga ohxax adəm əməs.

Mening Uning bilən sotta dəwalaxkuqilikim yoktur. □ ■

33 Otturimizda hər ikkimizni əz կoli bilən təng tutidioqan kelixtürgüqi bolsidi! □

34 U Əzining tayığını məndin yırak kilsun,
Uning wəhimisi meni körkətmisun; ■

35 Xundila mən Uningdin körkmay
səzliyələyttim;

Birak əhwalim undak əməstur!

□ **9:28 «... Seni meni bigunah hesablimaydu dəp bilimən»**

— Ayup yənilə Hudanıg adalitidin gumanlinidu. 31-ayəttə bolsa uning ümidi bəlkim əng təwən dərijigə qüvkən boluxi mümkün.

■ **9:30 Yər. 2:22 □ 9:32 «Qünki U ... manga ohxax adəm əməs. Mening Uning bilən sotta dəwalaxkuqilikim yoktur»**

— bu bayan bəlkim kitabtiki soraloqan əng qongkur soal boluxi mümkün; demək, adəm Huda bilən կandağmu kelixəlisun?

■ **9:32 Top. 6:10; Yər. 49:19 □ 9:33 «Otturimizda ... kelixtürgüqi bolsidi!»** — Ayup: Adəm bilən Hudanıg otturisida turidioqan, bir կoli bilən Hudanı tutidioqan, bir կoli bilən insanni tutidioqan kelixtürgüqi bolsidi! dəp eytən bu kelixtürgüqi Injilda dəl Əysə Məsihning ezi ikənlilik ayan կilinidu («1Tim.» 2:5) ■ **9:34 Ayup 13:20; 33:7**

10

Seoñiz lay kulalqi bilən səzlixidu

- 1** Mən eż jenimdin nəprətlinimən;
Əz dərdimni təküwalay;
Kəlbimdiki ah-zarimni səzliwalay.
- 2** Mən Təngrigə: «Mening gunahımni bekitmə;
manga kərsətkinki,
Sən zadi nemə üqün mən bilən dəwalixisən?
- 3** Adəmni əzgining,
Əz қolung bilən yaratķiningni qətkə қakķining
Sanga paydilikmu?
Yamanlarning suyikəstigə nur qaqqining yahx-imu?□
- 4** Sening kezüng insanningkidək ajizmu?
Sən adəmlər kərgəndək hirə kərəmsən?□
- 5** Sening künliring əlidioqan insanning
künliridək qəklikmu?
Sening yilliring insanning yilliridək kışkimu?□
- 6-7** Sən mening rəzil adəm əməslikimni biliq turup,

-
- **10:3 «Əz қolung bilən yaratķiningni qətkə қakķining Sanga paydilikmu?»** — Ayup bəlkim: — «Sən manga həm pütün insanoğa xunqə yahxi əjringni singdurgənikənsən, nemixka bu yahxi nərsənggə xundak ziyan yətküzisən?» deməkqi. U tewəndiki 8-12-ayətlərdə bu sözüning mənisini kengəytidu.
 - **10:4 «Sening kezüng insanningkidək ajizmu?»** — ibraniy tilida: «Sening kezliri ətlik kezlərmə?». □ **10:5 «sening künliring ... qəklikmu? Sening yilliring insanning yilliridək kışkimu?»** — Ayup bu jümliliridə həmmə imkaniyətni ottura koyidu; andin u həmmisini degündək qətkə қakğıdu — Huda adəmni əzginigə huxalmu-ya? U adəmdək kaltə pamlikmu-ya, yaki uning əmri kışka bolup əzini jazalaxka ülgürəlməmdə-ya? (undaq bolmisa, mən zadi nemixka xundak azabka қaldurulimən?) dəp oylaydu Ayup.

Sening қолунгдин қутулдурулудәк һөqkimning yoklukını bilip turup,

Nemixқа mening hatalıkimni sorap yürisən?

Nemixқа mening gunahımni sürüxtürisən?» — dəymən.

8 — Sən Өz қolliring bilən meni xəkilləndürüp, bir gəwdə kılıp yaratqansən;

Bırak Sən meni yokatmaqqisən!

9 Sən layni yasiqandək meni yasiqiningni esingdə tutkaysən, dəp yelinimən;

Sən meni yənə tuprakķa қayturamsən?■

10 Sən *ustilik bilən* meni süttək կuyup qaykəp,

Meni irimqiktək uyutkan əməsmu?□ ■

11 Sən terə həm ət bilən meni kiyindürgənsən,

Ustihan həm pəy bilən birləxtürüp meni tokuqansən.

12 Sən manga һayat həm mehîr-xəpkət təkdim kılqansən,

■ **10:9** Yar. 2:7; 3:19 □ **10:10 «Sən ... meni irimqiktək uyutkan əməsmu?»** — Ayupning «meni süttək կuyup qaykəp, ... irimqiktək uyutkan» degən sözləri Hudanıng əz tenini xunqajayıbılık bilən murəkkəp yaratqanlığını bildüridi. ■ **10:10**
Zəb. 139:15,16

Sən səygüng bilən rohimdin həwər alding. □

13 Biraq bu ixlar Sening kəlbingdə yoxurukluk idı;

Bularning əslidə kəlbingdə püküklikini bilimən.

14 Gunah kılqan bolsam, Sən meni kəzitip yürgən bolatting;

Sən mening ķebihlikimni jazalimay қoymayıtting.

15 Rəzil hesablanqan bolsam, manga bala kelətti!

Həm yaki həkqaniy hesablansammu, qattik nomuska qəmüp, azabka qəmginimdə,

Beximni yənilə kətürüxkə jür'ət kılalmayıttim;

16 Hətta *beximni* kətürüxkə jür'ət kilsammu,

Sən əxəddiy xirdək mening peyimgə qüxətting;

Sən manga karamət küqüngni arkə-arkidin kərsitətting. ■

17 Sən meni əyibləydiqan guwahqiliringni kaytidin aldimoşa kəltürisən;

Manga қaritiloqan oqəzipingni zor kılısən;

□ **10:12 «Sən səygüng bilən...»** — ibraniy tilida: «sən yoklıxing bilən...». «... **Sən səygüng bilən rohimdin həwər alding**» — 8-12-ayəttə, Ayup Hudaning insanning tenini xunqə karamət ustilik bilən birləxtürüp yasap, xəpkət-səygü kərsətkəndin keyin, Hudaning hərbir adəmgə nisbətən uluŋ, karamət bir pilani boluxi kerək, dəp қaraydu. Biraq Ayup əzining ixida mundak ajayib pilanni kərəlməy, əksiqə Hudaning uning barlığını astin-üstün kılıwətkənlikini kərüp қorküp ketip: «Biraq bu ixlar sening kəlbingdə yoxurukluk idı» (13-ayət) dəp, Huda mening dostum əməs, düxminim bolup qılkən dəp gumanlinidu. Ayupning Hudaning dostluğidin məhərum bolqanmən degən həssiyati wə uningda Hudaning uning bilən billə bolqanlıq sezimining yoklukı, xübhisizki uning üçün həmmidin azablıq ix idi. ■ **10:16** Yəx. 38:13; Yioł. 3:10

Küqliring manga қарxi dolkunlap kəlməktə. □
 18 Sən əslidə nemixka meni baliyatķudin qıkaroqansən?

Kaxki, mən qaqrəp kətkən bolsam, həq adəm meni kərməs idi! ■

19 Mən həqkəqan bolmioqan bolattim!
 Balyatķudin biwasitə gərgə apiriloqan bolattim!
 20-22 Mening azəqinə künlirim tүgəy degən əməsmu?

Xunga mən barsa kəlməs yərgə baroqə,
 — Қarangoquluk, əlüm sayə bolqan zeminoqa,
 — Zulmət bir zeminoqa, yəni қarangoqulukning əzining zeminoqa,
 Əlüm sayisining zeminoqa,
 Tərtipsiz, hətta əz nuri կapkarangoq kılinoqan xu zeminoqa baroqə,
 Manga azrak jan kirix üçün,
 Ixingni bir dəkikə tohtat, məndin neri bol!».

11

Zofarning birinqi səzi — «sahta adəmlərning akıwiti»

□ **10:17 «Meni əyibləydiqan guwaħqiliring»** — Ayupning bu degini, bəlkim, Hudanıng uni «Sən gunah kılding, xunga jazalanding» dəp əyibləydiqan birnəqqə guwaħqini orunlaxtuqan, dəp kərsətməkqi; guwaħqilar bolsa, uning üç dostini, əz bexioqa qüxkən külpətlərni həmdə kesəlning azabırını əz iqigə alsa kerək. ■ **10:18** Ayup 3:11

1 Andin Naamatlıq Zofar jawabən mundağ dedi:

—□

2 «Gəp mundak kəp tursa, uni jawabsız қalduroqlı bolmas?

Səzmən kixi əzini aklısa bolamdu?

3 Sening səpsətəliring kəpqılıkning aqzini tuwaqlisa bolamdu?

Sən mazak kılıp səzligəndin keyin, həqkim bu ixni yüzünggə salmisumu?

4 Qünki sən: «Mening əkədilirim saptur,
Mən sən *Hudanıng* alidida pakmən» — deding.□

5 Ah, Təngri gəp kılısidi!

Aqzini eqip seni əyiblisidi!

6 Xundak kılıp U danalıqning sirlirini sanga eqip bərsidi!

Qünki danalık ikki tərəpliktur!

Təngrining gunahıngning heli bir kismini kətürütətip, ulardin etidiqanlığını obdan bilip

□ **11:1 «Naamatlıq Zofar»** — Ayupka söz kılıdioqan uning üqinqi dostidur. Biz Ayupning bu üç dostini selixturidioqan bolsaq, Elifaz ədəblikrək, baxķılardın səl mehribandək kərünüdu; söz kılıx tərtipidin қarioqanda, uning yexi bəlkim əng qong, ahirda səzləydiqan Zofar əng kiqik boluxi mumkin. Elifaz əz təjribisini, yəni əzining kərgən qayibanə alamitini bəkrək təkitləydu; Bildad bolsa ən'əniqi bolup, ilgiriki dəwrdikilər məyli nemə degən bolmisun, xu toqra dəp karaydu; Zofar bolsa həssiyatqan, kopal, ammibab makal-təmsillərgə amraķ, «Jamaətning pikri bəribir toqridur» dəp karaydu (3-ayəttimu «kəpqılık» degən söz təkitlinidu). Bəzidə uning gəp-səzliridin yamanlarning jazalinixidin uning naħayiti һuzur alidioqanlıqi qikip turidu. □ **11:4 «Mening əkədilirim saptur»** — əməliyəttə Ayup bundak söz kilmidi.

köy! □

7 Sən Təngrini izdigən təkdirdimu Uni tüptin tonuyalamımsən?!

Həmmigə Kadirning qəksizlikini qüxinip yetələmsən?

8 *Bundak danalik* asmandin egizdur, *uningşa erixixkə* nemə amaling bar?

U təhtisaradin qongkurdur, sən nemini bilələysən?

9 Uning uzunluğunu yər-zemindin uzundur,

Kəngliki dengiz-okyanlardın kəngdur.

10 U etüp ketiwetip, adəmni կամиса, uni sorakqa qakırsa, kimmu Üni tosalisun?

11 Qünki U sahta adəmlərni obdan bilidu,

U təkxürməy turupla aldamqılıkni allığaşan kərüp bolqan. □ ■

12 «Insan tuqulup bir yawa exəkning təhiygə aylanıquqə,

Nadan adəm dana bolur!». □ ■

□ **11:6 «Təngrining gunahingning heli bir kışmini kətüriwetip, ulardin ətidioqanlığını obdan bilip köy!»**

— Zofarning bu sözleri: «Huda gunahlıringning birnəqqisini esidin qıkırıp, pəkət ularning bir kışmining tegixlik jazasını sanga qüxürüwatidu», degən mənini bildüridu. □ **11:11 «U təkxürməy turupla aldamqılıkni allığaşan kərüp bolqan»**

— yənə bir hil tərjimi: «Wə adəmlər baykıyalmaydiaoqan gunahınımu kərələydi». ■ **11:11** Zəb. 10:11, 14; 35:21-23; 94:11 □ **11:12 «Insan tuqulup bir yawa exəkning təhiygə aylanıquqə, nadan adəm dana bolur!»** — bu ayətning yənə ikki hil tərjimi: «Nadan kixi danalıkkə erixməs, insan tuqulqanda yawa exəkning təhiyi təxəllusdur, halas» yaki «Yawa exəkning təhiyi tuqulup insanoğa aylanıquqə, nadan bir adəm dana bolur». Bu söz bəlkim axu dəwrədiki bir makəl bolsa kerək. ■ **11:12** Ayup 5:8; 22:21; Top. 3:18

13 Birak sən bolsang, əgər kəlbingni
 toqrilatsang,
 Қolungni Hudaqa қarap sozsang,
 14 Kolungdiki қəbihlikni əzüngdin neri ķilsang,
 Qedirliringda həq yamanlıqni turquzmisangla,
 15 Sən u qaođa yüzüngni ķusursız kətürüp
 yürisən,
 Təwrənməs, ķorkunqsız bolisən;
 16 Japayingni untuysən,
 Hətta ekip ətüp kətkən suni oyliqandək ularni
 əsləysən;
 17 Künliring qüxtiki nurdin yoruk bolidu,
 Seni hazır қarangoļuluk baskını bilən, tangdək
 parlak bolisən.■
 18 Ümiding bar bolqalaqka, sən hımayigə igə
 bolisən,
 Sən ətrapingə hatirjəm қarap aram elip oltur-
 isən.■
 19 Rast, sən yatķiningda, həqkimning wəswəsi
 bolmaydu,
 Əksiqə nuroqunlioqan kixilər sening hımmitingni
 izdəp kelidu.□ ■
 20 Birak rəzillərning kəzliri nuridin ketidu,
 Ularqa ķeqixka həq yol կalmaydu,
 Ularning ümidi nəpisi tohtaxtin ibarət bolidu,

■ 11:17 Zəb. 37:6; 92:14; 112:4; Pənd. 4:18 ■ 11:18 Law.
 26:5 □ 11:19 «... Əksiqə nuroqunlioqan kixilər sening
 hımmitingni izdəp kelidu» — muxu gəpning ajayib yeri
 xuki, ahirda Zofarning əzi Ayupning hımmitigə hajətmən bolidu
 (42-bab). ■ 11:19 Law. 26:6; Zəb. 3:5-6; 4:8; Pənd. 3:24

halas». □ ■

12

*Ayup yənə səz kılıdu •••• «Hudanıng küq-
küdriti, Uning adilliki wə kərünüxtə bolğan
adilsizlikı»*

¹ Ayup jawabən mundak dedi: —

² Silər bərhək əl-əhlisilər!

Əlsənglar həkmətə silər bilən billə ketidu!

³ Meningmu silərdək əz əklim bar,

Əkildə silərdin kalmaymən;

Bunqılık ixlarnı kim bilməydu?!

⁴ Mən əz dostlırimoja mazak obyekti boldum;
Məndək Təngrigə iltija kılıp, duasi ijabət bolğan
kixi,

Həkkəniy, durus bir adəm mazak kılındı!■

⁵ Rahəttə olturoqan kixilər kənglidə hərkəndək
külpətni nəzirigə almayıdu;

Ular: «Külpətlər putliri teyilix aldida turoqan
kixigila təyyar turidu» dəp oylaydu.□

⁶ Karakqılarning qedirliri awatlixidu;
Təngrigə həkarət kəltüridiqanlar aman turidu;

□ **11:20 «Ularning ümidi nəpisi tohtaxtin ibarət bolidu, halas»** — Zofarning bu səzi Ayupka қaritiloqan həqkəndək
həsdaxlıq bolmioqan bir agahlandurux bolup: «Mundak
ketiwərsəng, səndə pəkət nəpisinqni tohtitixtin baxça ümid
kalmayıdu» degənlik. ■ **11:20** Ayup 8:13,14; 18:14 ■ **12:4**
Ayup 16:10; 17:2; 21:3; 30:1; Pənd. 14:2 □ **12:5 «Rahəttə
olturoqan kixilər... : «külpətlər putliri teyilix aldida
turoqan kixigila təyyar turidu» dəp oylaydu»** — əslı tekistni
qüxinix səl təs. Baxça hil tərjimilirimi uqrıxi mümkün.

Ular əzining ilahını əz alkınida kətüridu. □ ■

⁷ Əmdi haywanlardinmu sorap bak,

Ular sanga əgitidu,

Asmandiki uqar-kanatlarmu sanga dəydu;

⁸ Wə yaki yər-zeminoqa gəp kilsangqu,

Umu sanga əgitidu;

Dengizdiki beliklar sanga səz kılıdu.

⁹ Bularning həmmisini Pərwərdigarning қoli kılqanlığını kim bilməydu?

¹⁰ Barlık jan igiliri, barlık ət igiliri,

Jümlidin barlık insanning nəpisi uning қolididur.

¹¹ Eoqizda taamni tetiqandək,

Kulağmu səzining toqrilikini sinap bağıdu əməsmu? ■

¹² Yaxanoqlarda danalık rast tepilamdu?

Künlirining kəp boluxi bilən yorutulux keləmdü?

¹³ Uningdila danalıq həm kudrət bar;

Uningdila yolyoruk həm yorutux bardur. □

¹⁴ Mana, U harab kilsa, həqkim kaytidin kurup qılçalmayıdu;

U կamap koyovan adəmni həqkim koyuwetəlməydu. ■

¹⁵ Mana, U sularni tohtitiwalsa, sular kurup ketidü,

U ularni կoyup bərsə, ular yər-zeminni besip wəyran kılıdu.

□ **12:6 «Ular əzining ilahını əz alkınida kətüridu»** — demək, ular butpərəslər. Baxka bir hil tərjimisi: «Təngri hətta ularning қolioqa molqılık beridu». ■ **12:6** Ayup 21:7; Zəb. 73:11, 12; Yər. 12:1; Həb. 1:3, 4 ■ **12:11** Ayup 6:30; 34:3 □ **12:13 «Uningdila»** — Hudadila, deməkqi. ■ **12:14** Ayup 9:12; 11:10; Wəh. 3:7

16 Uningda küq-küdrət, qin hekmetmu bar;

Aldiozuqi, aldanozuqimu uningoşa təwədər.

17 U məslihətqilərni yalingaq ķildurup, yalap elip ketidu,

Sorakqıllarnı rəswa ķılıdu.■

18 U padixahlar əl-əhligə saloqan kixənlərni yexidu,

Andin xu padixahılları yalingaqlap, qatraqlırını lata bilənla ķildurup xərməndə ķılıdu.□

19 U kahınları yalingayaq mangdurup elip ketidu;

U küq-hökükdarları aqduridu.□

20 U ixənqlik қaraloqan zatlarning aqzini etidu;

Aksakallarning əklini elip ketidu.■

21 U aksəngəklərning üstigə һaçarət təkidu,

U palwanlarning bəlwəeqini yexip *ularnı küqsiz*

■ **12:17** 2Sam. 15:31; 17:14,23; Yəx. 19:12; 29:14; 1Kor. 1:19

□ **12:18 «U padixahlar əl-əhligə saloqan kixənlərni yexidu, andin xu padixahılları yalingaqlap, ... xərməndə ķılıdu»**

— muxu padixahlar mustəbit boluxi natayın; ular puçrilaroqa saloqan kixənlərni bəlkim adillik bilən saloqan boluxi mumkin. Baxka birnəqqə hil tərjimilirimi uqrixi mumkin. □ **12:19**

«kahınlar» — həlkə wakalitən қurbanlıq ķılouqıllar, ular üçün dua ķılouqıllar. ■ **12:20** Ayup 32:9; Yəx. 3:2, 3

kılıdu. □ ■

22 U қарangoquluktiki qongkur sirlarni axkari-
laydu;

U өлümning sayisini yorutidu.■

23 U əl-yurtlarni uluqlaxturidu həm andin
ularni gumran kılıdu;

Əl-yurtlarni kengəytidu, ularni tarkitidu.■

24 U zemindiki əl-jamaətning kattiwaxlirining
əklini elip ketidu;

Ularni yolsız dəxt-bayawanda sərsan kılıp az-
duridu.■

25 Ular nursizlandurulup қarangoqulukta yolni
silaxturidu,

U ularni məst bolup қaloğan kixidək gal-
guldung mangduridu.

13

□ **12:21 «U aksəngəklərning üstigə һakarət təkidu, U palwanlarning bəlwəqini yexip ularni küqsiz kılıdu»** — muxu aksəngək, palwanlar əslidə məlum bir gunah yaki zalimlikni kıləşənlikçi natayın. Ayup bu yerdə: Huda taxki kərünüxtə səwəbsiz haldə bu esilzadə kixilərgə hərhil külət qüxüridü həm xuning bilən bir wakitta, baxqa nurçun kixilərni kiyinqılıkça duqar kılıdu, deməkqi boləğan boluxi mumkin. Qunki «aksakallarning əkli elip ketilgən» deyix arkılık ularning məslihət beridioğan adəmliriningmu əhwalining hətərlik ikənlikidin bexarət beridu. Bu palakətlər məlum bir gunahdın qıckan boluximu yaki undağ bolmaslığımı mumkin. Ayupning yüksəkliki sezlirigə қarioğanda 23-25-ayətlərdə deyilgən awatqılık həm küləptər oxhaxla yüz bərgəndək kerinidu. ■ **12:21** Zəb. 107:40 ■ **12:22** Mat. 10:26; 1Kor. 4:5 ■ **12:23** Zəb. 107:38 ■ **12:24** Zəb. 107:4-5, 40

*Ayupning dostlirioja səzləxtin tohtap, yənə
Hudaşa қarap səzlixisi*

1 Mana, mening kəzüm bularning həmmisini körüp qıqkan;

Mening kulisim bularni anglap qüxəngən.

2 Silərning bilgənliringlarnı mənmu bilimən;

Mening silərdin ķelixķuqılıkim yok.

3 Birak mening arzuyum Həmmigə կadir bilən səzlixixtur,

Mening Huda bilən munazirə կiloqum kelidu.□

4 Silər bolsanglar təhmət qaplıoluqilar,

Həmminglər yaramsız tewipsilər. ■

5 Silər pəkətla süküttə turoqan bolsanglar'idi!

Bu silər üçün danalıq bolatti!■

6 Mening munazirəmgə կulak selinglar,

Ləwlirimdiki muhəkimilərni anglap bekinqilar.

7 Silər Hudanıng wakalətqisi süpitidə boluwelip biadıl söz կilamsilər?

Uning üçün hıylə-mikirlik gəp կilmakçimusilər?■

8 Uningoqa yüz-hatırə կilip huxamət կilmakçimusilər?!

Uningoqa wakalitən dəwa sorımaqçimusilər?

9 U iq-baoqringlarnı ahturup qıksa, silər üçün yahxi bolattimu?

Insan balisini aldiqandək uni aldimakçimusilər?

10 Silər yüz-hatırə կilip yoxurunqə huxamət կilsanglar,

□ **13:3** «...mening Huda bilən munazirə կiloqum kelidu» — yəki «...mening Huda bilən dəwalaxkum kelidu». ■ **13:4** Ayup 16:2 ■ **13:5** Pənd. 17:28 ■ **13:7** Ayup 17:5; 32:21; 36:4

U qoқum silərni əyibləydu. □

11 Buningdin kərə Uning həywisining silərni körkətkini,

Uning wəhimisining silərgə qüxkini tüzük əməsmu?

12 Pənd-nəsihətinglar pəkət külgə ohxax səzlər, halas;

Silər *ixənq baqlıqan* istihkaminglar pəkət lay istihkamlar, halas. □

13 Meni ihtiyarimə qoyuwetip zuwan sūrmənglər, meni gəp kılqılı köyünglər. Beximəqa hərnemə kəlsə kəlsun!

□ **13:10 «.... Silər yüz-hatirə kılıp yoxurunqə huxamət kılışalar, u qoқum silərni əyibləydu»** — Ayupning səzləri iqidə adəmni həyran կalduridiqan nuroğun mənilər ipadilinidu. Ayupning bu bayani ulardin intayın gəwdilik bolqan bir misal hesablinidu. U üq dəstioqa nahayiti kəskin һalda Hudaşa huxamətqılık kılıxka bolmaydiqanlığını bildüridi. 12-babta u Hudanıng adalitidin gumanlinip turup səzligən bolsimu, bırak u muxu yerdə Huda həkikətni intayın ətiwarlaydu. Huda durus, lilla gəpni bək seyidu, kixilərning Hudaşa wakalətqi boluwelip, eziñinq yaki baxkilarıñ qırayılik pikrini ipadılıxigə kət'iy bolmaydu, degən kəzkaraxni ipadiləydu. Hudanıng hərmitigə layik səzlərni kılıx üçün, Uning insanoqa bərgən wəhiysini asas kılıx həm xuning bilən bir wakitta reallıqtin kət'iy ayrılmay turup, bu dunyadiki kərünərlik pakitlarqa yüzelinx zərürədər. Məyli Hudaşa, məyli baxkilaroqa huxamətlik yaki yalovan gəp kılıxka kət'iy bolmaydu. U üq dəstioqa agahlanduriduki, Hudaşa huxamətqılık kılısa, Huda ularni jazalaydu. Bu gəp Ayupning Hudanıng adalitigə kət'iy ixəngənlikini kərsitudu həm uning hazırlığı etikədi həm gumanı arisidiki iqidə bolqan kürəxni bizgə ayan kılıdu. □ **13:12 «Silər ixənq baqlıqan istihkaminglar pəkət lay istihkamlar...»** — yaki «Silər ixənq baqlıqan jawablar pəkət lay istihkamlar...».

14 Қандакла bolmisun, jenim bilən təwəkkul
kilimən,

Mən jenimni alkınimoqa elip қoyımən! □

15 U jenimni alsimu mən yənilə Uni kütimən,
Uningoqa tayinimən;

Biraq қandakla bolmisun mən tutkan yollirimni
Uning aldida aklımaqqımən; □ ■

16 Bundak қılıxım manga nijatlıq bolidu;

Qunki iplas bir adəm uning aldioqa baralmaydu.

17 Səzlirimni dikkət bilən anglanglar,

Bayanlırimoqa obdan կulak selinglar.

18 Mana, mən əz dəwayimni tərtiplik kılıp təyyar
kıldım;

Mən əzümning həkikətən aklını dioqanlığımni
bilimən.

19 Mən bilən bəs-munazirə kılıdiqan կeni kim
barkin?

Həzir süküt kılqan bolsam, tiniqtin tohtıqan

□ **13:14 «Қандакла bolmisun, jenim bilən təwəkkul
kilimən»** — səzmusez bolsa: «Қандакла bolmisun (yani «nemixka») ətlirimni qiximda elip kürəx kılımən?» — u əzini kəşkin
kürəx kilməkqi bolqan bir haywanoja ohxitidu. «**Mən jenimni
alkınimoqa elip қoyımən!**» — yaki: «Nemixka jenimni
alkınimoqa elip қoydum?». □ **13:15 «U jenimni alsimu mən
yənilə Uni kütimən, Uningoqa tayinimən...»** — bu ayət
Ayupning etikadka əng toloqan bayanlıridin biri. Ibraniy tilida
«kütük» wə «tayinix» bir peil bilənla ipadilinidu. ■ **13:15** Zəb.
23:4; Pənd. 14:32

bolattim! □

20 *Ah Huda!* Manga pəkət ikki ixnila kılıp bərgin; Xundak bololandila, mən əzümni Səndin ķaqurmaymən: ■

21 — Kolungni məndin yiraq kılıqin;

— Wəhiməng meni korkatmisun. □

22 Andin meni sot ķilixka qakır, mən sanga jawab berimən;

Yaki mən Sanga *dəwayimdin* söz kilsam, Sənmu manga jawab berisən.

Ayup dəwasini dawamlaxturidu

23 Mening kəbihliklirim həm gunahlırim zadi ķanqlik?

Itaətsizlikim həm gunahımni manga kərsitip bər!

24 Nemixka didaringni məndin yoxurisən?

□ **13:19 «Mən bilən bəs-munazirə kılıdiqan əeni kim barkin? Hazır süküt kılıqan bolsam, tiniqtin tohtıqan bolattim!»** — bu tekistning tot hil tərjemisi yaki qüxənqisi bar: — (1) Ayup birərsining əzi bilən bəs-munazirə kılalayıdiqanlıqıqa ixənməydu; hətta birsi bəs-munazirigə qıksila: «Mən Uning soaliqa pisənt kilmay, bu dunyadin ketimən» degəndək; (2) ...undak adəm qıksa, mən gəp kilmay süküttə əlüp ketixkə razımən!; (3) U kimning əzini əyiblixidin kətiyñəzər, süküt ķilixka kətiy unimaydu; (4) Birsining əzi bilən yənə bəs-munazirə kılıqusi bolsa, tez boluxi kerək, qünki u pat arida dunyadin ketidu. Biz üqinqisini ixlettük. ■ **13:20** Ayup 9:34; 33:7 □ **13:21 «Manga pəkət ikki ixnila kılıp bərgin... kolungni məndin yiraq kılıqin; — wəhiməng meni korkatmisun»** — birinqi ix bolsa, Hudaning Əz ķolini uningdin yiraq ķilixi bilən u azraq dəm alalaydu; ikkinqi ix, Hudaning wəhimisi bolmisa u jür'ətlik bolup söz kılıdu, degənlik.

Nemixķa meni Θoz düxmining dəp bilding?■

²⁵ Uyaķ-buyakķa uquruwetilidioqan anqiki bir yopurmakni wəħimigə salmaqqimusən?

Kurup kətkən pahalni қooqlimakqimusən?

²⁶ Qünki Sən mening üstümdin zəhərdək ərzlərni yazisən,

Sən yaxlıkimdiki kəbiħliklirimni manga қayturuwatisən.■

²⁷⁻²⁸ Mən qirip kətkən bir nərsə,

Mən pəkət küyə yegən bir kiyimla bolqinim bilən,

Lekin Sən mening putlirimni kixənləysən,

Həmmə yollirimni kəzitip yürisən;

Tapanlirim oqa mangmaslıq üçün qək sizip қoymansən. ■

14

Əlümdin keyin կandaқ bolidu?

¹ Anidin tuquloloqlanlarning kūnliri azdur,
Palakət uningoşa yardur.■

² U güldək dunyaqə kelip andin tozuydu,
U կuyax aldidin sayigə ohxax կeqip ketidu.■

³ Bırak Sən tehi xundak bir ajiz bolqoqiqiqa
kəzüngni tikip,

■ **13:24** Ayup 16:9; 19:11; 33:10; Yioł. 2:5 ■ **13:26** Zəb. 25:7

■ **13:27-28** Ayup 33:11 ■ **14:1** Zəb. 90:5-6, 9-10; 102:11; 103:15;
144:4; Yaķ. 4:14 ■ **14:2** Ayup 8:9; Zəb. 90:5-6, 9-10; 102:11;
103:15; 144:4; Yəx. 40:6; 1Pet. 1:24

Meni Θz aldingoqa sorakqa tartiwatamsən? □ ■
4 Kim napak nərsilərdin pak nərsini qikiraydu? — həqkim! □ ■
5 *Insanning künliri bekitilgəndikin,*
 Uning aylirining sani Sening ilkingdə bolqandikin,
 Sən uning ətsə bolmaydioğan qəklirini bekitkəndikin, ■
6 Uning bir'az dəm elixi üçün uningdin kəzüngni elip қaqqın,
 Xuning bilən mədikardək uningoqa eż künliridin səyünük nesip bolsun! □ ■
7 Qünki dərəh kesiwetilgəndin keyin, қayta əsüxtin ümid bar;
 Buninglik bilən uning yumran bihliri tügəp kətməydi;
8 Uning yiltizi yerdə կurup kətkən bolsimu,
 Uning kətiki topida əlüp kətkən bolsimu,
9 Bırak suning puriki bilənla u yənə kekiridu,
 Yumran ot-qəptək yengi bihlarni qikiridu.

□ **14:3 «Meni Θz aldingoqa sorakqa tartiwatamsən?»** — yaki «Uni Θz aldingoqa sorakqa tartiwatamsən?». ■ **14:3** Ayup 7:17,18; 10:20 □ **14:4 «Kim napak nərsilərdin pak nərsini qikiraydu? — həqkim!»** — demək, insan balisi Hudanıng aldida қandaq kılıp pak bolalaydu həm qobul қılinalaydu? Ayupning ezi 19-babta bexarət kılıp bu soaloqa jawab beridu.
 ■ **14:4** Yar. 5:3; Zəb. 51:5-7; Yh. 3:6; Rim. 5:12; Əf. 2:3
 ■ **14:5** Ayup 7:1 □ **14:6 «Uning bir'az dəm elixi üçün ... mədikardək uningoqa eż künliridin səyünük nesip bolsun!»** — Ayupning degini boyiqə insanlar oqa adəttiki turmuxning (mədikarningkidək) japası kupayə, xunga u bu japalıq hayat künliridin azrakqınə həzur alsun, «bu adəttiki japaqla tehimu kəp japa artmioqaysən» degən mənidə. ■ **14:6** Ayup 7:1, 2, 16, 19; 10:20

10 Birak adəm bolsa əlidu, ilajsız ongda yatidu, bərhək,

Insan nəpəstin қalidu, andin nədə bolidu?

11 Dengizdiki sular paroqa aylinip tүгөр kətkəndək,

Dəryalar қаојирап қurup kətkəndək,

12 Ohxaxla adəm yetip қalsila қaytidin turmaydu;

Asmanlar yokimişuqə, ular oydanmaydu, uyğudin turmaydu.

13 Ah, təhtisaraqa meni yoxurup қoysang idi,
Olaşiping etüp kətküqə meni məhpip saklap
қoysang idi,

Meni esingga alidioqan bir wakit-saətni manga
bekitip bərsəng idi!□

14 Adəm elsə, қayta yaxamdu?

Xundak bolsa manga xundak əzgirix wakti
kəlgüqə,

Muxu japaqa tolqan künlim ətküqə, səwr-takət bilən kütəttim!□

15 Xundak bolsa Sən meni qakırsang, jawab
berəttim;

Sən Θz қolung bilən yaratķiningoqa ümid-

□ **14:13 «təhtisara»** — əlgənlərning rohlıları baridioqan jayni kərsitudu. Yənilə 7-bab, 9-ayəttiki izahatni kərüng. □ **14:14**

«Adəm elsə, қayta yaxamdu? Xundak bolsa ... səwr-takət bilən kütəttim!» — Ayupning insanning ülümdin (yəni təhtisaradin) tirilixi toqrisida həwiri yok. Birak u bundak ix bolsila, nəkədər yahxi bolatti, undak ümid wə səwr-takət bilən Hudaning orunlaxturuxini («xundak əzgirix»ni) kütəttim, dəydu. Keyin u əzining tirilixi toqrluluk bexarət beridu (19-babta).

arzuyung bolatti. □

16 Birak Sən hazır hərbir dəssigən kədəmlirimni sanap,

Gunahımni kəzitiwatisənəq! □ ■

17 Itaətsizlikim haliqə selinip peqətləndi,
Gunahlırimni dəwə-dəwə kılıp saklap
köydung. □

18 Dərwəkə taqmu yimirilip yokalqandək,
Tax eż ornidin təwrinip kətkəndək,

19 Sular tax-xeoqıllarnı upritip yoqatqandək,
Topanlar zemindiki topını süpürüp kətkəndək,
Sən adəmning ümidini yok kılısən.

20 Sən mənggүę uning üstidin oqalib kəlisən,
Xunga u dunyadin ketidu; uning qirayini tutul-
durisən,

Uni Əz yeningdin yırak kılısən.

21 Uning oqulları hərmətkə erixidu, birak u buni
bilməydu;

Ular pəs kılinsimu,

Birak uning bulardinmu həwiri bolmaydu.

22 U pəkət eż tenidiki aqrıqidinla azablinidu,

□ **14:15 «Xundak bolsa ... Sən Əz қolung bilən yaratqiningəqə ümid-arzuyung bolatti»** — Ayup yənilə Hudanıng Əzi tüjüpləp yaratqan həmmə insanoqa boloqan ajayıb ümid-arzusıqə etikad kılqanlığını bildüridi. □ **14:16 «Birak Sən hazır hərbir dəssigən kədəmlirimni sanap...»** — yəki «Qünki Sən hazır hərbir dəssigən kədəmlirimni sanap...».

■ **14:16** Ayup 31:4; 34:21; Zəb. 56:8; 139:1-5; Pənd. 5:21; Yər. 32:19 □ **14:17 «Itaətsizlikim haliqə selinip peqətləndi...»**

— bəzi tərjimanlar Ayupning muxu səzlirining mənisini, Huda Ayupning gunahlırını yapkanıkən, dəp karaydu. Biz əksiqə, Ayupning muxu sezining mənisini Huda uni tehimu əyibləx üqün gunahlırını dəwə-dəwə kılıp peqətləp saklap köyəqan, dəp qüxinimiz.

U kenglidə əzi üqünla həsrət-nadamət qekidu.



15

Elifaz yənə səzləydi — Yamanlarning akiwiti

¹ Temanlık Elifaz buningəla jawabən mundak dədi: —

² Danixmən kixining կuruқ xamaldək səpsətə bilən jawab berixi toqrimu?

Danixmən қorsikini issik məxrik xamili bilən toyuzsa bolamdu?

³ Paydisiz səzlər bilən,

Tayini yok gəplər bilən munazirilixi muwapikmü?

⁴ Bərhək, sən iman-ihlasni yok kiliwətməkqisən, Hudanıng aldida dua-istikamətkə tosalou bolisən.

⁵ Qünki կəbihliking aqzingəla söz salidu,

Sən məkkarlarning tilini tallap կollinisən.

⁶ Mən əməs, bəlki əz aqzing əzüngning gunahıngni bekitidu,

Əz ləwliring sanga կarxi guwahlıq beridu. □

□ **14:22 «U pəkət əz tenidiki aqrıkidinla azablinidu, ... həsrət-nadamət qekidu»** — Ayup muxu yerdə insan

gergə qüvkəndin keyin əz tenining qırıp kətkənlilikini hes kılıp kiynilidu, dəp oyliqan boluxi mumkin. □ **15:6 «Əz ləwliring sanga կarxi guwahlıq beridu»** — Elifaz muxu yerdə Ayupning

Huda aldida jazalanqan gunahi həm hakawurlukj uning əz aqzi bilən kılqan aqqik həm etkür səzliridə kərünidu, deməkqi.

Biraq Elifaz bilən ikki dostining Ayupning aqzidin qılkən xu aqqik etkür səzlərgə məs'uliyiti bar.

7 Sən insanlar iqidə tunji bolup tuqulqanmu?
 Sən taoq-dawanlardin awwal apiridə
 bołqanmu?

8 Təngrining məhpiy kengixini anglap
 kəlgənmişən?

Danalık sən bilənla qəklinəmdü? ■

9 Sən bilgənlərni bizning bilməydiqanlırimiz
 barmu?

Sən qüxəngənni bizning qüxənməydiqinimiz
 barmu?

10 Akşakallar həm ķerilar bizning təripimizdə
 turidu,

Ular sening atangdinmu yaxta qongdur. □ ■

11 Təngrining təsəlliliri,

Yəni sanga mulayimlik bilən eytən muxu söz
 sən üçün azlıq kılamdu?

12 Nemixka kəngülning kəynigə kirip ketisən?

Kəzüngni nemigə parkiritisən?

13 Xundak ķılıp sən rohingga Təngrigə ķarxi
 turoquzdung,

Eoqizingdin xundak səzlərning qikixioqa yol
 koyuwatisən!

14 Insan nemə idi? Əz-əzini pakliyalıqudək?

Anidin tuqulqan adəm balisi nemə idi?
 Həkkaniy bolalıqudək? ■

15 Kara, *Huda* Əz mükəddəslirigimu ixənmigən
 yərdə,

■ **15:8** Rim. 11:34 □ **15:10 «Akşakallar həm ķerilar
 bizning təripimizdə turidu... »** — Elifaz ilgiriki dəwrlərdiki
 ata-bowilirining kəzkarixini əzininkigə ohxax dəp ķarawatidu.

■ **15:10** Ayup 32:7 ■ **15:14** 1Pad. 8:46; 2Tar. 6:36; Ayup 14:4;
 Zəb. 14:2-3; 51:5; Pənd. 20:9; Top. 7:20; 1Yuha. 1:8,10

Asmanlarmu uning nəziridə pak bolmioqan yerdə, □ ■

16 Yirginqlik bolqan, sesip kətkən,
Kəbihlikni su iqlikendək iqliqolan insan balisi
zadi qandak bolar? □

17 Mən sanga kərsitəy, manga қulaқ sal;
Kəzüm kərgənni bayan kilmakqimən.

18 Danixmənlər ata-bowliridin bularnı
anglioqan,

Yoxurmay bularnı bayan қiloqan: —

19 (Pəkət xularoqila, yəni *ata-bowlirioqila* yər-zemin tapxurulqanidi,
Ularning arisidin yat adəm ətüxkə petinal-maytti) □

20 — Rəzil adəm barlıq künliridə azablinidu,
Zalim kixigə yillar sanaklıqla bekitilgəndur. □

21 Uning қulikiqıwa wəhimiilərning awazi kiridu,

□ **15:15 «Қara, Huda Өz mukəddəslirigimu ixənmigən yerdə...»** — muxu yerdiki «mukəddəslər» Hudanıng pərixtilirini kərsətsə kerək. Elifaz həlikı yaman rohning əslidə uningoja degən gəplirigə (4:15-21) ixinip, kaytilaydu.

■ **15:15 Ayup 4:18; 25:5 □ 15:16 «Kəbihlikni su iqlikendək iqlikən bir adəm»** — muxu gəp, xübhisizki, Ayupning əzini kərsitudu. □ **15:19 «Pəkət xularoqila, yəni ata-bowlirioqila yər-zemin tapxurulqanidi, ularning arisidin yat adəm ətüxkə petinalmaytti»** — Elifaz bu söz bilən bu ata-bowlarning Huda aldida həkkaniy bolqanlığını, xunga Huda ularning yər-zeminini yat adəmlərning basturup kirixidin kööldioqanlığını kərsətməkqi; xuning bilən ularning mədiniyiti urux-jedəlning dəhligə uqrımay, tədriji tərəkkiy kılıp, bilimi pəlligə yətkənidü, deməkqi boluxi mumkin.

□ **15:20 «Rəzil adəm barlıq künliridə azablinidu, zalim kixigə yillar sanaklıqla bekitilgəndur»** — bu söz həm təwəndiki 35-ayətkiçə bolqan səzlərning həmmisi Ayupka biwasitə қaritilip deyilgən boluxi mumkin.

Bayaxatlıkida bulangqi uning ustigə besip qüxidu.■

22 Қарangołuluktin қutuluxka uning kəzi yətməydi,

U kılıq bilən qepilixka saklanıqandur.

23 U ax izdəp: «Zadi nədin tepilar?» dəp yolda tenəp yürüdi,

U zulmət künining uningoqa yekinlaxşanlığını bildi.□ ■

24 Dərd-ələm həm azab uningoqa wəhimə kılıdu, Hujumqa təyyar bolqan padixahtək uning üstidin oqəlibə kılıdu.

25 Qünki u Təngrigə қarxi қolini kətürən, Həmmigə қadiroqa küq kərsətməkqi bolqan,

26 Xunga u boynini қattık kılıp,

Kəp kəwətlik қalğanni kətürüp uningoqa қarap etlidü.

27 Yüzini yaqı basqan bolsimu,

Bekinqılıri səmrəp kətkən bolsimu,

28 U harabə xəhərlərdə,

Adəm қonousi kəlməydiqan,

Kesək düwiliri boluxka bekitilgən əylərdə yaxaydu;□

■ **15:21** 1Tes. 5:3 □ **15:23** «**U ax izdəp:** «**Zadi nədin tepilar?**» **dəp yolda tenəp yürüdi**» — baxqa birhil tərjimisi: «U yoldın tenip ketip, qorultazlar üçün yəm bolidu». ■ **15:23**

Ayup 18:12; Zəb. 109:10 □ **15:28** «**U harabə xəhərlərdə..., kesək düwiliri boluxka bekitilgən əylərdə yaxaydu**» —

kədimdə bəzi xəhərlər Hudanıng lənitili bilən wəyran bolqan bolup, Hudanıng lənitigə uqrioqan bu jaylarda adəttiki kixilər ularnı kaytidin ķurup u yərdə olturaklıxixka petinalmaytti. Biraq (Elifazning deyixiqə) bu rəzil kixilər (yümlidin Ayupning ezi?) Hudadin korkmay undak yərlərdə turuxtin bax tartmaytti.

29 U həq beyimaydu,
 Uning mal-mülki bolsa üzülüp қalidu,
 Uning təəllukatlıri zemin üstidə kengəyməydu.

30 U қarangoqulukṭın keletalıqtı qeqip կutulalmaydu,
 Yalkun uning xahlirini kəydürüp կurutidu,
Hudanıng bir nəpisi bilən u *dunyadin* ketidu. □

31 U sahtılıkça tayanmisun!
 U aldinip kətkən, xunga sahtılıkning əzi uning
 in'ami bolidu;

32 Uning küni tehi toxmay turupla,
 Uning xehi tehi kəkirip bolmayla, bu ixlar
 əməlgə axurulidu. ■

33 Üzüm teli silkinip, tong üzümlər
 qüsürüwetilgəndək,
 Zəytun dərihining qeqiki eqilipla təkülüp
 kətkəndək bolidu. □

34 Qünki iplaslarning jəməti tuqmas bolidu,
 Ot para yegənlərning qedirlirini kəydüriwetidu.

35 *Bırak* ular *hərdaim* yamanlıknı oylap, kəbihlik
 tuqduridu,
 Kənglidə haman hıylə-mikir təyyarlaydu. ■

16

-
- 15:30 «**Hudanıng bir nəpisi bilən u dunyadin ketidu**» — ibraniy tilida «Uning bir nəpisi bilən u dunyadin ketidu».
- 15:32 Ayup 22:16; Zəb. 55:23 □ 15:33 «**Üzüm teli silkinip, tong üzümlər qüsürüwetilgəndək...**» — adəttə üzüm teli pixmiqan üzümlərini taxlimaydu. Birak Elifaz xu ohxitixi bilən, mundak adəmlərning ixliri tehi həq pixmiqan bolup bikaroqa ketidu, deməkqi. ■ 15:35 Zəb. 7:14; Yəx. 59:4; Hox. 10:13

*Ayup yənə jawab beridu — Ərxtə turidioğan
Guwahqi*

- 1 Andin Ayup jawabən mundak dedi: —
- 2 Mən muxundak gəplərni kəp anglioqanmən;
Silər həmminglar azab yətküzidiqan ajayib
təsəlli bərgüqi ikənsilər-hə!■
- 3 Mundak watildap kılqan gəpliringlarning qeki
barmu?
Silərgə mundak jawab berixkə zadi nemə
kütratçuluq қildi?
- 4 Halisamlı əzüm silərgə ohxax söz қılalayttim;
Silər mening ornumda bolidiqan bolsanglar,
Mənmu səzlərni baqlaxturup eytip, silərgə
zərbə қılalaytim,
Beximnimu silərgə қaritip qaykiyalayttim!
- 5 Həlbuki, mən əksiqə aqzım bilən silərni
riqbətləndürəttim,
Ləwlirimning təsəllisi silərgə dora-dərman bo-
latti.
- 6 Lekin mening səzlixim bilən azabim azay-
maydu;
Yaki gepimni iqimgə yutuwalisammu, manga
nemə aramqılıq bolsun?
- 7 Birak U meni halsizlandürüwətti;
Xundak, Sən pütkül ailəmni wəyran
kiliwətting!□
- 8 Sən meni қamallidinq!
Xuning bilən əhwalim manga guwahlıq
kilmakta;

■ 16:2 Ayup 13:4 □ 16:7 «Birak U meni
halsizlandürüwətti; xundak, Sən pütkül ailəmni wəyran
kiliwətting! — 8 wə 9-ayəttiki «U» wə «Sən» Hudani kərsitudu.

Mening oruk-қақхал *bədinim* ornidin turup
өзүмни өyibləp guwahlıq kılıdu! □

9 Uning oğəzipi meni titma kılıp,
Meni ow oljisi kılıdu;
U manga қarap qixini oququrlitidu;
Mening düxminimdək kəzini alayitip manga
tikidu. □ ■

10 *Adəmlər* manga қarap *mazak kili*xip aqzini
aqidu;

Ular nəprət bilən məngzimgə kaqatlaydu;

Manga hujum kılıay dəp səp tüzidu.

11 Huda meni əskilərgə tapxuroğan;
Meni rəzillərning қolioqa taxliwətkənikən.

12 Əslidə mən tinq-amanlıqta turattım, birak u
meni paqaklıdı;

U boynumdin silkip bitqit kiliwətti,

Meni Өz nixani қiloqanıkən. ■

13 Uning okyaqılıri meni kapsiwaldi;

Heq ayimay U üçəy-baoqrimni yirtip,

Ötümni yergə teküwətti.

14 U u yər-bu yerimgə üsti-üstiləp zəhim kılıp
bəsüp kiridu;

U palwandək manga қarap etiliđu.

15 Terəmning üstigə bəz rəht tikip қoydum;

□ **16:8 «Sən meni қamallidin!»** — yaki: «Sən meni
kərətuwətting!». **«Xuning bilən əhwalim manga guwahlıq
kılmakta!»** — Ayupning xu biqarə əhwali: «Sən qokum eojir
bir gunaḥ қiloqansən, bolmisa bu külpət bexingəqə qüxmigən
bolatti» dəp əzигə guwahlıq қiloqandək kılıdu. □ **16:9 «Uning
oğəzipi meni titma kılıp,...»** — yaki «U tumxukı bilən
meni titma kılıp,...». Muxu yərdə Ayup Hudani əzigə yirtküq
haywandək zərbə kiliwatidu, dəp eytməkqi. ■ **16:9** Ayup
10:16,17; 13:24 ■ **16:12** Ayup 7:20; Yioł. 3:12

Өз izzət-hərmitimni topa-qangoqa selip կոյдум. □ ■

16:17 Gərqə կolumda həqkandaq zorawanlıq bolmisimu,

Duayim qın dilimdin bolqan bolsimu,

Yüzüm yioqa-zaridin kizirip kətti;

Kapaklırimni əlüm sayisi basti. □

18 Ah, yər-zemin, ənimni yapmioqin!

Nalə-pəryadim tohtaydioqanoqa jay bolmioqay! □

19 Bırak mana, asmanlarda hazırlanma xahit Boloduqi bar!

Ərxlərdə manga kapalət Boloduqi bar!

20 Өz dostlirim meni mazak կiloqini bilən,

Bırak kezüm tehiqə Təngrigə yax təkməktə. □

21 Ah, insan balisi dosti üçün kelixtürgüqi bolqandək,

Təngri bilən adəm otturisidimu kelixtürgüqi

□ **16:15 «Terəmning üstigə bez rəht tikip կոյдум; өз izzət-hərmitimni topa-qangoqa selip կոյдум»** — bu ayəttiki «bez rəht» ədəmning qattık matəm tutux, puxayman kılıx yaki towa kılıixinimu ipadıləyti. Muxu yerdə, xübhəsizki, «matəm tutux»ni bildürməkqi. «Öz izzət-hərmitimni topa-qangoqa selip կոյдум» degini ibraniy tilida «Münggüzümni topa-qangoqa selip կոյдум» degənlilik. Kalining yaki bukining münggüzi adəmning küq-kudriti həm abruyining simwoli bolidu. ■ **16:15** Ayup 30:19 □ **16:16-17 «Kapaklırimni əlüm sayisi basti»** — yaki «Zulmətlik ərəngələlək sayisi basti». □ **16:18 «Nalə-pəryadim tohtaydioqanoqa jay bolmioqay!»** — demək, «İjabət bolmioquqə pəryadim hərdaim həm Hudaşa həm adəmlərgə awariqlilik bolsun». □ **16:20 «Öz dostlirim meni mazak կiloqini bilən...»** — ayətning birinci əsasının yənə birhil tərjimisi, «Manga wakalət boloduqi menin dostum ikən».

bolsidi!■

²² Qünki yənə birnəqqə yil ətüxi bilənla,
Mən barsa қaytmas yolda mengip қalimən.□

17

¹ Mening rohım sunuk,
Künlirim tүгөй дәydu,
Гөрлөр мені күтмектә.□

² Өтрапимда алдамqi мазак қилоqуqilar bar
емесму?
Көзүмнинг ularning eqitқulukioqa tikilip turux-
tin baxқа amali yoktur.

³ Ah,jenim üçün Өзüng halioqan kapalətni elip
Өзүнгнинг алдida manga borun bolqaysən;

■ **16:21** Ayup 31:35; Top. 6:10; Yəx. 45:9; Rim. 9:20 □ **16:22**
**«Yənə birnəqqə yil ətüxi bilənla, mən barsa қaytmas yolda
 mengip қalimən»** — Ayup bəzidə «bu dunyadin pat arida
 ketimən» dəp, bəzidə «birnəqqə yil azablar meni kütidu» dəp
 oylaydu. U birinqi imkaniyətni nisbətən yahxi dəp karaydu,
 əlwəttə. □ **17:1 «mening rohım sunuk»** — yaki «Nəpisim
 sikilip kətti».

Səndin baxxa kim meni kollap borun bolsun? □ ■

4 Qünki Sən *dostlirimning* kenglini yorukluktin qalduroqansən;

Xunga Sən ularnı qəlibidinmu məhrum kılısən!

5 Oşəniymət alay dəp dostliriqə pəxwa atkan kixining bolsa,

Hətta balilirining kəzlirimu kor bolidu.

6 U meni əl-yurtlarning aldida səz-qəqəkkə

□ **17:3 «Ah, jenim üçün Əzüng halioqan kapalətni elip Əzüngning aldida manga borun bolqaysən»** — bu sezlər Hudaqa eytılqan, əlwəttə. «Borun» (kepil bolquqi) — əldimki zamanlarda, birsi məlum bir ixta əyibləngüqi bolsa, sotqı həküm kılıqıqə əyibləngüqi wakıtlıq ərkin bolalmaydu, bəlkı қamap կoyulidu. Biraq uning məlum bir dosti uningqə kapalət berixkə razi bolsa, əyibləngüqi ərkin yürüwərsə bolidu. Kapalət bərgüqi uning կeqip kətməslikigə toluk kapalət bərgən boluxi kerək idi. Əgər կeqip kətsə uning ornida ərkinliktin məhrum bolidu; andin həküm kılınoqandın keyin (ez dosti gunahkar dəp hesablanıqən bolsa) dostining ornida tegixlik jazani ez üstigə alıqən bolidu. Kapalət bərgüqi bolsa hərmətkə sazawər, jamaətning ixənqisigə igə bolqan boluxi kerək, əlwəttə. Xunga Ayup muxu yerdə əzinining həm dostliri təripidin həm Huda təripidin əyibləngüqi ikənlikini hes kılıp: «Huda, Sən meni bu ixlarda əyibligüdək yeri yok dəp bilisən, xunga mən üçün kapaləp bolalmamsən?» — degəndək jasarətlik dua kılıdu. (Bəzi alımlar bu səzning baxxa bir qüxəncisi bar dəp կaraydu. Ularning pikriqə, Ayup 2-ayəttə: — «Ətrapimdikilər aldamqi, mazaq kılıqular bolmisa Ayup bolmay ketəy! Kəzümning... amali yoktur» degən կəsəmni iqidu; 3-ayəttə u Hudadin bu կəsəmni ada kiliqxə (kimning tooqra bolsa uni aklax, kimning hata bolsa uni jazalaxxa) kapalətqi həm guwahqi boluxni etünidu, andin 4-ayəttə (xu alımlarning pikriqə) ullıjasining Huda təripidin bejirilixini etünidu: «Qünki Sən dostlirimning kenglini yorukluktin qalduroqansən; xunga Sən ularnı qəlibidinmu məhrum kilmisang bolmaydu!» — degəndək). ■ **17:3 2Kor. 5:19**

köydi;

Mən kixilər yüzümgə tüküridiqan adəm bolup
kaldim.■

7 Dərd-ələmdin kəzüm torlixip kətti,
Barlıq əzalırim kələnggidək bolup kəldi.

8 Bu ixlarnı kerüp duruslar həyranuhəs bolidu;
Bigunahılar iplaslar oqa қarxi turuxka қozqılıdu.

9 Biraқ həkkaniy adəm əz yolda qing turidu,
Koli pak yürüdiqan adəmning küqi tohtawsız
ulqiyidu.□

10 Əmdi keni, həmminglar, yənə kelinglar;
Aranglardın birmu dana adəm tapalmaymən.■

11 Künlirim ahirlıxay dəp kaptu,
Muddialirim, kənglümdiki intizarlar üzüldi.■

12 Bu adəmlər keqini kündüzgə aylandurmaqçı;
Ular қarangoqlukka қarap: «Nur
yekinlixiwatidu» deyixiwatidu.□

13 Əgər kütsəm, əyüm təhətisara bolidu;
Mən қarangoqlukka ornumni raslaymən.□

14 «Qirip ketixni: «Sən mening atam!»,

■ **17:6** Ayup 30:9 □ **17:9** «... **Koli pak yürüdiqan adəmning
küqi tohtawsız ulqiyidu**» — Ayupning etikadi yənilə uroqup
texip turidu. Muxu yerdə u Hudanıng əz düxmini bolup
qıqqanlığını hes kılqını bilən, қandakla bolmisun əzinin
həkkaniy yolda qing turidiqanlığını eytip, Huda ahirda həmmə
ixlirimni ongxaydu, dəp bexarət beridu. ■ **17:10** Ayup 6:29

■ **17:11** Ayup 7:6; 9:25 □ **17:12** «**Bu adəmlər keqini
kündüzgə aylandurmaqçı; ular қarangoqlukka қarap:**
«Nur yekinlixiwatidu» deyixiwatidu» — Ayup dostlirimni
həkikətni yormılap, aknı қara, қarını ak dəwatidu, xundakla
manga қuruk ümidlərni («Nur yekinlihidu!» dəp) yətküzməkqı,
dəydu. □ **17:13 «Təhətisara»** — 7-bab, -9-ayət wə xu ayəttiki
izahatni kərüng.

Kurtlarni: «Apa! Aqa!» dəp qakırimən! □

15 Undakta ümidim nədə?

Xundak, ümidimni kim kərəlisun?

16 Ümidim təhtisaraning təmür pənjiriliri iqigə qüxüp ketidu!

Biz birliktə topıqə kirip ketimiz! □ ■

18

Bildadmu «Yamanlarning yaman akiwiti» toqıruluk söz kılıdu

1 Xuhalik Bildad jawabən mundak dedi: —

2 Səndək adəmlər қaçançıqə mundak səzlərni tohtatmaysılər?

Silər obdan oylap bekinqlar, andin biz söz kılımız.

3 Biz nemixka silərning aldinglarda haywanlar hesablinimiz?

Nemixka aldinglarda əhmək tonulimiz? □

□ **17:14 «Mening atam!»** — bu ibarining kədimdə «Begim!» «Təksir!» degən mənisimu bar idi. □ **17:16 «təhtisara»** — 7-bab, -9-ayət wə xu ayətning izahatini kərung. «Ümidim təhtisaraning təmür pənjiriliri iqigə qüxüp ketidu! Biz birliktə topıqə kirip ketimiz!» — bu jümlining soal jümlə xəklidə kılınoğan tərjimisimu uqrayıdu: «Ümidim təhtisaraning təmür pənjiriliri iqigə qüxüp kalarımı? Biz birliktə topıqə kirip ketərmizmə?». ■ **17:16** Ayup 3:17,18,19; 30:23,24 □ **18:3 «Biz nemixka silərning aldinglarda haywanlar hesablinimiz?»**

— «silər» degən sözgə қarıoqanda, Bildadning bu sözünün pəkət Ayupkılı kılınoğan əməslikini bildüridu. Ularning yenida gəp anglıoqılardın bəzilər Ayupning jasarətlik sözlirini anglap uningoşa қol köydimus-ya?

- 4** Həy əzüngning əqəzipidə əzüngni yirtkuqi,
seni dəpla yər-zemin taxliwetiləmdü?!
Taq-taxlar əz ornidin kətürülüp ketəmdü?! □ ■
- 5** Kandakla bolmisun, yaman adəmning qirioqi
əqürülidü,
Uning ot-uşqunliri yalkunlimaydu.
- 6** Qediridiki nur қarangoşulukka aylinidu,
Uning üstigə askan qirioqi əqürülidü.
- 7** Uning məzmut kədəmliri kisilidu,
Əzining nəsihətliri əzini mollak atkuzidu.
- 8** Qünki əz putliri əzini torqa əwətidü,
U dəl torning üstigə dəssəydiqan bolidu.
- 9** Kiltak uni tapinidin iliwalidu,
Tuzak uni tutuwalidu.■
- 10** Yərdə uni kütidiqan yoxurun araqamqa bar,
Yolida uni tutmaqqi boloqan bir կapkan bar.
- 11** Uni hər tərəptin wəhimirə besip
korkitiwatidu,
Həm ular uni iz կoqlap կoqlawatidu.■

□ **18:4 «Həy əzüngning əqəzipidə əzüngni yirtkuqi, seni dəpla ... taq-taxlar əz ornidin kətürülüp ketəmdü?!»** — Ayup 16-bab, 9-ayəttə, «U (Huda)ning əqəzipi meni titma қildi» degən. Bildad, xübhisizki, bu gəpni mazaq kılıp: «Sening yirtilixing Hudaning əqəzipi bilən əməs, bəlkı əz-əzüngning əqəzipi biləndur» deməkqi. Bildad yənə Huda insandin uluq həm aliy boloqqa, Ayup uning bilən didarlixay, huzuriqa kirip uning bilən səzlixəy dəp əz əklidin adaxqan, dəp mazaq kılıdu — deməkqi. Bildad «Insanning Huda bilən biwasitə səzlixixi, kerüxi zadi mumkin əməs» degən kəzqaraxta bolidu. Birak Ayup ahirida həqikətən Huda bilən kerüxidu; uning üstigə biz Ayupni Hudani əzining əng yekin həmrəhi dəp bilgən kixi, dəp kerələymiz (29:4). ■ **18:4** Ayup 13:14; Zəb. 113:6; Yəx. 54:10; Mat. 10:29-31; Rim. 8:32 ■ **18:9** Ayup 5:5 ■ **18:11** Ayup 15:21; Yər. 6:25; 46:5; 49:29

12 Maqdurini aqarqılık yəp tүgətti;
 Palakət uning yenida paylap yürüdu. □ ■

13 Ölümning qong balisi uning terisini yəwatidu;
 Uning əzalirini xoraydu. □

14 U əz qediridiki amanlıktın yulup taxlinidu,
Ölümning tunjisi uni «wəhİMILƏRNING
 padixahı»ning aldiqa yalap apiridu. ■

15 Əyidikilər əməs, bəlki baxķılar uning qedirida
 turidu;
 Turaloqusining üstigə günggürt yaqdurulidu. □

16 Uning yiltizi tegidin kürutulidu;
 Üstdidiki xahliri kesilidu.

17 Uning əslimisimu yər yüzidikilərning esidin
 kətürülüp ketidu,
 Sirtlarda uning nam-abruyi қalmaydu. □ ■

18 U yorukluktin қarangoquluukka қoqliwetilgən
 bolup,
 Bu dunyadin həydiwetilidu.

19 Əl-yurtta həqkandak pərzəntliri yaki
 əwladliri қalmaydu,
 U musapir bolup turoqan yərlərdimu nəсли
 қalmaydu. ■

20 Uningdin keyinkilər uning künigə қarap
 alaķzadə bolidu,

- **18:12 «Maqdurini aqarqılık yəp tүgətti»** — baxķa
 bir hil tərjimisi «Balayı'apət uni yutuwetixkə aqkezlük bilən
 kütiyatidu...» ■ **18:12** Ayup 15:23 □ **18:13 «ölümning qong
 balisi»** — bəlkim birhil kesəlni (Ayupning kesilini?) kərsitudu.
 ■ **18:14** Ayup 8:13, 14; 11:20; Pənd. 10:28 □ **18:15 «...baxķılar
 uning qedirida turidu»** — yaki « ...ot uning qedirida turidu». □
18:17 «Sirtlarda...» — yaki: «Yaylaklärda...» yaki «Dala-
 da...». ■ **18:17** Zəb. 109:13; Pənd. 10:7 ■ **18:19** Yəx. 14:22;
 Yər. 22:30

Huddi aldinķilarmu qeqüp kētkēndēk. □

21 Mana, kēbih adəmning makanliri xübhisiz xundak,
Təngrini tonumaydioqan kixiningmu orni qoķum xundaktur. □

19

Ayup yənə səz kılıdu: — «Mən Hudani kərimən!»

1 Ayup jawabən mundak dedi: —

2 «Silər қақаноғıqə jenimni azablimaqqisilər,
Қақаноғıqə meni səz bilən əzməkqisilər?

3 Silər meni on kətim harlidinglar;

Manga uwal қilixka nomus kilmaysilər. □

4 Əgər mening səwənlikim bolsa,

Mən əmdi uning dərdini tartımən.

5 Əgər silər meningdin üstünlük talaxmakqi
bolsanglar,

□ **18:20 «Huddi aldinķilar qeqüp kētkēndēk»** — Bildad eytikan «aldinķilar»ning əz dəwridiki rəzil adəmlərning əhwalıqə karap qeqüp kētkənlilikini kərsitixi mumkin. Baxka birhil tərjimisi: «Məxriktikilər uning künigə karap alakzadə bolidu, məqrıbtikilər uning künigə karap alakzadə bolidu, məxriktikilərmə qeqüp ketidu». □ **18:21 «Mana, kēbih adəmning makanliri xübhisiz xundak, Təngrini tonumaydioqan kixiningmu orni qoķum xundaktur»** — Bildadning bu səzliridə: «kēbih adəm», «Təngrini tonumaydioqan kixi» degini, «sən Ayuptin baxka kixi əməs» deməkqi. □ **19:3 «Silər meni on kətim harlidinglar»** — muxu yərdiki «on kətim» degini «nuroqun kətim»ning birhil ipadisi.

Yüzüm aldida xərm-hayani kərsitip meni
əyibliməkqi bolsanglar,
6 Əmdi bilip կoyunglarki, manga uwal կilən
Təngri ikən,
 U tori bilən meni qirmaxturup tartti;
7 Kara, mən nalə-pəryad kətürüp «Zorawanlik!»
dəp warkiraymən,
 Birak həqkim anglimaydu;
 Mən warkiraymən, birak manga adalət
kəlməydu.
8 U yolumni meni ətüwalmisun dəp qit bilən
tosup կoydi.
 Kədəmlirimgə karangoqluk saldı.
9 U məndin xan-xəripimni məhrum կildi,
 Beximdin tajni tartiwaldi.
10 U manga hər tərəptin buzqunqılık kiliwatidu,
 mən tüğəxtim;
 Ümidimni U dərəhni yulqandək yuluwaldi.
11 Ojəzipini manga karitip կozqidi,
 Meni Өz düxmənliridin hesablıdi.■
12 Uning қoxunliri səp tüzüp atlandı,
 Pələmpəyilirini yasap manga hujum կildi,
 Ular qedirimni қorxawoqa elip bargah tikiwaldi.
13 U қerindaxlirimni məndin neri կildi,
 Tonuxlirimning mehərini məndin üzdi.■
14 Tuqkanlirim məndin yatlixip kətti,
 Dost-buradərlirim meni unutti.
15 Өyümdə turqan musapirlar, hətta
dedəklirimmu meni yat adəm dəp hesablaydu;

■ **19:11** Ayup 13:24; 16:9; 33:10; Yioł. 2:5 ■ **19:13** Zəb.
 31:11-12; 38:11-12; 69:8; 88:8, 18

Ularning nəziridə mən musapir bolup қaldım. □

16 Mən qakirimni qakırsam, u manga jawab bərməydy;

Xunga mən uningoşa aqzim bilən yelinixim kerək. □

17 Tinikimdin ayalimning kuskusi kelidu,

Aka-ukilirim sesiklikimdin bizar. □

18 Hətta kiçik balılar meni kəmsitidu;

Ornumdin turmaqçı bolsam, ular meni həkarətləydy. ■

19 Mening sirdax dostlirimning həmmisi məndin nəprətlinidu,

Mən səygənlər məndin yüz əridi. ■

20 Ət-terilirim ustihanlırimoşa qaplixip turidu,

Jenim kıl üstidə қalди. □ ■

21 Ah, dostlirim, manga iqinglar aqrisun,

iqinglar aqrisun!

Qunki Təngrining қолı manga kelip təgdi.

□ **19:15 «eyümdə turqan musapirlar»** — yaki «eyümdiki mehmanlar». **«hətta dedəklirimmu meni yat adəm dəp hesablaydu»** — Ayupning eyidə turqan musapirlar (bəlkim əslidə uning hımayısigə erixip uning hizmətçiləri bolənlar) hazırlı uni yat adəm, musapir dəp қaraydu. □ **19:16 «Mən qakirimni qakırsam, u manga jawab bərməydy; xunga mən uningoşa aqzim bilən yelinixim kerək»** — Ayupning əslidə qakiroşa buyruk berix üçün söz kılıxi bəlkim hajətsiz idi, uning bir iması yaki қarap қoyuxi kupayə idi. □ **19:17 «Aka-ukilirim»** — ibraniy tilida «Anamning baliyatqusidiki oğullar». **«Aka-ukilirim sesiklikimdin bizar»** — yaki «Aka-ukilirim yelinixlimidin bizar». ■ **19:18** Ayup 30:1

■ **19:19** Zəb. 41:9; 55:12-14 □ **19:20 «Jenim kıl üstidə қalди»** — ibraniy tilini sözməsəz tərjimə kilsək: «Jenim qixlirimning terisining üstidila қaldisı». ■ **19:20** Ayup 30:30; Zəb. 102:5; Yio. 4:8

**22 Silər nemixkə Təngridək manga ziyanıkəxlik
kilisilər?**

Silər nemixkə ətlirimgə xunqə toymaysılər! □

Kutkuzoquqi tooqrluk bexarət

23 Ah, mening səzlirim yezilsidi!

Ular bir yazmioqa pütüklük bolən bolatti!

**24 Ular təmür kələm bilən қooquxun iqigə yezil-
sidi!**

Əbədil'əbəd tax üstigə oyup pütülgən bolatti! □

**25 Birak mən xuni bilimənki, əzümning
Həmjəmət-Kutkuzoquqim həyattur,**

□ **19:22 «Silər nemixkə ətlirimgə xunqə toymaysılər!»** — ərəblər (wə bəlkim ibrainiylar) bəzidə «adəmning etini yeyix» degənni «adəmgə təhmət qaplax» degən mənidə ixitidid. Ayupning dostliri uning azablırını az dəp, uning azablırioqa yənə «Huda seni taxliwətti» degən wəhimiini artıq köyənən. □ **19:24 «Ah,
mening səzlirim yezilsidi! Əbədil'əbəd tax üstigə
oyup pütülgən bolatti!»** — uning bu arzusi (23-24-ayət) əməlgə axuruldu. Biz hazır uning Mükəddəs Kitabqa pütüklük səzlirini okuwatımız (baxka hil tərjimisi uqrixi mümkün).

U ahirət künidə yər yüzidə turup turidu! □ ■

26 Həm mening bu terə-ətlirim buzulqandan keyin,

Mən yənilə tenimdə turup Təngrini kərimən! □

27 Uni əzümlə əyni haldə kərimən,

Baxqa adəmning əməs, bəlki əzümning kezi bilən қaraymən;

□ **19:25 «...əzümning Həmjəmət-Kutkuzoquqim əhayattur»**

— Ayup əslidə 9-babta Huda həm əzümning otturisida kelixtərgüqi bir «əlqi» yaki «ariqi» bolsa idi, degən intizarini bildürdi. U hazır bu yerdə əzining mundak bir «kelixtərgüqi»sinə həkikətən barlığını jakarlaydu; ibraniy tilida «goel» («həmjəmət-kutkuzoquqi») degən bu sez, adətə birsi məlum awariqilikkə uqriqlanda, uningoşa tuoqanqılık (həmjəmətlik) kılıp uni kutkuzux üqün «bədəl tələydiqan kutkuzoquqi tuoqını»ni bilduridu. Bu Kutkuzoquqi-Nijatkarining bolqanlığının nəticisi bolsa: — U kəlgüsiddə ez kezi bilən Hudasini kərələydu həmdə xu qaoqda Huda uning bəxiqə qüvkənliri toqrisida uningoşa jawab beridiqanlığından ibarəttur. Bu bayan intayın həyran қalarlık, həm bəzi jəhətlərdin Ayupning bayanırının iqidə uning etikədinin əng yüksək pəllisi süpitidə julalinip turidu. «Goel» toqrluluq yənə «Rut»tiki «kirix səz» wə «köxumqə səz»imizni kərəng. **«U ahirət künidə yər yüzidə turup turidu!»** — yaki: «U ahirki bolqoquqi bolup yər yüzidə turidu». ■ **19:25** Mis. 6:6; Law. 25:47-49; Ayup 33:23-24; Yuh. 11:25; 1Kor. 15:20-22

□ **19:26 «Mən yənilə tenimdə turup Təngrini kərimən!»**

— muxu yerdə əsli tekistni qüxinix səl təs. «Mən tenimdin sırt (demək, roh təndin kətkəndin keyin) Hudani kərimən!» degən baxqa bir hil tərjimisi bar. Bu hil tərjimə toqra bolsa, undakta uning mənisi «Həzirki tenimdin sırt...» degənlik bolsa kerək. Məyli կaysı hil mənidə eytilqan bolsun, Ayupning kezi əzinin Hudasini kərəxigə yətkən.

Ah, kəlbim buningə xunqə intizardur! □

²⁸ Əgər silər: «Ixning yiltizi uningdidur, Uni қandaқ kılıp қıstap қooqliwetələymiz?!» — desənglar, □

²⁹ Əmdi əzünglar kiliqtin қorkķininglar tüzük! Qünki *Hudanıng* ożəzipi kiliq jazasını elip kelidu, Xuning bilən silər *Hudanıng* sotining қuruk gəp əməslikini bilisilər».

20

Zofarmu yamanlarning akiwiti üstidə səz kılıdu

¹ Andin Naamatlıq Zofar jawabən mundak dedi:

² «Meni biaram қilojan hiyallar jawab berixkə ündəwatidu,
Qünki kəlbim biaramlıktə ərtənməktə. □

□ **19:27 «Ah, kəlbim buningə xunqə intizardur!»** — muxu yerdə səzmusəz tərjimə kilsək: «Mening bərəklirim (yürəklirim, demək) iqimdə tүgəy dəp qaldı!». Ibraniylar üçün, «bərəklər» adəmning həssiyatlırinin, wijdanıngmu qongkur yiltizidur. Xuning bilən bu jümlə, Ayupning Hudani kərüxtin ibarət zor intizarioja əzining bərdaxlıq berəlməywatkanlığını bildürgən boluxi mumkin. □ **19:28**

«Əgər silər: «Ixning yiltizi uningdidur, uni қandaқ kılıp қıstap қooqliwetələymiz?!» — desənglar,...» — Ayup əz dostlirinə «Ayupning yoxurun gunahlarını pax kilmioquqə hərgiz boldı kılmaylı» degən pozitsiyidə turuwatkanlığını bildürməkqi. □ **20:2 «Meni biaram қilojan hiyallar jawab berixkə ündəwatidu, qünki kəlbim biaramlıktə ərtənməktə»** — Zofarning bir ixlaroja bəkmə jiddiylixip kətidiqan harakteri bu səzliridin qılıq turidi.

3 Mən manga həkarət kəltürüp, meni
əyibləydiqan səzlərni anglidim,
Xunga mening roh-zehnim meni jawab berixkə
KİSTİDİ.

4 Sən xuni bilməmsənki,
Yər yüzidə Adəm'atımız apiridə bolqandin beri,

5 Rəzillərning oqalibə təntənisi kıskıdur,
Iplaslarning huxallığı birdəmliktur.■

6 Undak kixining xan-xəripi asmanoqa yətkən
bolsimu,

Bexi bulutlaroqa tağaxsimu,

7 Yənilə əzining pokidək yokap ketidu;
Uni kərgənlər: «Ü nədidur?» dəydu.

8 U qüxtək uqup ketidu,
Kaya tapkılı bolmaydu;
Keqidiki oqayibanə alaməttək u həydiwetilidu.

9 Uni kərgən kəz ikkinqi uni kərməydu,
Uning turqan jayı uni kaya uqratmaydu.

10 Uning oqulliri miskinlərgə xərpkət ķilixka
məjburlinidu;
Xuningdək u hətta əz կoli bilən bayliklirini
kayturup beridu.

11 Uning ustihanlıri yaxlıq maqduriyə tolqan
bolsimu,
Bırak *uning maoqduri* uning bilən billə topa-
qangda yetip қalidu.

12 Gərqə rəzillik uning aqzida tatlıq tetiqan
bolsimu,
U uni til astıqə yoxuroqan bolsimu,
13 U uni yutkusi kəlməy mehərini üzəlmisimu,

U uni aqzida qaldursimu, □

14 Birak uning қarnidiki tamiki өзгиріп,
Kobra yilanning zəhərigə aylinidu.

15 U bayliklarni yutuwetidu, birak ularni yan-
duridu;

Huda ularni axkazinidin qikiriwetidu.

16 U kobra yilanning zəhərini xoraydu,
Qar yilanning nəxtiri uni əltüridu.

17 U kaytidin erik-əstənglərgə həwəs bilən
kariyalmaydu,

Bal wə serik may bilən akjidiqan dəryalardin
huzurlinalmaydu.

18 U erixkənni yutalmay kayturidu,
Tijarət kılıqan paydisidin u həq
huzurlinalmaydu.

19 Qünki u miskinlərni ezip, ularni taxliwətkən;
U əzi salmioqan əyni igiliwaloqan.

20 U aqkezlüktin əsla zerikməydu,
U arzulioqan nərsiliridin həqkaysisini saklap
kalalmaydu. □

21 Uningqə yutuwaloqudək həqnərsə kalmaydu,

□ **20:13 «U uni yutkusi kəlməy mehərini üzəlmisimu,...»** — ibraniy tilida «uni ayap mehərini üzəlmisimu». Demək, aqzida qalduriwərməkqi bolidu. «**U uni , yəni rəzillikni** aqzida qaldursimu...» — Zofarning bu bayani intayın zəhərhəndilikkə toloqan bolup, bu səzlər xübhisizki, Ayupni biwasitə əyibləx üçün karitilidu; u: «rəzillik aqzida tatlıq tetiqən» wə «uni til astıqə yoxurəqən», həm 20-ayəttiki «Miskinlərni ezip, ularni taxliwətkən», «əzi salmioqan bir əyni əzi igiliwaloqan» dəp təswirligən kixi dəl Ayuptin baxqa kixi əməs idi. □ **20:20**
«U aqkezlüktin əsla zerikməydu» — ibraniy tilida: «Un-
ing axkazini həq hatırjəmlikni bilməydu». Okurmənlər
22-24-ayətlərning baxqa hil tərjimilirini uğritixi mümkün.

Xunga uning bayaxatlıki mənggülük bolmaydu.
 22 Uning tokküzi təl bolqanda, tuyuksız
 kisilqılıkça uqraydu;
 Hərbir ezilgüqining ķoli uningoqa ķarxi qıkıdu.
 23 U ķorsikini toyoquziwatkınida,
 Huda dəhəxətlik oqəzipini uningoqa qüxüridu;
 U oqizaliniwatkanda *oqəzipini* uning üstigə
 yaqduridu.
 24 U təmür ķoraldın ķeqip ķutulsimu,
 Bırak mis okya uni sanjiydu.
 25 Təgkən ok kəynidin tartip qıkırıwelginidə,
 Yaltırak ok uqi ettin qıkırıwelginidə,
 Wəhimilər uni basidu.□
 26 Zulmət ķarangoquluk uning baylıklarını yu-
 tuwetixkə təyyar turidu,
 Insan püwlimigən ot uni yutuwalidu,
 Uning qedirida ķelip ķaloqanlırinimu
 yutuwestidu.□
 27 Asmanlar uning kəbihlikini axkarilaydu;
 Yər-zeminmu uningoqa ķarxi ķozqılıldı.
 28 Uning mal-dunyasi elip ketilidu,
Hudanıng oqəzəplik künidə kəlkün ulqiyip əy-
 bisatini oqulitidu.□
 29 Hudanıng rəzil adəmgə bəlgililən nesiwisi
 mana xundakтур,

- 20:25 «**Yaltırak ok uqi ettin qıkırıwelginidə, wəhimilər uni basidu**» — Zofar yaman adəmlərning kəlgüsidi ki az-abliridin bək huzurları idiqəndək ķıllırdı.
- 20:26 «**Insan püwlimigən ot**» — Hudanıng Əzining otını kərsətsə kerək.
- 20:28 «**Uning mal-dunyasi elip ketilidu**» — yəki «Kəlkün əyini ekipitip ketidu».

Bu Huda uningoşa bekitkən mirastur». □

21

*Ayup yənə səz kılıdu — Hudanıng jaħanni
idarə kılıxi*

¹ Ayup jawabən mundak dedi: —

² «Gəplirimgə կուլակ selinglar,

Bu silərning manga bərgən
«təsəlliliringlar»ning ornida bolsun!

³ Səz kılıximəqə yol koysanglar;

Səz kılıqinimdin keyin, yənə mazak
kiliweringlar!

⁴ Mening xikayitim bolsa, insanə
karitiliwatamdu?

Rohim qandağmu bitakət bolmisun?

⁵ Manga obdan қaranglarqu? Silər qokum
həyran қalislər,

Kolunglar bilən aqzinglarni etiwalisilər.

⁶ Mən bu ixlər üstidə oylansamla, wəhimiğə
qəmimən,

□ **20:29 «Hudanıng rəzil adəmgə bəlgiligən nesiwisi mana xundaktur, bu Huda uningoşa bekitkən mirastur»** — Zofarning bayanlırı jəmləxtürülginidə, u degən «rəzil adəm» əməliyəttə tət-bəx pütünləy baxğa-baxğa yol bilən əlgən!

Pütün ətlirimni titrək basidu.□
7 Nemixkə yamanlar yaxiweridu,
Uzun emür kəridu,
Hətta zor küq-hökükluq bolidu?■
8 Ularning nəсли əz aldida,
Pərzəntliri kəz aldida məzmut əsidu,□
9 Ularning əyliri wəhimidin aman turidu,
Təngrining tayiki ularning üstigə təgməydu.
10 Ularning kaliliri jüplənsə uruklimay
kəlməydu,
Iniki mozaylaydu,
Moziyinimu taxlimaydu.
11 Rəzillər kiqik balilirini köy padisidək talaşa
qikiriweridu,
Ularning pərzəntliri taklap-səkrəp ussul oynap
yüridu.
12 Ular dap həm qiltarəja tənqkəx kilidu,

□ **21:6 «Mən bu ixlər üstidə oylansamla, wəhimigə qəmimən, pütün ətlirimni titrək basıdu»** — Ayupning bundak qorkup ketixi uning təwəndiksi sözləri bilən qüxəndürülüdü. Ayup taki əzini palakət başkanoja կədər Hudani Həmmigə Ədir, pütünləy adil həm pütünləy mehriban dəp ixinip kəlgənidi. Biraq u əmdilikdə baxka bir qorkunqluk ehtimallikqə yüzlinoxkə məjbur boluwatatti. Huda rasttinla adalətlik, rasttinla yahximu? Jahandiki bəzi əhwallar buningə tətür guwaqliq beriwatqandək ələlli. Yaman adəmlər beyp kitiwatidu, durus adəmlər eziliwatidu. Huda bu ixləroja pisənt kilməndu? U əslidə təsəwwur kilmioğan bu ehtimalliklər uni hazır intayin korkitiwatatti. ■ **21:7 Zəb. 17:9-12; 73:12; Yər. 12:1; Həb. 1:16 □ 21:8 «Ularning, yəni yamanlarning nəslidən aldida, pərzəntliyi kez aldida məzmut əsidu»** — Ayup Zofarning bayan kılqan sözlərini hulasə kılıp, ularoja rəddiyə beridu; yamanlar yokalmayıdu, ularning pərzəntliyi «Əz bayılıklarını miskinlərgə kayturidu» əməs, bəlkı ular əz aldıoji rawaj tapıldı.

Ular nəyning awazidin xadlinidu.

**13 Ular künlirini awatqılık iqidə etküzidu,
Andin kezni yumup aqkuqila təhtisaraoqa
qüxüp ketidu.** □

**14 Həm ular Təngrigə: «Bizdin neri bol,
Bizning yolliring bilən tonuxkimiz yoktur!» —
dəydu,** ■

**15 — «Həmmigə Ədirning hizmitidə boluxning
ərzigüdək nəri bardu?**

Uningə qa dua kilsak bizgə nemə payda bol-
sun?!». ■

**16 Karanglar, ularning bəhti eż əolidə əməsmu?
Bırak yamanlarning nəsihəti məndin neri bol-
sun!** □ ■

17 Yamanlarning qirioqi қanqə ketim əqidu?

Ular尼 əzlirigə layik kulpət basamdu?

Huda oqəzipidin ularə qa dərdlərni bəlüp
berəmdü? ■

**18 Ular xamal aldidiki engizoqa ohxax,
Kara կүүн uqurup ketidiqan pahaloqa ohxaxla
yokamdu?**

**19 Təngri uning kəbihlikini balılırioqa qüxürükə
qalduramdu?**

□ **21:13 «Ular künlirini awatqılık iqidə etküzidu, andin kezni yumup aqkuqila təhtisaraoqa qüxüp ketidu»** — Ayup bunda yamanlar əmürwayət azadılıktə yaxiqandın keyin həq azablanmay, həq jazalanmay dunyadin ketidu, dəwatidu. «Andin kezni yumup aqkuqila təhtisaraoqa qüxüp ketidu» degənning baxqa birhil tərjimisi: «Ular hatırjəmliktə təhtisaraoqa qüxitu». ■ **21:14** Ayup 22:17 ■ **21:15** Mis. 5:2; Mal. 3:14 □ **21:16 «Karanglar, ularning bəhti eż əolidə əməsmu?»** — baxqa bir hil tərjimisi: «Karanglar, ularning awatlıklı eż əoli bilən kəlməs» (awatlıklı Hudadin kəlgən, deməkqi). ■ **21:16** Ayup 22:18 ■ **21:17** Ayup 20:29; Zəb. 11:5-6

Huda bu jazani uning əzигə bərsun, uning əzi buni tetisun!

20 Əzining ھالакитини өз көзи билən кərsun;

Өзи ھəммигə Қadirning қəһрini tetisun! □

21 Qünki uning bekitilgən yil-ayliri tügigəndin keyin,

U қандакму yənə өз əydikiliridin һузур-ھalawət alalisun?

22 Təngri kattilarning üstidinmu ھəküm қılqandin keyin,

Uningoqa bilim əgitələydiqan adəm barmidur?!

23 Birsi sak-salamət, pütünləy օəm-əndixsiz, azadılıktə yilliri toxkanda əlidu;

24 Bekinliri süt bilən semiz bolidu,

Ustihanlırining yiliki heli nəm turidu.

25 Yənə birsi bolsa aqqık armando tүgəp ketidu; U ھeqkandaq rahət-paraqət kərmigən.

26 Ular bilən billə topa-qangda təng yatidu,

Kurutlar ularqa qaplixidu. ■

27 — Mana, silərning nemini oy-lawatkanlılıqınglarnı,

□ **21:20 «Həmmigə Қadirning қəһrini tetisun!»** — ibraniy tilida «Həmmigə Қadirning қəһrini iqşun!». □ **21:22 «kattilar»** — ibraniy tilida «aliylar». Bəlkim muxu yərdə pərixtılerni kərsitixi mumkin.

«Uningoqa bilim əgitələydiqan adəm barmidur?!» — Ayup ularning «Yamanlar tezla jazalindu» degənlirining natoqrılığını ispatlıqdanıdi. Bırak u hazır: «Silərning bu səzliringlarda qing turiwelixinglar «Huda bizning pikrimizni anglap andin bu ixlarnı xundak orunluxturuxi kerək» degənlikkə barawər» deməkqi. ■ **21:22** Yəx. 40:13; Rim. 11:34; 1Kor. 2:16 ■ **21:26** Ayup 17:14

Meni қарилax niyətliringlarnı bilimən. □

28 Qünki silər məndin: «Esilzadining əyi nəgə kətkən?

Rəzillərning turoqan qədirliri nədidur?» dəp sorawatisılər. □

29 Silər yoluqlardın xuni sorimidinglarmu?

Ularning xu bayanlırioqa kəngül koymidinglarmu? □

30 Demək, «Yaman adəm palakət künidin saklinip қalidu,

Ular oğezəp künidin կutulup қalidu!» — dəydu. ■

31 Kim rəzilning tutqan yolını yüz turanə əyibləydi?

Kim uningoqa əz kilmixi üçün tegixlik jazasını yegüzidü?

32 Əksiqə, u həywət bilən yərlikigə kətürüp mengiliđu,

Uning қəbrisi kəzət astida turidu.

33 Jilqining qalmılıri uningoqa tatlıq bilinidu;

Uning aldidimu sansız adəmlər kətkəndək,

□ **21:27 «... silərning nemini oylawatqanlıqları, meni қarilax niyətliringlarnı bilimən»** — dostlirining sözlirining kəpinqisi daritma gəp; birak, heli roxənki, bu yerdə Ayupka қaritip hujum kılınidu. □ **21:28 «Silər məndin: «Esilzadining əyi nəgə kətkən?» dəp sorawatisılər»** — ularning muxu «esilzadə» degini, xübhisizki, Ayupni kərsitudu. **«Silər məndin: «... Rəzillərning turoqan qədirliri nədidur?» dəp sorawatisılər»** — Ayup yənə muxu yerdə: Silərning bu soalliringlar meni daritip kərsitudioqanlığını bilimən, dəwatiđu.

□ **21:29 «Silər yoluqlardın xuni sorimidinglarmu?»** — Zofar: «Iplaslarning huxallığı birdəmliktur», xundaqla bu ix «yər yüzidə Adəm'atımız apiridə bolqandan beri» həmmə adəmgə ayan — degən. Birak Ayup yırak yurtlaroqa berip kəlgənlərning bayanlıri baxkıqə, dəydu. ■ **21:30 Pənd. 16:4**

Uning kəynidinmu barlıq adəmlər əgixip baridu.
34 Silər nemixə manga կuruk gəp bilən təsəlli bərməkqi?
 Silərning jawabliringlarda pəkət sahtilikla tepilidu! □

22

*Elifaz yənə səz kılıdu: — ••• Hata pərəzlər
 — Ayupka қaritilojan hujumlar*

- 1** Andin Temanlıq Elifaz mundak dedi: —
- 2** Adəm Hudaqə կandakmu payda kəltürəlisun?
 Dana adəmlərmə Uningoqa nemə payda kəltürəlisun?
- 3** Sən həkəkaniy bolsangmu, Həmmigə Қadiroqa nemə bəhərə berələytting?
 Yolliring əyibsiz boloqan təkdirdimu, sən Uningoqa nemə օqəniymətlərni elip kelələysən? □
- 4** Uning seni əyibləydiqanlığı,

□ 21:34 «Silər nemixə manga կuruk gəp bilən təsəlli bərməkqi? Silər yoluqılardın xuni sorimidinglarmu?» — okurmənlər bayğısunki, Ayupning üq dosti awwal səl eçir-besikräk səz kılıdu, andin gəp kılıqanseri aqqık həm təlwəlik bilən səzləydi; Ayup bolsa awwal intayın təlwilərqə wə jiddiylikta səz kılıqan bolsimu, lekin uning səzləri barəqanseri təmkin bolidu. □ **22:3 «... Yolliring əyibsiz boloqan təkdirdimu, sən uningoqa nemə օqəniymətlərni elip kelələysən?»** — 1-bab, 8-ayəttə, Hudanıng Ayuptin aqoqan razılıkı, hursənlikı naşayiti roxən bayan kılınidu. Yənə keliq, Təwratning «Yaritiliх» degən կismida biz Hudanıng insanların gunahlıları tüpəylidin boloqan intayın azablinidioqanlılığı tooqrisida həwərdar bolımız. Xunga Elifazning 2-ayət wə 3-ayəttiki bu səzlirining tolimu hata ikənlikini biliximiz lazıim.

Wə Uning sanga xikayətlər yətküzidioqını sening
ihlasmən bolqining üçünmu-ya?

5 Sening rəzilliking zor əməsmu?

Sening gunahlıring həsabsız əməsmu?

6 Sən ķerindaxliringdin səwəbsiz kepillik
aloqansən;

Sən yalangtüxlərni kiyim-keqəkliridin məhərum
kılıwətkənsən.■

7 Halsizlanqanlarqa su bərmiding,

Aq ķalqanlarqa axnimu ayap bərmiding,

8 Gərqə sən yər-zeminlik bolqan ķoli uzun adəm
bolsangmu,

Yər-zemin tutup hərmətlinip kəlgən adəm bol-
sangmu,

9 Sən tul hotunlarnimu ķuruķ kol
yanduroqansən,

Yetim-yesirlarning ķolinimu yanjitiwətkənsən.□

10 Mana xu səwəbtin ətrapingda tuzaklar yatidu,
Uxtumtut pəyda bolqan wəhimimu seni basidu.

11 Xu səwəbtinmu seni ķarangoquluk besip
kərəlməs ķildi,

Bir kəlkün kelip seni ərək ķildi.

12 Təngri ərxalanıng qokqısında turidu əməsmu?

Əng egiz yultuzlarning nəkədər aliy ikənlikigə
ķarap bak!

13 Bırak sən: «Təngri nemini bilidu?

U rast xunqə zulmət ķarangoqulukta birnemini
pərk etələmdü?!» dəwatisən.

14 Yənə: «Koyuk bulutlar uni tosiwalidu,

■ **22:6** Mis. 22:26, 27; Kan. 24:6, 10-13 □ **22:9** «Sən
... yetim-yesirlarning ķolinimu yanjitiwətkənsən» — xuni
qongur qüxiniximiz kerəkki, Elifazning bu xikayətləri pütünləy
asassizdur.

Xunga U pələk üstidə aylinip mangojinida bizni kərməydu!» — dəysən.

15 Yaman adəmlər mangojan kona yolni sənmü tutiwerəmsən?

16 Ular wakıti toxmay turupla elip ketilgən,
Ularning ulliri kəlkün təripidin ekitilip ketilgən. □

17 Ular Tənəgrigə: «Bizdin neri bol!»

Həmmigə Kadir bizni nemə ķilalisun?» — dəyitti. ■

18 Birak ularning əylirini esil nərsilər bilən tolduroqan dəl Uning Əzidur,

Mən bolsam yamanlarning nəsihitidin yıraklıxlañmən! □ ■

19 Həkkəaniylar ularning bərbat bolqanlığını kərüp xadlinidu;

Bigunahalar ularni mazak ķılıp: — ■

20 «Bizgə կarxi qikquqilar xübhisiz wəyran bolidu,

Ot ularning baylıklarını yutuwətməmdu?» — dəydu.

21 *Xunga* Hudaşa boysunup Uni tonusang,

Xu qaoqdila sən aman bolisən;

Xuning bilən sanga amət kelidu.

□ **22:16** «Ular wakıti toxmay turupla ..., ularning ulliri kəlkün təripidin ekitilip ketilgən» — bu yerdə Nuñ, pəyoqəmbərning dəwridə topan ekitip kətkən rəzil adəmlər kerstilgən boluxi mumkin. ■ **22:17** Ayup 21:14 □ **22:18**

«Ularning əylirini esil nərsilər bilən tolduroqan dəl uning əzidur» — Elifaz muxu yerdə Ayupning «Yamanlar bəzidə beyip awatlixidu» degən pikrining toqrilikini azraq қobul ķiloqandək ķilojını bilən yənilə: «Yamanlar tez bərbat bolidu» dəydu.

■ **22:18** Ayup 21:16 ■ **22:19** Zəb. 107:42

22 Uning aqzidin kəlgən nəsihətnimu қобul kıl,
Uning səzlirini kənglünggə püküp қой.□

23 Sən Həmmigə Kadirning yenioqla kaytip
kəlsəng, mukərrərki,
Kaytidin kurulup qıkalaysən;
Əgər sən kəbihlikni qedirliringdin
yıraklıxtursang,■

24 Əgər sən altunungni topa-qang üstigə taxliyal-
isang,

Ofirdiki altunungni xiddətlik ekinqning taxlirioqla
köxuwətsəng,□

25 Undakta Həmmigə Kadirning Əzi sanga altun
bolidu.

Sening üçün sərhil kümüxmu bolidu.

26 U qaçıda sən Həmmigə Kadirdin səyünisən,
Yüzüngni Təngrigə karap kətürələysən.

27 Sən Uningoqla dua kılışang, U կulaқ salidu,
Xundakla sənmə iqlikən kəsəmliringgə əməl
kilisən.

28 Sən karar kılqan ix əməlgə axidu,
Yolliring üstigə nur qüxicidu.

29 Adəmlər pəs kılınoqanda, sən ularoqa: «Or-
nunglardın turunglar!» dəysən,

□ **22:22 « Hudanıng aqzidin kəlgən nəsihətnimu қобul kıl,...»**

— Elifaz əzining bayə degən gəplirini «Hudanıng aqzidin kəlgən
nəsihət» dəp karisa kerək. ■ **22:23 Ayup 8:5, 6 □ 22:24**

**«Əgər sən ... Ofirdiki altunungni xiddətlik ekinqning
taxlirioqla köxuwətsəng»** — Elifaz bəlkim Ayupni altunlaroqa
intayın aq kəz adəm dəp karaydu. Uning bu səzlirining
nuroqun adəmlərgə payda yətküzələydiqini bilən, Ayup aq kəz
adəm bolmioqlaqka, uningoqla həq yardım bərməydi. Bu ayəttə
deyilgən «Ofirdiki altun» nahayiti esil bir hil altunni kərsitudu.

Xuning bilən *Huda* qirayi sunoqanlarnı kutkuzidu.■

³⁰ U hətta gunahı bar adəmnimü kutkuzidu,
U əkolungdiki əhaliliktin kutkuzulidu. □

23

Ayup jawab beridu — Ixənq-etikadning guman bilən bolğan kürixi

¹ Ayup jawabən mundak dedi: —

² «Bügünmu xikayitim aqqiketur;

Uning meni başkan əcoli ah-zarlırimdinmu eçirdur!□

³ Ah, Uni nədin tapalaydiqanlığımı bilgən bolsam'idi,

Undakta Uning olturnidiqan jayıqla barar idim!

⁴ Xunda mən Uning aldida dəwayimni bayan kılattım,

Açızımlı munazırılər bilən toldurattım,

⁵ Mən Uning manga bərməkqi bolğan jawabını bilələydim,

■ 22:29 Pənd. 29:23 □ 22:30 «U hətta gunahı bar adəmnimü kutkuzidu, u əkolungdiki əhaliliktin kutkuzulidu» — əziz ix xuki, Elifazning ezi ahirda Ayupning duası arkılıq kutkuzulidu (42-bab). □ 23:2 «**Bügünmu xikayitim aqqiketur**» — bu ayəttiki «bugün» degən sez Ayupning dostları bilən bolğan munazırılırinin birnəqqə kün dawamlaxşanlıqlıqla ispat bolidu. Elifaz 22-bab, 29-ayəttə «Huda qirayi sunoqanlarnı kutkuzidu» degənidi. Ayup yənə bu yerdə Elifaz eytən «Xikayət (ərz)» degən sözünü kəstən ixlitip ezzini «qirayi sunoqanlardın» əməslikini kərsətməkqi bolğan boluxi mümkün.

Uning manga nemini deməkqi bolqanlığını qüxinələyttim.

6 U manga қarxi turup zor küqi bilən menin bilən talixamti?

Yak! U qoқum manga қulaқ salatti.

7 Uning huzurida həkənaliy bir adəm uning bilən dəwalixalaytti;

Xundak bolsa, mən eз Sotqim aldida mənggүiqliqə aklanoqan bolattim.

8 Əpsus, mən aloqa қarap mangsammu, lekin U u yerdə yok;

Kəynimgə yansammu, Uning sayisinimu kərəlməymən.□

9 U sol tərəptə ix kiliwatqanda, mən Uni baykışyalmaymən;

U ong tərəptə yoxurunoqanda, mən Uni kərəlməymən;□

10 Birak U menin mangidioqan yolumni biliп turidu;

U meni tawlioqandin keyin, altundək sap

□ **23:8 «Əpsus, mən aloqa қarap mangsammu, lekin U u yerdə yok; kəynimgə yansammu, Uning sayisinimu kərəlməymən»** — yənə birhil tərjimisi: «Birak mən xərkə mangimən, lekin U u yerdə yok; qərbkə yansammu, Uning sayisinimu kərəlməymən». □ **23:9 «U sol tərəptə ... U ong tərəptə yoxurunoqanda, mən Uni kərəlməymən»** — Ayup eз əhwalidin Hudanıng yahxılıklıridin həqkandaq ispat kərəlməydu wə Hudanıng hazırlıq uningqə nisbətən nemini kiliwatqanlığını həq bilməydu.

bolimən.□

11 Mening putlirim uning kədəmlirigə qing əgəxkən;

Uning yolini qing tutup, həq qətnimidi.■

12 Mən yənə Uning ləwlirining buyrukjidin bax tartmidim;

Mən Uning aqzidiki səzlərni əz kəngüldikilirimdin kımmətlik bilip kədirləp kəldim.□

13 Bırak Uning bolsa birlə muddiasi bardur, kimmu Uni yolidin buruyalisun?

U kenglidə nemini arzu ķiloğan bolsa, xuni ķılıdu.■

14 Qünki U manga nemini iradə ķiloğan bolsa, xuni bərhək wujudka qıçıridu;

Mana muxu hildiki ixlar Uningda yənə nuroqundur.

15 Xunga mən Uning aldida dəkkə-dükkigə qüxicən;

Bularni oylisamla, mən Uningdin қorkup ke-

□ **23:10 «Bırak U mening mangidioğan yolumni bilip turidu»** — bu ayətning birinqi kışmining yənə bir hil tərjimisi: «U (Huda) Əzining manga bolоğan yolını bilidu». Xübhisizki, Ayupning bundaç deginə yənilə uning etikədinin əng parlaq bayanlıridin biri hesablinidu. Biz yənilə uningoşa կayıl bolmay turalmaymiz. ■ **23:11** Ayup 31:4-8 □ **23:12 «...Uning aqzidiki səzlərni əz kəngüldikilirimdin kımmətlik bilip...»** — yaki «...Uning aqzidiki səzlərni əz nəpsimdin kımmətlik bilip...». ■ **23:13** Zəb. 33:9; 115:3; 135:6

timən. □

¹⁶ Qünki Təngri kənglümni ajiz қılqan,
Həmmigə Kadir meni sarasimigə salidu.

¹⁷ Halbuki, mən қarangoquluk iqidə
ujukturulmidim,
Wə yaki yüzümni oriwaloqan zulmət-
karangoqulukkumu həq süküt kilmidim. □

24

Miskinlik wə jinayət

¹ — Nemixka Həmmigə Kadir *sorak* künlirini
bekitməydy?

Nemixka Uni tonuqanlar Uning xu künlirini
bikardin-bikar kütidu?

² Mana, adəmlər pasil қılınoqan taxlarnı
yətkiwetidu;

□ **23:15 «Bularni , yəni 14-ayəttiki «muxu hildiki ixlar»ni**
oylisamla, mən Uningdin korkup ketimən» — Ayup əmdi ne-
mixka Huda aldida biaram bolup, eż ixlini oylisha korkup
ketidu? 14-ayəttə u Huda uning üçün bekitilgən ixlar (yəni un-
ing hazır tartıwatkan azab-okubətlər) toqrisida söz қiloqandan
keyin, u: «Uningda nuroqunlioqan muxundaq ixlar bardur»
dəydu — demək, u: «Mening hazırlıqə tartıkan azablirimdin
yənə nuroqun «muxundaq ixlar» aldimda barmikin?» dəp
intayın kiynilidu. □ **23:17 «Halbuki, mən қarangoquluk**
iqidə ujuqturulmidim, wə yaki yüzümni oriwaloqan
zulmət-қarangoqulukkumu həq süküt kilmidim» — bu
ayətning əslı təkistini qüxinix səl təs. Yənə bir hil tərjimi: «Qünki mən қarangoquluk qüvkəndə jandin üzülmiginim
bilən, U mening yüzümni zulmət-қarangoquluktin köqdap
kutkuzmiqan».

Ular zorawanlıq bilən baxğılarning padilirini bulap-talap əzliri *oquq-axkara* bakıdu; □ ■

³ Ular yetim-yesirlarning exikini bulap həydəp ketidü;

Ular tul hotunning kalisini kepillik üçün eliwalidü. □

⁴ Ular miskinlərni yoldın neri ittiriwetidü;

Xuning bilən zemindiki ezilgənlərning həmmisi məküküwalidü. ■

⁵ Mana, ular dəxt-bayawanlardiki yawayı exəklərdək,

Tang səhərdə olja izdəx «hizmiti»gə qıkıldı;

Janggal ular wə ularning balılıri üçün yeməklik təminləydi. □

⁶ Ular yamanning *kalılıri* üçün dalada ot-qəp oridü,

Uning üçün axşan-taxşan üzümlərini teriydu; □

⁷ Ular keqini kiyimsiz yalang ətküzidü,

Sooqukta bolsa yepinoqudək kiyimi yoktur.

□ **24:2 «Mana, adəmlər pasıl kılınoğan taxlarnı yetkiwetidü»** — muxu bab 1-12-ayəttiki «adəmlər» bəlkim qəl-bayawanda turuwatkan miskin jinayətqilərni kərsitudu (bolupmu 5-12-ayətlərni kerüng). «...taxlarnı yetkiwetidü» — yaki «taxlarnı yetkəp ketidü». ■ 24:2 Kən. 19:14; 27:17; Pənd. 22:28; 23:10 □ **24:3 «Ular tul hotunning kalisini kepillik üçün eliwalidü»** — bu kalisi bəlkim həm süt üçün həm yər həydəx üçünmu ixlitilidü. ■ 24:4 Pənd. 28:28 □ **24:5 «...ular dəxt-bayawanlardiki yawayı exəklərdək,...»** — bu yaman adəmlər xəhər-yezilardin həydiwetilgən bolup, dəxt-bayawanda jan bekixtin baxşa amali yok idi. □ 24:6

«Ular yamanning kalılıri üçün dalada ot-qəp oridü, uning üçün axşan-taxşan üzümlərini teriydu» — roxənki, yər igisi bolğan muxu rəzil adəm bu «qüpərəndilər»gə ez axlıq həsulini elixta yaki üzüm həsulini üzüxtə həq ixənməydi.

8 Ular taqqa yaqkan yamqurlar bilən süzmə bolup ketidu,

Panahsızlığının taxni ķuqaklıxidu.

9 Adəmlər atisiz balilarnı əməqəktin bulap ketidu,
Ular miskinlərdin *bowaklarnı* kepillikkə alidu.□

10 *Miskinlər bolsa* kiyimsiz, yeling etidu,
Baxkilar üçün buqday baqlırını kətürsimu,
yənilə aq қalidu;■

11 Ular baxkılarning əyidə zəytunlarnı qəyləp
yaq qıçaroqan bolsimu,
Höylilirida xarab kəlqikini qəyligən bolsimu,
Yənilə ussuzlukta қalidu.■

12 Xəhərdin adəmlərning ah-zarlısı qıkıp turidu,
Kılıq yegənlərning janları nalə-pəryad kətüridu;
Biraq Təngri həqkimning iplaslığını
əyibliməydi.□

13 — Nurça karxi isyan kətüridiqanlarmu bar;
Ular nurning yollırını bilməydi,
Uning tərikiliridə turmaydu.

14 Kətil tang nuri kelixi bilən ornidin turup,
Kəmbəqəllər wə miskinlərni eltüridu;

□ **24:9 «Ular miskinlərdin bowaklarnı kepillikkə alidu»** — yəki «Ular miskinlərdin kepillik alidu». ■ **24:10** Law. 19:13 ■ **24:11** Kan. 25:4; Yak. 5:4 □ **24:12 «... Biraq Təngri həqkimning iplaslığını əyibliməydi»** — keyin Ayup bu səzidin həm muxuningə qədəməsi olxax baxqə səzlərinin towa kılıp: «Nəsihətni tuturukısız səzlər bilən hirələxtürgən kim?» dəp səzidin yanidu (42-bab). Biraq bu bətbəti 1-12-ayətlərdin roxən qüxinimizki, u mundaq kixilərning, hətta uningdin yırak turoqan eziqüqilərning əhəwaliqə iqini aqritip kəngül bələtti.

Keqidə u oqridək yürüdu. □ ■

15 Zinahormu «Meni həq kəz kerməydu» dəp zawal wakṭini kütidü,

Baxkilar meni tonumisun dəp ayalning qümbilini yüzigə tartiwalidu. ■

16 Karangoçuluqtı *oqrilar* əyning tamlirini kolap texidü;

Kündüzdə ular əzlirini əz əyigə қamap қoyidu; Ular nurni tonumaydu. ■

17 Ular üçün tang səhər əlüm sayisidək tuyulidu; Ular қap-karangoçuluğning wəhimiririni dost tutidu. □

18 Ular sularning yüzidiki kəpüklərdək yokap kətsun!

Ularning yər-zemindiki nesiwisi lənət kılınoqanki,

Xunga ulardin əqkim üzümzarlıkqa yənə mangmisun! □

19 Kuroqakqılık həm tomuz issik kar sulirinimu

□ **24:14** «**Katil tang nuri kelixi bilən ornidin turup, kəmbəqəllər wə miskinlərni eltüridu**» — bəlkim tang səhərdiki oquwaliqtin həm kixining bihəstəlikidin paydilinip yoxurun zərbə kılıp bulap-talaydu. ■ **24:14** Zəb. 10:8, 9

■ **24:15** Zəb. 10:10-11; Pənd. 7:8, 9 ■ **24:16** Ayup 38:15;

Yh. 3:20 □ **24:17** «**Ular üçün tang səhər əlüm sayisidək tuyulidu**» — yaki «Tang səhər ular üçün қap-karangoçuluğ bolidu». □ **24:18** «**Ular sularning yüzidiki kəpüklərdək yokap kətsun!**» — 18-20-ayətlərdiki peillarnı buyruq xəklidə yaki kəlgüsü zaman xəklidə tərjimə kılıxqa bolidu. Xunga -18-20-ayətlərning baxka birhil tərjimisi: «Ular sularning yüzidiki kəpüklərdək yokap ketidu; ularning yər-zemindiki nesiwisi lənət kılınoqan, xuning bilən ulardin əqkim üzümzarlıkqa yənə mangmaydu... qatarlık» bolidu. Bırak biz tərjimimizni aldi-kəynidiki ayətlərgə maslaxturup alduk.

yəp tügitidu;

Təhtisaramu ohxaxla gunah ķiloqanlarni yəp
tügətsun!

20 Uni, tuqkən anisimu untusun!

Kurt xəlgəylirini ekitip uni yesun!

Əskə həq elinmisun!

Xuning bilən həkəkəniysizlik dərəhtək kesilsun!□

21 U balisi yok tuoqmaslardın olja alidu,

U tul hotunlaroqimu həq xəpkət kərsətməydu.

22 Birak *Huda* Əz ķudriti bilən mundak küq-
hökükı barlarning *künini* uzartidu;

Ular hətta həyatidin ümidsizlənsimu ķaytidin
ornidin turidu.□

23 *Huda* yənilə ularni amanlıqta
mukimlaxturidu,

Xunga ular hatırjəm bolidu;

U ularning yollirini kezdə tutkən əməsmu?□

24 ularning mərtiwisi birdəmlilik əstürülidu,

Andin ular yok bolidu;

Ular ongda қaldurulidu, andin baxka adəmlərgə
ohxaxla yioqip elip ketilidu;

Ular pəkətla pixkən sərhil buğday baxaklıridək

□ **24:20 «Kurt xəlgəylirini ekitip uni yesun!»** — yaki: «Kurt uning jorisi bolsun!». □ **24:22 «...Ular hətta həyatidin ümidsizlənsimu ķaytidin ornidin turidu»** — bu ayəttiki əslı tekistni qüxinix səl təs. Baxka hil tərjimiliri uqrixı mumkin.

□ **24:23 «U ularning yollirini kezdə tutkən əməsmu?»** — Ayup muxu yerdə Hudanıñ yamanlarning yollirini kezdə tutkını bilən ularni alahidə jazalimaydiqanlığını, bəlkı ularni adəttikidək əlüm künigə saklaydiqanlığını kərsətməkqi boluxi mumkin.

kesilip ketidu.□

25 Bu ixlар mundak bolmisa, қени kim meni yaloqanqi dəp ispatliyalaydu.

Mening gəplirimni kim kuruq gəp deyələydu?».

25

Bildad yənə sezləydu — Hudanıng uluqlukı

1 Xuhalik Bildad jawabən mundak dedi: —

2 «Uningda həkümranlıq həm həywət bardur; U asmanlarning kəridiki ixlarnimu tərtipkə salidu.□

3 Uning қoxunlirini sanap tүgətkili bolamdu?

Uning nuri kimning üstigə qüxməy қalar?

4 Əmdi insan balisi қandağmu Təngrining aldida həkkaniy bolalisun?

Ayal zatidin tuquləşənlər қandağmu pak bolalisun?■

5 Mana, Uning nəziridə hətta aymu yoruk bolmioqan yərdə,

Yultuzlarmu pak bolmioqan yərdə,■

6 Kurt bolqan insan,

□ **24:24** «**Ular , yəni yamanlar** pəkətla pixqan sərhil buqday baxaklıridək kesilip ketidu» — Ayup yənilə, yamanlarning həq jazalanmay hayatıning pəyzini sürüp andin pixqan sərhil buqdaydək həq azablanmay bu dunyadin ketidioqanlığını kərsətsə kerək. □ **25:2 «U asmanlarning kəridiki ixlarnimu tərtipkə salidu»** — Bildadning bu sözləri bəlkim Xəytanning əslidə Hudaqla қarxılıq kılıp ərxtə isyan ketürgənlikini, andin Hudanıng Xəytanni ərxtin həydiwetip, ərxtiki ixlarnı kaytidin tərtipkə kəltürgənlikini kərsitudu. ■ **25:4** Ayup 4:17, 18, 19; 15:14, 15, 16 ■ **25:5** Ayup 15:15

Sazang bolqan adəm balisi *uning aldida* қandak bolar?». □ ■

26

Ayupning ahirki səzləri — Bildadni əyibləx

¹ Ayup *Bildadka* jawabən mundak dedi: —

² «Maqdursız kixigə қaltis yardəmlərni beriwətting!

Biləkliri küqsiz adəmni karamət kutkuzuwətting!

³ Əkli yok kixigə қaltis nəsihətlərni қiliwətting!

Wə uningoşa alamət bilimlərni namayan қiliwətting!

⁴ Sən zadi kimning məditi bilən bu səzlərni kıldıng?

Səndin qılıwatkını kimning rohi?

Hudanıng uluoqlukı — Ayupning bayani

⁵ — «Ərvahlar, yəni su astidikilər,

Xundakla u yerdə barlık turuwatqanlar toloqinip ketidu;

⁶ Bərhək, *Hudanıng* aldida təhtisaramu yepinqisiz kəründü,

□ **25:6 «Sazang bolqan adəm balisi uning aldida қandak bolar?»** — dostlirining Ayupka əng ahiri bərgən jawabi Bildadning bu səzliridur. Uning bayani bək kışqa bolup, «yamnlarning akıwiti» toqrisida gəp kılmayıdu, pəkətla Hudanıng uluoqlukını səzləydi. Karioqanda ular yənilə Ayupning reallıkça yüzlinidiqan səzlirigə jawab tapalmaydu. ■ **25:6** Ayup 4:19; Zəb. 22:6

Halakətningmu yapkuqi yoktur. ■

7 U yərning ximaliy ķutupini aləm boxlukjıqa sozələn,

U yər xarini boxluk iqidə muəllək kılələn; □ ■

8 U sularni կoyuk bulutliri iqigə yiqidu,

Bulut ularning eçirlikı bilənmü yirtilip kətməydu.

9 U ayning yüzini yapıdu,

U bulutliri bilən uni tosidu. □ ■

10 U sularning üstigə qəmbər sizip կoyqan,

Buning bilən U yorukluk həm karangoçuluğning qegrasını bekitkən. □ ■

11 Asmanlarning tüwrükliri təwrəp ketidu,

Uning əyibini anglapla alakzadə bolup ketidu.

12 U dengizni կudriti bilən tinqlanduridu;

Əz həkmiti bilən Rahabni parə-parə kılıp yanji-

■ **26:6** Zəb. 139:8, 11, 12; Pənd. 15:11; Ibr. 4:13 □ **26:7**

«U yərning ximaliy կutupini aləm boxlukjıqa sozələn» — ibraniy tilida: — «U ximaliy tərəplər aləm boxlukjıda sozələn». Bu ibarining yərning ximalini əməs, bəlkı asmannıng ximalidiki tərəplərni kərsitixi mumkinçilikimə bar. «yər xarı» — əyni tekistə «yər». Bırak heli roxənki, Ayup yər-zeminning mutlək ayrim turidiqan bir jisim ikənlikidin toluk həwərdar idi. ■ **26:7** Zəb. 104:2 □ **26:9** «U ayning yüzini yapıdu» — yəki «U təhti bolqan ərxning yüzini yapıdu».

■ **26:9** Ayup 9:8; Zəb. 104:2, 3 □ **26:10** «Buning bilən u yorukluk həm karangoçuluğning qegrasını bekitkən» — ilim-pən jəhəttinmü, bu sözlərning top-toqlra ikənlikli ispatlanıqan. ■ **26:10** Yar. 1:9; Ayup 38:8; Zəb. 33:7; 104:5-9; Pənd. 8:29; Yər. 5:22

wetidu. □ ■

13 Uning Rohı bilən asmanlar bezəlgən,

Uning қоли tez қаққан əjdihani sanjiydu. □ ■

14 Mana, bu ixlar pəkət uning ķilənənlirining kiqikkinə bir kismidur, halas;

Uning sez-kalamidin anglawatkinimiz nahayiti pəs bir xiwirlax, halas!

Uning pütkül zor կudritining güldürmamisini

□ **26:12 «U dengizni կudriti bilən tinqlanduridu»** — «tinqlanduridu» degənning ikki hil tərjimisi bar: — «tinqlanduridu» yaki «dolkunlitidu». Bırak «dolkunlitidu» bolsa keyinkı ayət bilən maslaxmaydu. **«Rahab»** — «Rahab»ning üq hil mənisi bar. 9-bab, 13-ayəttiki izahatni körüng. Muxu yerdə, xübhisizki, dengizdiki axu zor, qorkunqluk haywanni kərsitudu, həm xuning bilən bir waktta u Xəytanning bir kərünixidur. Bu ayət bəlkim Xəytanning dəsləptə Hudaqa қarxılık kılıp isyan ketürgənlikini, andin Hudanıng uni ərxtin həydəp dengizə taxlıqanlığını kərsitudu, xundakla əng ahirida uni bitqit ķiliwetidioğanlığının bexarət kılıdu. 13-ayətni həm izahatinimu körüng. ■ **26:12**

Yəx. 51:15 □ **26:13 «tez қаққан əjdihə»** — yaki «yorqılıma əjdihə». **«tez қаққан əjdihə»** — bəlkim yukarıki «lewiatan»ni (9-izahatni körüng) yaki Xəytanning əzini kərsitudu. Əgər ikinqi mənisi toqra bolsa, bu Təwrattiki «Yaritilik» 3-babtiki bexarət bilən ohxaydu. Demək, ahirda Huda Əz Məsihi arkılık Xəytanni pütünləy məqəlub kılıdu. Bəzi alımlar: «U Əz қолi bilən «əjdihə yultuz türkumi»ni yasiqan» dəpmu tərjimə kılıdu.

■ **26:13** Zəb. 33:6

bolsa kimmu qüxinəlisun?!». □

27

Ayupning kaytidin eoz hək-səmimiylilikini bayan ķılıxi

¹ Ayup bayanını dawamlaxturup mundak dedi:

² «Mening həkkimni tartiwaloqan Təngrining hayatı bilən,

Jenimni aqritkən Həmmigə Қadirning həkkə bilən kəsəm ķilimənki, □

³ Tenimdə nəpəs bolsila,

Təngrining bərgən Rohı dimioğimda tursila,

⁴ Ləwlirimdin həkkənəsiz səzlər qıkmayıdu,

□ 26:14 «Bu ixlar pəkət uning kıləqanlırinining kiqikkinə bir kismidur, halas» — ibraniy tilida «Bu ixlar pəkət uning yollarının əng qetidiki burjiki, halas». **«Uning pütkül zor կudritining güldürməmisini bolsa kimmu qüxinəlisun?!»**

— Ayupning bu üç dosti Huda həmmidin uluq wə aliy boləqanlığı üçün Uningə yekinlixix mumkin əməs, dəp karaydu. Birak Ayup üçün (gumanlıq nukti'inəzərdin əməs, etikədning nukti'inəziridin səzligən waktılarda) Hudanı uluqlukı Uning insanni paklap Əzigə yekinlaxturux imkanıytını yaritip beridu. Xunga u Hudanı uluqlukidin xadlinidu. □ **27:2 «Mening həkkimni tartiwaloqan Təngrining hayatı bilən...»** —

Ayupning muxu yerdə «(Huda) menin həkkimni tartiwaloqan» degini bəlkim Hudanıq həq səwəbnı kərsətməy uni jazalap, uningdin «adalətkə boləqan həkkə»ni yaki uning bu ixlar toqıruluk «dəwalixix» pursitini «tartiwaloqan»lığını kərsitudu.

Tilim aldamqılık bilən həq xiwirlimaydu! □

5 Silərningkini toqlra deyix məndin yırak tursun!

Jenim qikqanoqa kədər durusluğumni əzümdin ayrimaymən!

6 Adillikimni qing tutuwerimən, uni կoyup bərməymən,

Wijdanim yaxioqan həqbir künümədə meni əyiblimisun! □

7 Mening düxminim rəzillərgə ohxax bolsun,

Manga կarxi qikqanlar həkəkaniysiz dəp

□ **27:4 «Mening həkəkimni tartiwaloqan Təngrining hayatı bilən, jenimni aqritkən Həmmigə Қadirning həkki bilən kəsəm kılımənki, ... ləwlirim... tilim aldamqılık bilən həq xiwirlimaydu!»** — bu kəsəm (2-4-ayət) bəlkim pütkül Muqəddəs Kitab iqidə əng ajayıb, əng oqelitə kəsəm həsablinixi mumkin. U Huda həkəkimni tartiwaloqan həm jenimni aqritkən degini bilən, yənilə Hudanıng həkəkida kəsəm iqidu. Kərünüxtə qong ziddiyət bardək kılısimu, birək uning hərbir sezining tegidə uning qongkur etikədi ipadilinip turidu. □ **27:6 «... Wijdanim yaxioqan həqbir künümədə meni əyiblimisun!»** — 5- həm 6-ayəttiki bayanlarning ikki mənisi bar: — birinqidin, məyli yanınlarning yolları awatlaşkan bolsimu, Ayup durus, diyanətlik boluxka intilixini hərgiz taxlimaydu; ikkinqidin, uning կarixiqə «Həmmə gunahını Hudaqla etirap kılıp towa kılıx bilən eż wijdanimoşa hilaplıq həq ix կalmidi; əgər xundak kılımioqan bolsam, yalıqan eytattim» degən idiyisini ipadıləydi.

karalsun.□

8 Qünki Təngri iplas adəmni üzüp taxlıqanda,
Uning jenini aloqanda,
Uning yənə nemə ümidi қalar?■

9 Balayı'apət uni besip qüxkəndə,
Təngri uning nalə-pəryadını anglamdu?■

10 U Həmmigə Қadirdin səyünəmdu?

U hərdaim Təngrigə iltija қılalamdu?□

11 Mən Təngrining қolining қılqanlırı toqrisida
silərgə məlumat berəy;
Həmmigə Қadirda nemə barlığını yoxurup
yürməymən.

12 Mana silər alliburun bularنى körüp qıktınglar;

□ **27:7 «Manga қарxi qıkkanlar həkkaniysiz dəp karalsun»** — Ayup «Meni həkkaniysiz degüqilər (Huda adıl bolsa) əzliri həkkaniysiz dəp қarılıxi kerək» dəp tiləydi. Kona қanunlarqa asasən, birsi baxqa birawoqa yaloqandin jinayət qaplisa, yaloqanlıkı ispatlinixi bilən u dəl xu jinayətkə tegixlik jaza bilən jazalinxı kerək idi. Huda Ayupni həkkaniy dəp ispatlısa, üç dostining gunahı bar degənlik. Xuning üçün bu söz həm uning bir tiliki həm dostlarioqa bolqan səmimiyy agahlanduruxi bolup қalidu. ■ **27:8** Mat. 16:26; Lukə 12:20

■ **27:9** Ayup 35:12; Zəb. 18:41; 66:18; 109:7; Pənd. 1:28; 28:9; Yəx. 1:15; 16:12; Yər. 14:12; Əz. 8:18; Mik. 3:4; Yh. 9:31; Yağ. 4:3 □ **27:10 Rəzil adəm** Həmmigə Қadirdin səyünəmdu?

U hərdaim Təngrigə iltija қılalamdu?» — Ayupka nisbətən Hudanıng uning ķexida hazır bolqanlıkı, uning Huda bilən alakıdə boluxi uning həyatidiki əng bəhtlik ixtur. Bu bayanıda u yamanlarda undaқ huxallıqning yoklukını, mundaklarning Hudaqa iltija қılalmayıqlıqını baykıqanlığını ayan қılıdu. Dikkət қılıxımızqa ərziyduki, Ayup nuroqun kətim Hudaqa iltija қılıp səzləydi, baxkılarqa söz қılıxtın tohtap turup Hudaqa biwasitə gəp қılıdu. Birək uning üç dosti (həm ahirida sözligən Elihu) bir kətimmu Hudaqa biwasitə sözliməydi.

Ayup 27:13

ci

Ayup 27:15

Silər nemixka axundak pütünləy ķuruķ hiyallik bolup қaldinglar?

13 Rəzil adəmlerning Təngri bekitkən akiwiti xundakki,

Zorawanlarning Həmmigə Қadirdin alidiqan nesiwisi xundakki: —■

14 Uning baliliri kəpəysə, ķiliqlinx üçünla kəpiyidu;

Uning pərzəntlirining neni yetixməydu. □ ■

15 Uning əzidin keyin қaloqan adəmliri əlüm bilən biwasitə dəpnə ķilnidu,

Buning bilən қaloqan tul hotunliri matəm tut-

■ **27:13** Ayup 20:29 □ **27:14 «Rəzil adəmning** baliliri kəpəysə, ķiliqlinx üçünla kəpiyidu; uning pərzəntlirining neni yetixməydu» — Ayupning yamanlarning akiwitini təswirligən həm xundakla dostlirining səzigə səl қoxulqandək pozitsiyisini bildürgən bu bayani uning bayanliri iqidə qüxinixkə əng təs boloqan bayanlardur. Qünki bu səzlərning mənisi eniç bolojını bilən, uning ilgiriki degənlirigə қarimuğarxi bolup qıçıdu. Ilgiri u: «Yamanlar jazalanmaslikining səwəbi nemə? Nemixka xunqə kəp rəzillər həq jazalanmay miskinlərni halıqanqə ezidu? Bəzidə yamanlar pexkəllikkə ugraydu, bırak gunahsızlarmu ohxaxla ugraydu; həqkandaq tərtipni bayķiqoli bolmayıdu» — degəndək səzlərni ķiloqanıdi. Mana bu bayanlarda «Uning baliliri kəpəysə, ķiliqlinx üçünla kəpiyidu; uning pərzəntlirining neni yetixməydu...» degən səzlər eytilidu. Bu zadi қandaq gəp? Biz bu məsiligə nisbətən xundaq қarayımızki, Ayupning reallikqə yüzlinixtiki jüriti muxu yerdə əz-əzığə təsəlli berix üçün səl ajizlik ķiloqan boluxi mumkin. Biz «қoxumqə səz»imizdə bu ix toqruluk yənə azraq tohtilimiz. ■ **27:14** Қan. 28:41; Ҳox. 9:13

maydu. □ ■

16 U kümüxlərni topa-qangdək yioqip dəwilisimu,
Kiyim-keçəklərni laydək kəp yioqsimu,

17 Bularning həmmisini təyyarlisimu,
Birak kiyimlərni həkķaniylar kiyidu;
Bigunahlar mu kümüxlərni bəlüxidu. ■

18 Uning yasioqan eyi pərwanining oqozisidək,
Üzümzarning kəzətqisi əzigə saloqan kəpidək
box bolidu.

19 U bay bolup yetip dəm aloqını bilən,
Birak əng ahirkı ketim keliduki,
Kəzini aqkanda, əmdi tüzəxtim dəydu. ■

20 Wəhəmilər kəlkündək bexiqə kelidu;
Kəqtə kara կuyun uni qanggilioqa alidu. □ ■

21 Xərk xamili uni uqurup ketidu;
Xiddət bilən uni ornidin elip yirakka etip

□ **27:15 «Kaloqan adəmliri əlüm bilən biwasitə dəpnə kılınidu»** — «əlüm» muxu yerdə bəlkim birhil waba yaki birhil eqir kesəlni kərsitudu. **«biwasitə dəpnə kılınidu»** — demək, həqkandaq daqduqısız tezdir dəpnə kılınidu. Bəlkim yüksəlmək kesəl yaki waba bilən əlgən bolsa kerək. **«...kaloqan tul hotunlari matəm tutmaydu»** — bəlkim balayı'apət ularoşa yekinlixixi bilən yaki ohxax səwəb bilən rəsmiy matəm tutuxka ülgürəlməydu. Buningdin kərүwelixkə boliduki, Ayupning pəkət bir ayali bar idi həm «bir ər, bir hotunluk» boluxni կuwwətligən (29-babnimu kərüng). Uning deyixiqə, yamanlar kəp hotunluk boluxi mumkin. ■ **27:15** Zəb. 78:64 ■ **27:17**

Pənd. 28:8; Top. 2:26 ■ **27:19** Zəb. 49:16-20 □ **27:20**

«Kəqtə kara կuyun uni qanggilioqa alidu» — Ayupning «kara կuyun»ni tiloja elixi xundak bir kara կuyunning yirakta keliwatkanlığını puritidu. 38-babta bu kara կuyun ularning üstigə güxidu. ■ **27:20** Ayup 15:21; 18:11

taxlaydu.□

**22 Boran uni həq ayimay, bexioqa urulidu;
U uning qanggilidin ķutulux üçün hə dəp
urunidu;**

**23 Biraқ xamal uningoqa қarap qawak qalidu,
Uni ornidin «ux-ux» kılıp қooqliwetidu».□**

28

Danalikni izdəx

**1 — «Xübhisizki, kümüx tepilidiqan kanlar bar,
Altunning tawlinidioqan eż orni bardur;□**

- **27:21 «Xərk xamili uni uqurup ketidu»** — Pələstində «xərk xamili» əwjigə qılkən waktida intayın korkunqluk, əxəddiy bolup pütün dərəhlərnimə yulup yıraklıraqa taxliwetəleydi.
- **27:23 «Biraқ xamal ... uni ornidin «ux-ux» kılıp қooqliwetidu»** — «ux-ux kılıx» məshirə kılıxni bildüridu.
- **28:1 «Altunning tawlinidioqan eż orni bardur»** — yaki «altunning qaykilidioqan eż orni bardur». Danalik təwsiyə kılınoqan 28-babtiki bu güzel xeirni bəzi alımlar Ayupning eż sezi əməs, bəlkı kitabning yazoqası tekistkə kisturup koxkan bir xeir, dəp қaraydu. Buning məksəti, okurmənlərning həkikiy danalikni təhlil kılıxioqa yardım bolsun degən süpəttə xeirni otturioqa koyoqan. Biz bu pikirgə kayıll bolduk. Bu pikirgə bir ispat, 29-bab: — «Ayup bayanini dawamlaxturup mundak dedi: —» degən sezlər bilən baxlinidu, қarioqanda 27:23-ayət bilən baqlıq. Baxka alımlar bu bayanlar Ayupning eż aqzidin qılkən bayanlardur, «1-ayətninq «xübhisizki» (yaki «qünkisi») degən baqlıoluqi bilən baxlinixi buningoqa ispat bolalaydu», dep қaraydu. Kaysi pikir toqra boluxidin kət'iynəzər, bu babtiki həkikətlər xübhisizki Ayupning etikədinin həm u muyəssər bolğan wəhīylirining tegi həm uli bolğanidi. Keyin biz məzkur kitabni yazoquning kim ikənlikli toqrluluk qüxənqə berimiz.

2 Təmür bolsa yər astidin ķeziwelinidu,
Mis bolsa taxtin eritilip elinidu.

3 İnsanlar *yər astidiki* ķarangoqulukka qək
köyidu;
U yər kərigiqə qarlap yürüp,
Ķarangoqulukka təwə, əlümning sayisidə
turoqan taxlarni izdəydu.□

4 U yər yüzidikilərdin yırak jayda tik bolğan
küdükni kolaydu;
Mana xundak adəm ayaq basmaydiqan, un-
tulqan yərlərdə ular aroqamqini tutup boxlukta
pulanglap yürüdү,
Kixilərdin yırakta esilip turidu.

5 Axlik qıkçıdiqan yər,
Təkti kolanqanda bolsayalkundək kərünidu;
6 Yərdiki taxlar arisidin kək yakutlar qıkıdu,
Uningda altun rüdisimu bardur.

7 U yolni həqkandaq aloqur ķux bilməydu,
Hətta sarning kəzimu uningoqa yətmigən.

8 Həkawur yirtkuqlarmu u yərni həq dəssəp
bağmiqan,
Əxəddiy xirmu u jaydin həqkaqan ətüp
bağmiqan.

9 İnsan balisi ķolini qaķmak texining üstigə
təgküzidu,
U taoqlarni yiltizidin ķomuriwetidu.

10 Taxlar arisidin u ķanallarni qapidu;

□ **28:3 «Insanlar yər astidiki ķarangoqulukka qək
köyidu»** — demək, insanlar yakutlarni izdəxtə yər astidiki
ķarangoquluknı qiraqlar bilən yorutidu; 4-5-ayətlərdə ularning
aroqamqilarqa esilip yər astioqa qüxüp hətərgə təwəkkül
kılıqanlılığı təswirlinidu.

Xundak kılıp uning kezi hərhil kımmətlik nərsilərni kəridu; □

11 Yər astidiki ekinlarnı texip kətmisun dəp ularnı tosuwalidu;

Yoxurun nərsilərni u axkarilaydu. □

12 Birak danalıq nədin tepilar?

Yorutuluxning makani nədidu?

13 Insan balılırı uning kımmətliklikini həq bilməs,

U tiriklərning zeminidin tepilmas.

14 *Yər* tegi: «Məndə əməs» dəydu,

Dengiz bolsa: «Mən bilənmə billə əməstur» dəydu. ■

15 Danalıqni sap altun bilən setiwaloqili bolmaydu,

Kümüxnimu uning bilən bir tarazida tartkılı bolmas. ■

16 Hətta Ofirda qıkıcıoqan altun, ak hekik yakı kək yakut bilənmə bir tarazida tartkılı bolmaydu. □

17 Altun wə hrustalnimu uning bilən selixturoqili bolmaydu,

Esil altun қaqa-қuqilar uning bilən həq almaxturulmas.

18 U ünqə-marjan, hrustalni adəmning esidin qıkırdu;

□ **28:10 «Taxlar arisidin u қanallarnı qapıdu»** — bu қanallar bəlkim yər astidiki suni tonillardın qıkırıx üçün kolanoqan.

□ **28:11 «Yər astidiki ekinlarnı texip kətmisun dəp ularnı tosuwalidu»** — baxka birhil tərjemisi: «U ekinlarning mənbilirini izdəp tapıdu». ■ **28:14** Ayup 28:22 ■ **28:15** Pənd. 3:14; 8:11, 19; 16:16 □ **28:16 «Ofirda qıkıcıoqan altun»** — Ofir degən yərdiki altun nahayiti sap idi.

Danalıqni elix kızıl yakutlarni elixtin əwzəldur.

¹⁹ Efiopiyadiki serik yakut uningoşa yətməs,
Serik altunmu uning bilən bəsləxəlməydi.

²⁰ Undakta, danalıq nədin təpilidu?

Yorutuluxning makani nədidu?■

²¹ Qünki u barlıq həyat igilirining kəzidin yoxurulqan,

Asmandiki uqar-ķanatlardınmu yoxurun turidu.

²² Həlakət wə əlüm pəkətla: «Uning xəhritidin həwər alduk» dəydi.■

²³ Uning mangoşan yolını qüxinidioşan,

Turidioşan yerini bilidioşan pəkətla bir Hudadur.

²⁴ Qünki Uning kezi yərning kərigoşqə yetidi,

U asmanning astidiki barlıq nərsilərni kəridu.

²⁵ U xamallarning küqini tarazioşa saloşanda,

Dunyaning sulirini əlqigəndə,■

²⁶ Yaməqurlarоja қanuniyət qüxürginidə,

Güldürmamining qakmikioşa yolını bekitkinidə,

²⁷ U qaoşda U danalıqka karap uni bayan kılɔşan;

Uni nəmənə kılıp bəlgiligən;

Xundak, U uning bax-ayioşışa karap qikip,□

²⁸ Insanoşa: «Mana, Rəbdin қorķux danalıktur;

Yamanlıqtin yıraklıxix yorutuluxtur» — degən».

■ **28:20** Ayup 28:12 ■ **28:22** Ayup 28:14 ■ **28:25** Pənd. 8:29

□ **28:27** «**U qaoşda Huda** danalıqka karap uni bayan kılɔşan» — buning mənisi bəlkim Hudanıg dunyanıg yaritilixi arkılıq danalıqni bayan kılɔşanlıqını eż iqigə alıdu.



29

Ilgiriki bəhtlik künlərni əsləx

1 Ayup bayanini dawamlaxturup mundak dedi:

2 «Ah, əhwalim ilgiriki aylardikidək bolsidi,
Təngri məndin həwər alqan künlərdikidək bol-
sidi!□

3 U qaoğda Uning qirioğı beximoğa nur qaqqan,
Uning yoruklukı bilən қarangoğuluktin ətüp
kətkən bolattim!

4 Bu ixlar mən kiran waktimda,
Yəni Təngri qedirimda manga sirdax *dost*
bołqan wakitta bołqanidi!□

□ **28:28 «Mana, Rəbdin қорқux danaliktur; yamanlıktın yıraklıxix yorutuluxtur»** — bu bəbtiki sezlər insan balılırinin yər astida esil taxlarnı izdixini tənkid kılqan əməs, bəlkı uların u ixta ixlətkən parasitigə həm jüritigə kayıl bołqan. Bırak məyli adəmning қanqə parasiti, қanqə jüriti bolsun, əzining bu hususiyətlirigila tayansa danalıkça erixməydu; pəkətla Rəb Pərvərdigardin əyminxikə baxlisila, danalikkə erixixkimu baxlaydu; yamanlıktın towa kılıp yıraklıxsila, yorutuluxka baxlaydu. Bu xübhisizki, Ayupning etikadının həm u müvəssər bołqan wəhhiyilirining tegi həm uli bołqanidi. ■ **28:28** Zəb. 111:10; Pənd. 1:7; 9:10 □ **29:2 «Ah, əhwalim ilgiriki aylardikidək bolsidi!»** — bu bayanoğa қarioqanda, Ayupni balayı'apət başkanlıqışa birnəqqə ay bołqanidi. □ **29:4 «... kiran waktimda, yəni Təngri qedirimda manga sirdax dost bołqan wakitta bołqanidi!»** — enik turuptuki, Ayup əsli Huda bilən yekin dostlukta ətkənidi. Həqkandak gumanımız yokki, bu dostlukning sezimidin məhərum bolux uningoşa nisbətən əng azablıq ix boldi.

5 Həmmigə Kadir mən bilən billə bolqan,
 Mening yax balilirim ətrapimda bolqan;
 6 Mening başkan ķedəmlirim serik mayoqa
 qəmülgən;
 Yenimdiki tax mən üçün zəytun may dəryasi
 bolup akğan; □
 7 Xəhər dərwazisiqa qıkkən waktimda,
 Kəng məydanda ornum təyyarlanqanda, □
 8 Yaxlar meni kərüpla əyminip əzlirini qətkə
 alattı,
 Kərilər bolsa ornidin turatti,
 9 Xahzadılərmə gəptin tohtap,
 Koli bilən aqzini etiwalattı.
 10 Akşəngəklərmə tinqlinip,
 Tilini tangliyioqa qaplıwalattı.
 11 Kulaq səzümni anglisila, manga bəht tiləytti,
 Kəz meni kərsila manga yahxi guwahlıq berətti.
 12 Qünki mən manga hımayə bol dəp yelinoqan
 eziľgүqilərni,
 Panahsız қaloqan yetim-yesirlarnimu կutkuzup
 turattim. ■
 13 Halak bolay degən kixi manga bəht tiləytti;
 Mən tul hotunning kənglini xadlandurup nahxa
 yangratkuzattim.
 14 Mən həkkaniyilikni ton kılıp kiyiwaldim,
 U meni əz gəwdisi қildi.

□ 29:6 «... **Yenimdiki tax mən üçün zəytun may dəryası
bolup akğan**» — bu ayəttə kərsitligini Ayupning ilgiri intayın
 bay һalini təswirləydi. □ 29:7 «**Kəng məydanda ornum
təyyarlanqanda**» — xəhərning (qong) dərwazisi yaki un-
 ing alididiki məydan bolsa xəhərning aksakalliri həm կaziliri
 yioqılıdıcıqan, dəwalarnı anglaydıqan jay idi. ■ 29:12 Zəb.
 72:12-14; Pənd. 21:13

Adalətlikim manga yepinqa həm səllə bolqan.■

15 Mən korqa kəz bolattim,

Tokuroqa put bolattim.

16 Yoksullarqa ata bolattim,

Manga natonux kixinining dəwasinimu təkxürüp qıkkattim.□

17 Mən adalətsizning hinggayoqan qixlirini qekip taxlayttim,

Oljisini qixliridin elip ketəttim.□

18 Həm: «Mening künlim ķumdək kəp bolup,

Əz uwamda rəhət iqidə əlimən» dəyttim;

19 Həm: «Yiltizim sularoqıqə tartılıp baridu,

Xəbnəm pütün keqiqə xehimoqa qaplixip yatidu;

20 Xəhritim hərdaim məndə yengilnip turidu,

Kolumdiki okyayim hərdaim yengi bolup turidu» dəyttim.□

21 Adəmlər manga ķulak salatti, kütüp turatti;

Nəsihətlirini anglay dəp süküt iqidə turatti.

22 Mən gəp kılolandın keyin ular kayta gəp kılmayıtti,

Səzlirim ularning üstigə xəbnəm bolup qüxətti.

23 Ular yamoqlurlarnı kütkəndək meni kütətti,

■ **29:14** Yəx. 59:17; Əf. 6:10-17; 1Tes. 5:8 □ **29:16 «Manga natonux kixinining dəwasinimu təkxürüp qıkkattim»** — Ayupning bu aditi nahayiti az uqraydioqan pəzilət bolup, Ayupning intayın aliyjanab ikənlikini ispatlaydu. Uning mana muxundak ixliri tüpəylidinmu nuroqun düxmənliri pəyda bolqan boluxi mümkün. □ **29:17 «Mən adalətsizning hinggayoqan qixlirini qekip taxlayttim, oljisini qixliridin elip ketəttim»** — Ayupning pəziliti hərgiz hiyalpərəslərning qıraylıq nəzəriyiliri əməs. □ **29:20 «Kolumdiki okyayim hərdaim yengi bolup turidu» dəyttim»** — «okya» muxu yərdə bəlkim adilliğ üçün kürəx kılıdioqan əz baturlıqining, jüritining simwoli boluxi mümkün.

Kixilər *waktida yaqıkan* «keyinki yamoqur»ni karxi aloqandək səzlirimni aqzini eqip iqətti! □

24 Ümidsizlənginidə mən ularoqa қarap külümsirəyttim,

Yüzümdiki nurni ular yərgə qüxurməytti. □

25 Mən ularoqa yolini tallap kərsitip berəttim,
Ularning arisida kattiwax bolup olturattim,

Qoxunliri arisida turoqan padixahdək yaxayttim,
Birak buning bilən matəm tutidiqanlaroqa təsəlli
yətküzgüqimu bolattim». □

30

Həzirki bəhtsiz künlər

-
- **29:23 «keyinki yamoqur»** — Pələstində 3-ayda yaqıdu. U ətiyazlık ziraətlərni pixurux rolini oynaydu. Xunga hərbir dehkan «keyinki yamoqur»oja təxnadur, ular uni bək kədirləydi. □ **29:24 «Ümidsizlənginidə mən ularoqa қarap külümsirəyttim, yüzümdiki nurni ular yərgə qüxurməytti»** — əsli tekistni qüxinix səl təs. Bəlkim uning mənisi: «Mening ularoqa ümid yətküzidiqan yüzümning nuri məəqlup bolqan əməs» — demək, mən ularoqa bərgən ümid yokka qikkan əməs, deməkqi. Baxxa bir hil tərjimi: «Mening yüz nurum ularoqa qeqilixi biləmlə ular կyatə ümidsizlənmidi». İkki hil tərjimining mənisi bir-birigə yekin. Baxxa hil tərjimilrimu uqraxı mumkin. □ **29:25 «Mən ularoqa yolini tallap kərsitip berəttim...»** — baxxa birhil tərjimi: «Mən ularoqa hakim boluxka tallanoqanidim; ...». «...Ularning arisida ... qoxunliri arisida turoqan padixahdək yaxayttim, birak buning bilən matəm tutidiqanlaroqa təsəlli yətküzgüqimu bolattim» — gərgə uning mərtivisi bək yüksəri bolsimu, u heçqəqan hakawurluk kilmioqanidi, əksiqə pexkəllikkə uqrıoqılaroqa təsəlli həm yardəmlərni berip turattı.

1 — «Birak həzir bolsa, yaxlar meni mazak
kılıdu,

Ularning dadilirini hətta padamni bakıdioğan
itlar bilən billə ixləxkə yol қoyuxnimu yaman
kərəttim.

2 Ularning maqduri kətkəndin keyin,
Kolidiki küq manga nemə payda yətküzəlisun?

3 Yoksuzluk həm aqlıqtın yigləp kətkən,
Ular uzundin buyan qəldərəp kətkən dəxt-
bayawanda ķuruk yərni ojajaydu.

4 Ular əmən-xiwakni qatqallar arisidin yulidu,
Xumbuyining yiltizlirimu terip əzlirigə nan
kılıdu.

5 Ular əl-yurtlardın həydiwetilgən bolidu,
Kixilər ularni kərüpla oɔrını kərgəndək
warkırap tillaydu.

6 Xuning bilən ular sürlük jiloqılarda ķonup,
Taxlar arisida, oqarlar iqidə yaxaxka məjbur
bolidu.

7 Qatqallık arisida ular həngrap ketidu,
Tikənlər astida ular dügdiyip olturixidu;

8 Nadanlarning, nam-abruyisizlarning balılıri,
Ular zemindin sürtoğay həydiwetilgən.

9 Mən həzir bolsam bularning həjwiy nahxisi,
Hətta sez-qəqikining dəstiki bolup қaldım!■

10 Ular məndin nəprətlinip,
Məndin yırak turup,
Yüzümgə tükürüxtinmu yanmaydu.■

11 Qünki *Huda* mening һayat rixtimni üzüp,
meni japaqqa qəmdürgən,

Xuning bilən xu adəmlər aldimda tizginlirini eliwətkən.

12 Ong yenimda bir top qüprəndə yaxlar ornidin turup,

Ular putumni turoqan yeridin ittiriwətməkqi,
Ular sepilimoqa hujum pələmpəylirini kətürüp turidi;□

13 Ular yolumni buzuwetidu,

Ularning həq yələnqüki bolmisimu,
Halakitimni ilgiri sürməktə.

14 Ular sepilning kəng bəsük jayidin bəsüp kirgəndək kirixidu;

Wəyranilikimdin paydilinip qong taxlardək domilap kirixidu.□

15 Wəhimilər burulup meni əz nixani kılqan;

Xuning bilən hərmitim xamal etüp yok
boloqandək həydiwetildi,

Awatqılıkimmu bulut etüp kətkəndək etüp kətti.

16 Hazır bolsa jenim қaqidin təkülüp kətkəndək;
Azablıq künlər meni tutuwaldi.

17 Keqilər bolsa, manga səngəklirimgiqə sanji-
makta;

Aqriklirim meni qixləp dəm almaydu.

□ **30:12 «Ong yenimda bir top qüprəndə yaxlar ornidin turup...»** — bu yaxlar bəlkim yüksirdə deyilgən miskinlərdin baxka bir top kixilər boluxi mumkin. □ **30:14 «Ular , yəni axu yaxlar** sepilning kəng bəsük jayidin bəsüp kirgəndək kirixidu... qong taxlardək domilap kirixidu» — əgər (biz 2-babta izahat kılqınımızdək) Ayup xəhər sırtidiki qong kül dəewisidə olturoqan bolsa, u mundak yaxlarning mazaq ķilixidin həq կօղծօղսիզ կalidu. Buningdin baxka yaxlar bəlkim uning əzirkə ajizlikidin paydilinip, u əslidə bir tərəp kılqan ixlarnı əz mənpəətigə buraydu.

18 Aɔṛiklar zor küqi bilən manga kiyim-keqikimdək boldi;

Ular kənglikimning yakısidək manga qaplixiwaldi.□

19 Huda meni sazlıkqə taxliwətkən,

Mən topa-qangoşa wə külğə ohxax bolup қaldım.

20 Mən Sanga nalə-pəryad kəturməktimən,

Bırak Sən manga jawab bərməysən;

Mən ornumdin tursam, Sən pəkətla manga қarapla қoyisən.

21 Sən əzgirip manga bir zalim boldung;

Kəlungning küqi bilən manga zərbə қiliwatisən;

22 Sən meni kətürüp Xamaloşa mindürgənsən;

Boran-qapkunda təəllukatimni yok қiliwətkənsən.□

23 Qünki Sən meni ahirida elümğə,

Yəni barlıq hayat igilirining «yioqılıx əyi»ğə kəltürüwatisən.■

24 U һalak kılqan waqtida kixilər nalə-pəryad kətürsimi,

U қolini uzatkanda, duaning dərwəkə

□ **30:18 «Aɔṛiklar zor küqi bilən manga kiyim-keqikimdək boldi; ular kənglikimning yakısidək manga qaplixiwaldi»** — baxqa bir hil tərjimi: — «Zor küq bilən kiyim-keqikim makqiyip kətti; manga kəngləkninq yakısi qaplixip kətti», əslı tekistni qüxinix səl təs. Yənə baxqa birhil tərjimi: «U (Huda) zor küq bilən kiyim-keqikimni tutuwaldi; u manga kənglikimning yakısi qaplaxkandək meni baqlap қoydi».

□ **30:22 «Sən meni kətürüp Xamaloşa mindürgənsən; boran-qapkunda təəllukatimni yok қiliwətkənsən»** — oylaymizki, қara կүүн asta-asta ularoşa yekinlixiyatidu.

■ **30:23 Ibr. 9:27**

heqkandak nətijisi yok; □

25 Mən künliyi təs kixi üçün yioqlap dua ķilojan əməsmu?

Namratlar üçün jenim azablanmidimu? □ ■

26 Mən əzüm yahxılık kütüp yürginim bilən, yamanlıq kelip kaldi;

Nur kütkinim bilən, қarangoqluk kəldi.

27 Iqim kazandək կaynap, aramlıq tapmaywatidu;

Azablıq künlər manga yüzləndi. □

28 Mən կuyax nurini kerməymu karidap yurməktimən;

Halayıq arisida mən ornumdin turup, nalə-pəryad kətürimən. □

29 Mən qilberilərgə kerindax bolup kəldim,

□ **30:24 «U һalak կilojan waqtida kixilər nalə-pəryad kətürsimu, U կolini uzatkanda, duaning dərwəkə heqkandak nətijisi yok»** — bu jümlini üq hil tərjimə kılıxka bolidu. Birinqisi, yüksirki tərjimə. İkkinqisi bolsa, «Xübhisizki adəm dərd-ələmdin nalə-pəryad kətürginidə, wəyran կilinojan kixigə kim kol təgküzüp ziyankəxlik կilidu?». Üqinqi hil tərjimisi «Adəm yıkılıp ketiwaṭkınida կolini midirlitip կoymamdu? U һalak bolay deginidə nalə-pəryad kətürükə bolmamdu?». Əsli ibraniyqə tekistni qüxinix səl təs. □ **30:25 «Mən künliyi təs kixi üçün yioqlap dua կilojan əməsmu? Namratlar üçün jenim azablanmidimu?»** — əmdi kim Ayup üçün yioqlaydu? Nemə terisang xuni orisən, degən gəp tooqrimu? ■ **30:25 Zəb. 35:13,14; Rim. 12:15** □ **30:27 «Iqim kazandək կaynap, aramlıq tapmaywatidu; azablıq künlər manga yüzləndi»** — uning aldida heq ümid կalmıqəndək կıltı. □ **30:28 «Mən կuyax nurini kerməymu karidap yurməktimən»** — buning ikki mənisi bar: (1) Ayupning teni kesəldin karidap kətti; (2) u əzi ailisidikilər üçün matəm tutup қara kiyim kiygən. Bu ikki əhwal təng boluxi mumkin.

Hüwküxlarning həmrahı boldum. □ ■

30 Terəm kariyip məndin ajrap ketiwatidu,
Səngəklirim ķiziktin keyüp ketiwatidu. ■

31 Qiltarimdin matəm mərsiyəsi qıçıdu,
Neyimning awazi haza tutkuqılarning yioşisi ola
aylinip қaldi». □

31

Əzini aklax üçün կəsəm iqix

1 «Mən kəzüm bilən əhdiləxkən;
Xuning üçün mən կandağmu կızlaroqa həwəs
kilip kəz taxlap yürəy? □

2 Undak կilsam üstümdiki Təngridin alidioqan
nesiwəm nemə bolar?
Həmmigə կadirdin alidioqan mirasim nemə bo-
lar?

□ **30:29** « **Hüwküxlarning...**» — yaki «təgiküxlarning...». «**Mən qilberilərgə կerindax bolup կaldim, hüwküxlarning həmrahı boldum**» — qilberilər həm hüwküxlər qəl-bayawanlarda Ayuptək yiganə yaxaydu; ikkilisi Ayuptək nahayiti mungluk nalə-pəryad kətürudu. ■ **30:29**

Ayup 17:14; Zəb. 102:6; Mik. 1:8 ■ **30:30** Zəb. 119:83;
Yio. 4:8; 5:10 □ **30:31 «Neyimning...**» — yəni, «Mening «nəy»imning...» □ **31:1 «Mən kəzüm bilən əhdiləxkən; xuning üçün mən կandağmu կızlaroqa həwəs kilip kəz taxlap yürəy?»** — mana biz bu yerdin Ayupning ezinin birdin bir həmriyi boləqan ayalıqa sadık bolup etkənlilikini kərüwalalaymır. U əz ayalıqa pəkət sırttin կarioqandila əməs, bəlki qın yurikidin sadakətmən idi. U bu babta nixan կilən pəzilət, Məsih Əysə Injilda tələp կilən pəzilətkə nahayiti yekin kelidu (yəni, adəmning կəlb-oylirini baxquridiqan həkkaniylik həm mehîr-muhəbbət). Injil, «Matta» 5-7-babni kərüng.

3 Bu gunahning nətijisi həkəkaniysizlarqa bala-
kaza əməsmu?

Kəbihlik kılqanlarqa külpət əməsmu?

4 U mening yollirimni kərüp turidu əməsmu?

Hərbir kədəmlirimni sanap turidu əməsmu?■

5 Əgər sahtilikkə həmrəh bolup mangoran bol-
sam'idi!

Əgər putum aldamqılık bilən billə boluxka
aldirıqan bolsa,

6 (Mən adillik mizaniqa köyulqan bolsam'idi!

Undakta Təngri əyibsizlikimdin həwər
alalaytti!)

7 Əgər kədimim yoldin qıkkən bolsa, kənglüm
kezümgə əgixip mangoran bolsa,

Əgər kolumoqa hərkəndək daq qaplaxkən bolsa,

8 Undakta mən teriənni baxka birsi yesun!

Bihlirim yulunup taxliwetilsun!□

9 Əgər kəlbim məlum bir ayaldın azdurulqan
bolsa,

Xu niyəttə қoxnamning ixik aldida paylap
turoqan bolsam,■

10 Əz ayalim baxkilarning tügminini tartidioqan
küngə կalsun,

Baxkilar uni ayaq asti kilsun.□

11 Qünki bu əxəddiy nomusluq gunahetur;

U sorakqlar təripidin jazalinixi kerəktur.

12 *Bu gunah* bolsa adəmni һalak kılqarıqi ottur;

■ **31:4** 2Tar. 16:9; Ayup 34:21; Pənd. 5:21; 15:3; Yer. 32:19

□ **31:8 «Bihlirim yulunup taxliwetilsun!»** — «bihlirim»
degən səzning «balilirim» degən kəqmə mənisimu bar. ■ **31:9**

Ayup 24:15; Pənd. 7:25 □ **31:10 «Əz ayalim baxkilarning
tügminini tartidioqan küngə կalsun»** — baxka bir hil
tərjimisi: «Ayalim baxka birsi bilən billə bolsun».

U mening barlik tapkanlirimni yulup aloqan bolatti.

13 Əgər қulumning yaki dedikimning manga қarita ərzi bolqan bolsa,

Ularning dəwasini kəzümgə ilmiqan bolsam,

14 Undakta Təngri meni sorakka tartixka ornidin turoqanda қandak kılımən?

Əgər U məndin soal-sorak alımən dəp kəlsə,

Mən Uningqa қandak jawab berimən?■

15 Meni baliyatkuda apiridə kılouqi ularnimu apiridə kılqan əməsmu.

Mən bilən u ikkimizni anilirimizning baliyatlısida tərəldürgüqi bir əməsmu?■

16 Əgər miskinlərni eż arzu-ümidliridin toşkan bolsam,

Əgər tul hotunning kəz nurini қarangoqulaxturoqan bolsam,

17 Yaki eżümning bir qıxləm nenimni yaloquz yegən bolsam,

Uni yetim-yesir bilən billə yemigən bolsam

18 (Əməliyəttə yax waktimdin tartip oqlı ata bilən billə bolqandək umu mən bilən billə turoqanidi,

Apamning қorsikidin qıkqandin tartipla tul hotunning yelənqüki bolup kəldim),

19 Əgər kiyim-keqək kəmlikidin ھalak bolay degən birigə,

Yaki qapansız bir yoksulqa қarap olturoqan bolsam,

20 Əgər uning bəlliri *kiyimsiz ķelip* manga bəht tilimigən bolsa,

Əgər u қозилirimning yungida issinmiqan bolsa,
 21 Əgər xəhər dərwazisi aldida «*Höküm qıkarojanlar arisida* mening yelənqüküm bar» dəp,

Yetim-yesirlarəqa ziyankəxlik қılıxka kol kətürgən bolsam,

22 Undakta mürəm taqılıqidin ajrilip qüxsun!

Bilikim ügisidin sunup kətsun!

23 Qünki Təngri qüxürgən balayı'apət meni қorkunqka salmakta idi,

Uning həywitidin undak ixlarni kət'iy қılalmayttim.

24 Əgər altunoğa ixinip uni eż tayanqim қılıqan bolsam,

Yaki sap altunoşa: «Yelənqükümsən!» degən bolsam,■

25 Əgər baylıklim zor bolqanlıqidin,

Yaki қolum alqan oqeniyeməttin xadlinip kətkən bolsam,■

26 Əgər mən կuyaxning julasini qaqkanlıkini kərüp,

Yaki ayning aydingda mangolanlıkini kərüp,■

27 Kənglüm astirtin azdurulqan bolsa,

Xundakla bularəqa qoķunup aqzim қolumni səygən bolsa,

28 Bumu sorakqi aldida gunah dəp hesablinatti, Qünki xundak қılıqan bolsam mən yukirida turouqı Təngrigə wapasızlık қılıqan bolattim.

29 Əgər manga nəprətləngən kixining һalakitigə қarioqinimda xadlinip kətkən bolsam,

■ 31:24 Mar. 10:24; 1Tim. 6:17 ■ 31:25 Zəb. 62:10 ■ 31:26
 Kan. 4:19

Bexiøqa kùlpət qüxkənlikidin huxal bolqan bolsam —■

30 (Əməliyəttə u tÙgəxsun dəp կarəlap, uning əlümini tiləp aqzimni gunah ətküzüxkə yol կoymiqanmən)■

31 Əgər qedirimdikilər mən toorluluğ: «Hojayinimizning dastihinidin yəp toyunmioqan կeni kim bar?» demigən bolsa,□

32 (Musapirlardin koqida կaloqini əzəldin yoktur; Qünki ixikimni hərdaim yoluqilaroqa ekip kəlgənmən)■

33 Əgər Adəm'atimizdək itaətsizliklirimni yapkan,

Kəbihlikimni kenglümğə yoxuroqan bolsam,

34 Həmdə xuning üçün pütkül halayık aldida uning axkarilinixidin қorkup yürgən bolsam,

jəmiyatning kəmsitixliri manga wəhimə ķiloqan bolsa,

Xuning bilən mən talaqqa qıkmay yürgən bol-

■ **31:29** Pənd. 17:5 ■ **31:30** Mat. 5:44; Rim. 12:14 □ **31:31** «Əgər qedirimdikilər mən toorluluğ: «hojayinimizning dastihinidin yəp toyunmioqan կeni kim bar?» demigən bolsa...» — dərwəkə, Ayupning bu gepli həm xuningə oħxax nuroqun səzləri həkikət bolmioqan bolsa, əmdi əz yurtidikilər, qedirdikilər uni anglapla guwahlıq kılıp dərhal inkar ķilətti.

■ **31:32** Ibr. 13:2; 1Pet. 4:9

sam,... □

35 — Ah, manga қулак saloquqi birsi bolsidi!

Mana, imzayimni қoyup berəy;

Нәммигә Қадир manga jawab bərsun!

Rəkibim mening üstümdin ərz yazsun! □

36 Xu ərzni zimməmgə artattim əməsmu?

Qoқum tajlardək beximoqa kiyiwalattim.

37 Mən Uningoqa қədəmlirimning pütün sanini hesablap berəttim;

Xaһzadidək mən Uning aldiqja barattim. □

38 Əgər əz etizlimim manga қarxi guwahı bolup qukan kətürsə,

Uning qünəkliri bilən birgə yioqlaxsa,

39 Qunki qıkaroqan mewisini hək təliməy yegən bolsam,

□ **31:34 «Əgər Adəm'atımızdək itaetsizliklirimni yapkan...**

... jəmiyatning kəmsitixliri manga wəhimə қılqan bolsa, xuning bilən mən talaoqa qıkmay yürgən bolsam,...» — (33-34-ayət) əslidə Adəm'atımız gunahını Hudadin yoxurmaqçı bolup dərəhlər iqiqə məküwaloqanıdı. Əmiliyəttə adəm əz gunahlarını Hudanıng aldida oquq-axkara etirap kilsila dərəhal uning yardımığə erixələydi. Xundak қarayımızki,

Ayup muxu yerdə «Əgər gunah қılqan bolsam, Hudanıng aldida etirap kılattım; undakta halayıktın həq korkmayıttım» deməkqi. Bəzi adəmlərning gunah қılmışlığının birdinbir səwəbi baxxılarning kərüp қalmaslığı üçün bolidu — yəni halayıknıng pikridin bolqan korkunqisidinla, halas. Ayup hərgiz bundak hildiki adəmlərdin əməs, hərdaim Hudani əz aldida əng aliy orunoqa қoyidu. □

31:35 «Нәммигә Қадир manga jawab bərsun! Rəkibim mening üstümdin ərz yazsun!» — biz «mening rəkibim» degən bu sezni yənilə Hudani kərsitudu, dəp təhlil kılımız. Yənə bəzi xərhgilər uni Ayupning üq dostlini kərsitudu, dəp қaraydu. □

31:37 «Mən uningoqa қədəmlirimning pütün sanini hesablap berəttim» — «Uningoqa» yəni Hudaοqa, deməkqi.

Хөддигәрләрни һалсизландуруп нәpisini
тохтаткан bolsam,
⁴⁰ Undakta buqdayning ornida xumbuya əssun!
Arpining ornida məstək əssun.

Mana xuning bilən *mən* Ayupning səzliri tamam
wəssalam!» □

32

Yax yigit Elihu söz kılıdu ••• U Hudanıng Rojıdin kəlgən təlim tooqrisida səzləydu ••• «Həmmigə қadırning Roji adəmgə təlim beridu»

¹ Xuning bilən bu üq kixi Ayupka jawab berixtin tohtidi; qünki ular Ayupning қарixida əzini həkkaniy dəp tonuydioqanlığını bildi.

² Andin Buzilik Ramning ailisidin bolqan Barahəlning oöqli Elihu isimlik yigitning əqəzipi қozqaldı; uning əqəzipi Ayupka қarita қozqaldı, qünki u Hudani əməs, bəlki əzini tooqra hesablıoqanıdi; □

³ Uning əqəzipi Ayupning üq dostlirioqimu қaritildi, qünki ular Ayupka rəddiyə bərgüdək

□ **31:40 «Arpining ornida məstək əssun!»** — «məstək» buqdayqa ziyan yətküzidioqan birhil əsümlük; yənə «kürmək» dəpmu atıldı. □ **32:2 «Buzilik... Elihu»** — tooqruluk; «Buz» dəp atılıdioqan bu jəmətning Edom milliti bilən, yəni «Əlük Dengiz»ning xərk təripidə turidioqan bir millət bilən munasiwiti bar idi. Elihu bəlkim bu jəməttikilərdin bolqan boluxi mumkin. Bu adəm dəsləptə bizgə tonuxturulmioqan; biraq u qoşum bu tətəylənning yenida ularning gəplirini anglap olturoqlanlardın biri idi.

səz tapalmay turup, yənilə uni gunahkar dəp bekitkənidi.

⁴ Birak Elihu bolsa Ayupka jawab berixni kütkənidi, qünki bu tətəylənninq kərgən künliri əzidin kəp idi.

⁵ Elihu bu üq dostning aqzida həqkandaq jawabi yoklukını kərgəndin keyin, uning oqəzipi қozəqaldi.

⁶ Xuning bilən Buzilik Barahəlning oqlı Elihu eəqiz eqip jawabən mundak dedi: —

«Mən bolsam yax, silər bolsanglar yaxanqansılər;
Xundak boləqəqka mən tartınip, bilgənlirimni silərgə ayan қılıxtın қorķup kəldim.■

⁷ Mən: «Yexi qong boləqanlar *awwal* səzləxi kerək;

Yillar kəpəysə, adəmgə danalikni əgitidu», dəp karayıttım;□

⁸ Birak hərbir insanda roh bar;

Həmmigə Қadirning nəpisi uni əkil-idraklik қılıp yorutidu.□ ■

■ **32:6** Ayup 32:4, 7; 15:10 □ **32:7** «**Yexi qong boləqanlar**»

— ibraniy tilida «künliri kəp boləqanlar». «**Yillar kəpəysə, adəmgə danalikni əgitidu**» — yaki «Yaxanojan adəm kixilərgə danalikni əgitidu». □ **32:8** «**Birak hərbir insanda roh bar; Həmmigə Қadirning nəpisi uni əkil-idraklik қılıp yorutidu**» — xübhisizki, Elihuning bu səzi u qüxinip yətkən qong həkikətlərning biridur. Tətəylən jümlidin Ayupning əzimu buni tiləqa kəp almıqan. Elihu Hudanining Rohı (Mukəddəs Roh) hərbir insanoja əzining rohi həm wijdani arkılık wəhiy berip, səz қılıp sawaq əgitidu degən təlimni beridu. Insanning Hudanining Rohining təlimini anglimaydiqənlilikining səwəblili toqrisida u keyin azraq səzləydi. ■ **32:8** Ayup 12:13; 38:36; Pənd. 2:6; Top. 2:26; Dan. 1:17; 2:21

9 Lekin qonglarning dana boluxi natayin;
Kerilarning toqra həküm qıqaraliximu
natayin.■

10 Xunga mən: «Manga қulak selinglar»
dəymən,

Mənmu əz bilginimni bayan əyləy.

11 Mana, silər toqra səzlərni izdəp
yürgininglarda,
Mən səzliringlarnı kütkənmən;

Silərning munazirənglarqa қulak salattim;

12 Xundak, silərgə qin kənglümədin қulak saldim;
Birak silərdin ھeqkaysinglar Ayupka rəddiyə
bərmidinqlar,

ھeqkaysinglar uning səzlirigə jawab
berəlmidinqlarki,

13 Silər: «Həkikətən danalik taptuk!»
deyəlməysilər;

Insan əməs, bəlkı Təngri uningoşa rəddiyə
kılıdu.□

14 Uning jənggə tizilən hujum səzliri manga
karitilən əməs;

Həm mən bolsam silərning gəpliringlar boyiqə
uningşa jawab bərməymən

15 (Bu üqəylən həyranuğəs bolup, կayta jawab
berixmidi;

Həmməsəz ulardin uqup kətti.

■ **32:9** Ayup 12:12 □ **32:13** «Silər: «həkikətən danalik
taptuk!» deyəlməysilər; insan əməs, bəlkı Təngri uningoşa
rəddiyə kılıdu» — Elihu: Üq dostning Ayupning səzигə rəddiyə
bərgüdək jawabni tapalmioşanlıqının bir səwəbi ularning
əz pikri-təjribisiga tayanoşanlığı, Hudanıñ əzidinla biwasitə
danalik izdimigənlikidin boldi, dəp կaraydu. Uning kəzkarixi
bu jəhəttin toqra boluxi mümkün.

16 Mən kütüp turattim, qünki ular gəp kilmidi,
bəlki jimjit ərə turup կayta jawab bərmidi);□
17 Əmdi əzümning nəwiti də mən jawab berəy,
Mənmu bilginimni kərsitip berəy.
18 Qünki dəydioqan səzlirim lik toldi;
Iqimdiki Roh manga türtkə boldi;□
19 Mana, қorsikim eqilmioqan xarab tulumiqla
ohxaydu;
Yengi xarab tulumlari partlap ketidioqandək part-
laydioqan boldi.
20 Xunga mən sez kılıp iqimni boxitay;
Mən ləwlirimni eqip jawab berəy.
21 Mən həqkimgə yüz-hatirə kilmaymən;
Wə yaki həq adəmgə huxamət kilmaymən.
22 Mən huxamət қilixni əgənmigənmən; undak
bolidioqan bolsa,

-
- **32:16 «Bu üqəylən həyranuğəs bolup, ... Mən kütüp turattim, qünki ular ... Jimjit ərə turup կayta jawab bərmidi»** — bu səzələr (15-16-ayət) bizgə kitabning yazoqisining, yəni bu ixlarnı hatiriligüqining kim ikənlikigə nisbətən yip uqi təminləydi. Kitabtiky nəsriy (xeiriyyət xəklidə bolmioqan) կisimlarda pəkət bu yərdila «mən» degən almaxni uqrıtimiz. Xunga biz xundak қaraymızkı, məzkur kitabni yazoqı Elihu boluxi kerək. Biz uning ərxtə bolovan kengəxlərdin կandaq həwərdar bolovanlığını bilməymiz. Xunisi enikkı, u əzi bayan կiloqandək «hərbir adəmgə təlim bərgüqı bolovan Hudanıng Rohı»ning wəhiysi arkılık xu ixlarnı bilgən; xuning bilən u bu ixlarnı hatirə կalduroqan bolsa kerək.
- **32:18 «Iqimdiki Roh manga türtkə boldi»** — Elihu ikkinçi kətim Muğəddəs Rohıning təsirini tiləqə alıdu. U Ayupka bərməkqi bolovan təlimini dəl muxu Rohın kəlgən, deməkqi.

Yaratkuqum qokum tezla meni elip ketidu». □

33

Elihuning birinqi bayani — Huda adəmlərgə bərgən tərbiyilər

- 1 «Əmdilikdə, i Ayup, bayanlırimoqa կulak salıqaysən,
- 2 Səzlirimning həmmisini anglap qıkqaysən.
- 3 Mana hazır ləwlirimni aqtım,
Aqzimda tilim gəp kılıdu.
- 3 Səzlirim kənglümədək durus bolidu,

□ 32:22 «Mən huxamət қılıxni өгənmigənmən; undak bolidiqan bolsa, yaratkuqum qokum tezla meni elip ketidu» — xübhəsizki, həqkimgə yüz-hatırə kılmaslıq toqridur; bu lilla gəp kilixtiki aldinkı bir xərt. Biraq Elihu Ayupning «Huda ola huxamət қılıx» gunahlıtur, degən səzini (7:11-13ni kərüng) qüxənmigəndək kılattı; xunga Elihu pəkətla «adəməgə huxamət қılıx» toqrisida sözləydi.

Ləwlirim sap bolqan təlimni bayan қılıdu. □

4 Təngrining Rohı meni yaratkan;

Həmmigə Қadirning nəpisi meni janlanduridu. □

5 Jawabing bolsa, manga rəddiyə bərgin;

Sezliringni aldimoşa səpkə կoyup jenggə təyyar turoqın!

6 Mana, Təngri aldida mən sanga ohxax bəndimən;

Mənmu laydin xəkilləndürülüp yasaloqanmən. ■

7 Bərhək, mən sanga həq wəhimə salmakçı əməsmən,

Wə yaki mən saloqan yük sanga besim bol-

□ **33:3 «Sezlirim kənglümdek durus bolidu, ləwlirim sap bolqan təlimni bayan қılıdu»** — biz Elihuning səzlirining bəzilirini naşayiti durus, xundakla Hudanıng Rohının təlimi bilən kəlgən, dəp karisağmu, bəzi jaylarda u yənilə əz natiklikli bilən səz қılıdu. Əgər bizning Elihu məzkur kitabning yazuqisi degən pikrimiz toqraq bolidiqan bolsa, u jəzmən bu jəhəttə əz kəmqilikini səzməy қalmaydu. Xundaktimu u biz üçün bu əməliy səhbətni təswirləp kalduroqan; əzinin nemə degənlikinimu (səzmən bolsimu) biz üçün səmimiylilik bilən hatırılıydu. Bəzidə biz hətta uning səzliridin uni bir һakawur adəm ohxaydu dəp pərəz kılıp қalımız. Həlbuki, bizmu bilip yetiximiz kerəkki, məlum kixining səzmən bolup kətkənlikli bilən gəplirining həmmisi կuruq boluxi natayın. Biz həmmə adəmning səzini səwr-takət həm dikkət bilən angliximizə toqraq kelidu. Buningdin sirt, Elihuning xeir xəkildə bolqan bayanlıri baxka səzligüqilərning xeiriyyə səwiyyisigə yətməydu. Bu yənə uning bizgə bu əməliy ixlarnı, əməliy bayanlarnı əyni-əyni kəyt kiloqanlığını ispatlaydu. □ **33:4 «Həmmigə Қadirning nəpisi meni janlanduridu»** — yaki «Həmmigə Қadirning nəpisi manga jan bərgən». ■ **33:6** Ayup 9:35; 23:10

maydu.□

8 Sən dərwəkə կulikimə gəp կildingki,
Θz awazing bilən: —■

9 «Mən həq itaətsiz bolmay pak bolimən;
Mən sap, məndə həq gunah yok...»

10 Mana, Huda məndin səwəb tepip hujum
kilidu,

U meni Θz düxmini dəp կaraydu;■

11 U putlirimni kixənlərgə salidu,
Həmmə yollirimni kezitip yürüdu» —
degənlikngni anglidim.□ ■

12 Mana, mən sanga jawab berəyki,
Bu ixta geping toqra əməs;

□ **33:7** «**Bərək, mən sanga həq wəhimə salmakçı əməsmən**» — Elihu muxu yerdə Ayupka baxķılarning sezlirining eçir kəlgənlikini, xundakla uning əzinin bəzi hiyalliridin қorķup kətkənlikini azraq sezip, uni hatırjəm kılmaqçı bolqan boluxi mumkin. ■ **33:8** Ayup 10:7; 16:17; 23:10,11; 27:5 ■ **33:10** Ayup 13:24; 16:9; 19:11 □ **33:11**

Ayupning «Mən həq itaətsiz bolmay pak bolimən; mən sap, məndə həq gunah yok... Mana, Huda məndin səwəb tepip ... Həmmə yollirimni kezitip yürüdu» — degənlikngni anglidim» — (9-11-ayətlər) Elihu Ayupka: «Kulikimə mundak gəp կilding» dəp uning kılqan üç gepini əyibləydi. Birinqisi söz: «Mən həq itaətsiz bolmay pak bolimən; mən sap, məndə həq gunah yok...». Əməliyəttə, Ayup bu sezlərni kılminoqan; u pəkət Hudaqə: «Hərbir gunahımni etirap kılıp kəqürüm kılindim, hazır wijdanimoqa hilap həq gunahımning barlığını bilməymən» degəndək sezlərni kılqan. Bu söz əzinini pütünləy sap, pütünləy bigunah, degənlik əməs, əlwəttə. Elihu muxu yerdə hatalık ətküzidu. İkkinqisi söz: «Mana, Huda səwəb tepip manga hujum kilidu, U meni Θz düxmini dəp կaraydu» — Bu söz rastla 13:24də wə yənə 14:7də tepilidu. Üqinqisi söz: «U mening putlirimni kixənlərgə salidu, həmmə yollirimni kezitip yürüdu» — bu söz 13:27də tepilidu. ■ **33:11** Ayup 13:27; 14:16

Qünki Təngri insandin uluəqdur.

13 Sən nemixka uning bilən dəwalixip: —

U Əzi kılıqan ixliri toqrluluk həq qüxənqə bərməydu» dəp yürisən?□

14 Qünki Təngri həkikətən gəp kılıdu;

Bir ketim, ikki ketim,

Lekin insan buni səzməydu;□

15 Qüx kərgəndə, keqidiki oqayıbanə alaməttə,

— (Kəttik uyku insanlarnı baskanda,

Yaki orun-kərpiliridə ügdək baskanda) —

16 — Xu qaqlarda U insanlarning կulikini aqıdu,

U ularoqa bərgən nəsihətni *ularning yürikigə* məhürləydu.□

17 Uning məksiti adəmlərni *yaman* yolidin yanduruxtur,

□ **33:13 «Sən nemixka ... — «U Əzi kılıqan ixliri toqrluluk həq qüxənqə bərməydu» dəp yürisən?»** — Ayup əslidə «U Əzi kılıqan ixliri toqrluluk həq qüxənqə bərməydu» demigən; bəlkı u Hudanıng **bəzi** kılıqan ixlirini, bolupmu əz bexioqa qüxürgənlərini qüxəndürməydiqanlığını eytikanidi. Elihuningmu muxu yeridə hatalıçı bar. Baxqa bir hil tərjimi: «Sən nemixka uning bilən dəwalixip: — «U insanning həmmə səzlirigə həq jawab bərməydu» dəp yürisən?». □ **33:14 «Bir ketim, ikki ketim»** — bəlkim «birnəqqə ketim» wə xuningdək «hərhil yol bilən» degənni kərsitidioqan bir ibarə boluxi mumkin.

□ **33:16 «... U insanlarning կulikini aqıdu, U ularoqa bərgən nəsihətni *ularning yürikigə* məhürləydu»** — biz Elihuning bu səzini nahayiti əhmiyyiti bar dəp қarayımız. U Huda Əz Rohı arkılık insanlıq səzlərini yətküzüp nəsihət kılıdu, dəydi; əgər insan bu səzlərgə կulaq salmisa, Huda yənilə xəpkəti bilən qüxlər arkılık insan կulikini eqip bu agahlanduruxlirini həm nəsihətini bekitip mehürləydi. İkkinçi կurning baxqa bir hil tərjimi: «U ularni agahlar bilən қorkıtidi».

Insanni təkəbburlukṭin saklaxtur; □

18 Buning bilən *Huda* adəmning jenini kəz yətməs həngdin yandurup, saklaydu, uning һayatını қılıqlınixtin қoṣdaydu.

19 Yaki bolmisa, u orun tutup yetip կalоqinida aqriq bilən, Səngəklirini өz-ara sokuxturup biaram կilix bilən, Tərbiyə կilinidu.

20 Xuning bilən uning pütün wujudi taamdin nəprətlinidu, Uning jeni hərhil nazu-nemətlərdin կaqidu. ■

21 Uning eti kəzdin yokılıp ketidu, Əslidə kərünməydiqan səngəkliri bərtüp qikidu.

22 Buning bilən jeni kəz yətməs həngəqə yekin kelidu, Ҳayati һalak կiloquqi pərixtilərgə yekinlixidu;

□ **33:17 «Uning məksiti adəmlərni yaman yolidin yanduruxtur, insanni təkəbburlukṭin saklaxtur»** — Elihuning qüxəndürüxi boyiqə eytkanda, insanning əng qong məsilisi təkəbburlukṭin ibarət. *Huda* Өz iltipati arkılıq awwal insanoqa Rohi arkılıq nəsihət kildi; anglimisa u qüxlər arkılıq nəsihətni bekitidu; yənə anglimisa kesəllik yaki baxlaş müxküllükler bilən adəmni agahlandıdurup, uni һalakəttin yanduridu (18-22-ayətlər). Bu jazalax əməs, bəlki Hudaning muhəbbitudin qikşan tərbiyidur; U mana muxular arkılıq insanni əz təkəbburlukının akıwitidin қoṣdap կalidu. Elihuning bu təlimi insan üçün zor əhmiyətka igə; Elihuning təlimi Ayupning əhwali toqrisida qüxənqə bərmigən bilən, uning səzlirining Ayupka azraq paydisi təgkən bolsa kerək; azab-okubətlər bolsa, dərwəkə կelbidiki təkəbburluğni axkarilaydu. Ayupning ahirida կiloqan towiliri asasən əz təkəbburlukıqa nisbətən bolongan (42-bab). ■ **33:20**

Zəb. 107:18

23 Birak, əgər uning bilən bir tərəptə turidioqan kelixtürgüqi bir pərixtə bolsa,
Yəni mingining iqidə birsi bolsa,
— Insan balisiqə toqlra yolni kərsitip beridioqan kelixtürgüqi bolsa, □

24 Undakta *Huda* uningoqə xəpkət kərsitip: «Uni həngdin qüxüp ketixtin կutkuzup կoyojin,
Qünki Mən nijat-կutuluxka kapalət aldim» — dəydu. □

25 Buning bilən uning ətliri balılık waktidikidin yumran bolidu;
U yaxlıkıqə kaytidu.

26 U Təngrigə dua kılıdu, U xəpkət kılıp uni կobul kılıdu,
U huxal-huram təntənə kılıp Uning didarini

□ **33:23 «Əgər uning bilən bir tərəptə turidioqan kelixtürgüqi bir pərixtə bolsa...»** — «pərixtə» degən söz əməliyəttə «həwər yətküzguqi» degən mənidə. Təwrat birinqi kisiim («Yaritilik») «Pərvərdigarning Pərixtisi»ni bizgə tonuxturidu; bu Pərixtə birdinbir, naħayiti sirlıq zat. Uni kərgənlərmə: «Biz Hudanıñ Өzini kərgən» deyixidu. Bu Pərixtə «Uz yeri»də turqan Ismail həm anisi Həjərgə kerünüp ularnı ussuzlukṭın կutkuzoqan. Həq bolmioqanda, Elihu muxu yerdə adəmni gunahtın կutkuzux hizmiti pəkət insan həm Huda ot-turisida turidioqan, xundaqla insandin üstün turidioqan mundak bir zat təripidin bolidu, dəydu. Bu «Hudanıñ Pərixtisi» Elihu «mingdin bir» degən bu Pərixtə Ayup ilgiri bexarət kılqan «Kelixtürgüqi» həm «Kutkuzoququm» degən zattin baxka birsi əməs. Elihu bu yerdə bizgə yənilə naħayiti əhəmiyyətlik təlim həm karamət bir bexarətni beriwaitidu. **«Insan balisiqə toqlra yolni kərsitip beridioqan ...»** — yaki «Insan balisiqə uning (demək, Hudanıñ) həkəkaniylik kərsitip beridioqan...».
 □ **33:24 «... Mən nijat-կutuluxka kapalət aldim»** — iibraniy tilida «... Mən nijat-կutuluxka kapalətaptim».

kəridu,
Həmdə *Huda* uning həkəhaniylikini əzигə
kayıturidu. ■

27 U adəmlər aldida kūy eytip: —

«Mən gunah kıldım,
Toqra yolni burmilioqanmən,
Bırak tegixilik jaza manga berilmidi! □

28 U rohımnı həngəq qüxüxtin կutkuzdi,
Jenim nurni həzurlınip kəridu» — dəydu.

29 Mana, bu əməllərning həmmisini Təngri
adəmni dəp,
Ikki hətta üq mərtəm ayan kılıdu, □

30 Məksiti uning jenini həngdin yandurup
kutkuzuxtur,

Uni həyatlıq nuri bilən yorutux üqündür. ■

31 I Ayup, manga կulaq saloqaysən;
Ününgni qıarma, mən yənə səz kılay.

32 Əgər sezliring bolsa, manga jawab kiliwərgin;
Səzligin! Qünki imkaniyət bolsila mening seni
aklıoqum bar.

33 Bolmisa, meningkini anglap oltur;
Süküt kiloqin, mən sanga danalikni əgitip
köyay». ■

■ **33:26** Zəb. 50:15; Yəx. 58:9 □ **33:27** «U adəmlər
aldida kūy eytip:» — yaki «U adəmlərgə կarap:....» yaki
«U adəmlər aldida etirap kılıp:....». □ **33:29** «Ikki, hətta
üq mərtəm ayan kılıdu» — «ikki, üq mərtəm» degən səz
adəttə «birnəqqə mərtəm»ni kərsitudu. Demək, üq կetim
bilən tohtimaydu; bu bayan Hudanıng bizgə bolqan qongqur
mehri-xəpkitini ayan kılıdu; bıraq հeqkim bu pakittin paydilinay
dəp Hudanıng səwr-takıtını Simisun, bu intayin hətərlik ix,
əlwəttə! ■ **33:30** Zəb. 56:13

34

*Elihuning ikkinqi bayani — Ayupni yənə
əyibləx, Yaratkuqining harakterini təswirləx*

¹ Elihu yənə jawabən mundak dedi: —

² «I danixmənlər, səzlirimni anglangalar,
I təjribə-sawaqlıq adəmlər, manga ķulak sel-
inglar.

³ Eoqiz taam tetip baķandək,
Kulak səzning təmini sinap bakıdu. ■

⁴ Əzimiz üçün nemining toqra bolidioqlanlığını
baykap tallaylı;
Arimizda nemining yahxi bolidioqlanlığını
biləyli!

⁵ Qünki Ayup: «Mən həkkaniydurmən»,
Wə: «Təngri mening həkkimni bulap kətkən» —
dəydu. □ ■

⁶ Yənə u: «Həkkimə ziyan yətküzidiqan,
yaloqan gəpni kılıxım tooqrimu?
Həq asiylikim bolmioqını bilən, manga sanjiloqan
ok zəhmigə dawa yok» — dəydu, □ ■

■ **34:3** Ayup 12:11 □ **34:5** «... Ayup: «Mən həkkaniydurmən», wə: «Təngri mening həkkimni bulap kətkən» — dəydu» — Ayup «Mən həkkaniy» degən səzni biwasitə eytmioqan bolsimu, dərwəkə uning gəp-səzliridin xu mənə qıkıp turidu. «Huda mening həkkimni tartıwaloqan» degən səzni u 27:2də eytikan. «Mening həkkim» degən səz tooqruluk xu ayəttiki izahatni körüng. ■ **34:5** Ayup 27:2

□ **34:6** «Yənə u (Ayup): «... Həq asiylikim bolmioqını bilən, manga sanjiloqan ok zəhmigə dawa yok» — dəydu» — dərwəkə, Ayup 6:4də Huda meni ok etip yarilandurdi, degən. Birak bizningqə u Elihuning əzini muxu yerdə əyibligini boyiqə: «Huda meni yaloqan gəp kılıxka məjburlaydu» dəp eytikan əməs. Okurmənlər əzi bu səzning toqra yaki natoqra ikənlikini oyliyalaydu. ■ **34:6** Ayup 6:4

- 7** Kəni, Ayupka ohxaydioqan kim bar?!
 Uningoqa nisbətən baxkılarnı һäkarətləx su
 iqlindək addiy ixtur.□
- 8** U kəbihlik қiloquqilarqa həmrəh bolup yürüdu,
 U rəzillər bilən billə mangidu.□
- 9** Qünki u: «Adəm Hudadin səyünsə,
 Bu uningoqa həqkandak paydisi yok» dedi.□
- 10** Xunga, i danixmənlər, manga կulaq selinglar;
 Rəzillik Təngridin yırakta tursun! Yamanlıq
 Həmmigə Қadirdin neri bolsun!■
- 11** Qünki U adəmning қiloqanlarını əzigə
 kayturidu,
 Hər bir adəmgə əz yoli boyiqə tegixlik nesiwə
 tapkuzidu.■
- 12** Dərhəkikət, Təngri həq əskilik kilmaydu,

-
- **34:7 «Uningoqa (Ayupka) nisbətən baxkılarnı һäkarətləx su iqlindək addiy ixtur»** — Ayupning (ķattık azabtin degən) bəzi sözləri intayın aqqıqlanoqanlığının etyiloqını bilən, bizningqə «Baxkılarnı һäkarətləx uningoqa nisbətən su iqlindək addiy ixtur» degən bu söz həddidin exip kətkən.
- **34:8 «U (Ayup) kəbihlik қiloquqilarqa həmrəh bolup ... rəzillər bilən billə mangidu»** — Elihuning bu gepigə ispat barmu? Bizningqə yok. Bırak bu söz keqmə mənidə etyiloqan bolsa «Ayup eqizda yamanlarning yolidə mangidu» degən mənidimu boluxi mumkin. □ **34:9 «Qünki u: «Adəm Hudadin səyünsə, bu uningoqa həqkandak paydisi yok» dedi»** — bizningqə, Ayup bu sözni demigən; u əzining rəzillər həq jazalanmay, yamanlığını kiliweridioqanlığını kərgənlikini eytikan; bıraq u yənə əzining ularning yaman yolidə hərgiz mangmaydioqanlığını enik eytikan; xunga Elihuning bu gepli səl adil bolmidi, dəp karaymız. ■ **34:10** Kan. 32:4; 2Tar. 19:7; Ayup 8:3; 36:23; Zəb. 92:15; Rim. 9:14 ■ **34:11** Zəb. 62:12; Pənd. 24:12; Yər. 17:10; 32:19; Əz. 7:27; 33:20; Mat. 16:27; Rim. 2:6; 1Kor. 3:8; 2Kor. 5:10; Əf. 6:8; Kol. 3:25; 1Pet. 1:17; Wəh. 22:12

Həmmigə Kadir həkümni hərgiz burmilimaydu.

13 Kim Uningoşa yər-zeminni amanət kılqan?

Kim Uni pütkül jahanni baxķuruxką təyinlidi? □

14 U pəkət kənglidə xu niyətni kilsila,

Əzining Rohini həm nəpisini Əzigə
kayturuwalsila, □ ■

15 Xuan barlıq ət igiliri birgə nəpəstin қalidu,

Adəmlər topa-qangoşa kaytidu. □ ■

16 Sən danixmən bolsang, buni angla!

Səzlirimning sadasişa қulak sal!

17 Adalətkə əq bolouqi həküm sürələmdü?

Sən «Həmmidin Adil Bolouqi»ni gunahkar bek-

□ **34:13 «Kim Uningoşa yər-zeminni amanət kılqan? Kim**

Uni pütkül jahanni baxķuruxką təyinlidi?» — Elihuning bu munazirisi (10-13), bəlkim, Huda xunqə yukiri orunda turoqandin keyin, Uningoşa həq adəm para yegüzəlməydi, Uning həkümigə həqkandaq təsir yətküzəlməydi, degənlilik. Bırak u əgər: «Huda bizdin intayın yukiri turoqaqka, Uning adilliliyi biz tonuqan həm qüxinidioqan adilliktin pütünləy baxķıqə, pütünləy baxķa harakterida» deməkqi bolsa, biz uning bu pikrigə қoxulmaymız. □ **34:14 «Əzining Rohini həm**

nəpisini Əzigə kayturuwalsila,...» — yaki «Əzi (Huda) uning rohini həm nəpsi Əzigə kayturuwalsila...» ■ **34:14**

Zəb. 104:28-29; Top. 12:7 □ **34:15 «U pəkət kənglidə**

xu niyətni kilsila, əzining Rohini həm nəpisini əzигə
kayturuwalsila, xuan barlıq ət igiliri birgə nəpəstin
қalidu, adəmlər topa-qangoşa kaytidu (14-15)» — demək, Huda insanni yaratqandan keyin, həmmə ix «aptomatik һalda» dawamlaxmaydu. Huda hərdaim, hər nəpisidə insandin həwər alidu — bolmisa u һayat қalmaydu. ■ **34:15** Yar. 3:19; Top. 12:7

itəmsən?! □ ■

18 U bolsa padixahni: «Yarimas!»,

Mətiwərlərni: «Rəzillər» degüqidur. □

19 U nə əmirlərgə həq yüz-hatirə kilmaydu,

Nə baylarnı kəmbəqəllərdin yüksiri kərməydu;

Qünki ularning həmmisini U Əz қoli bilən yaratkandur. □ ■

20 Kəzni yumup aqkuqə ular ətüp ketidu,

Tün yerimida həlkərmu təwrinip dunyadin ketidu;

Adəmning қolisiz uluqlar elip ketilidu.

□ **34:17 «Adalətkə əq boluqı həküm sürələmdü?»** — degən bu məsilə «Ayup» degən bu kitabning tüp məsilisi hesablinidu. Bu yerdə Elihu bu retorik soaloqa ھeqkandaq jawab yaki ispat bərməydi. Küq-höküklik boluxning, adalətlik boluxka barawər boluxi natayin. Huda Əzining yahxılığını, mehîr-muhəbbitini, həmmə səzигə bolqan wapadarlığını, toluk adalitini bolsa kılqan ixliri arkılık ispatlaydu. Bolupmu Zəbur həm Injiloqa asasən, Huda ahirda Əzi barlıq kılqan həkümlirini hərbir insanoqa eniç namayan kılıdu; xu kuni Hudaning adil həkümlrigə ھeqkim rəddiyə berəlməydi; u qaqda Uning mutlək adillik həmmə insanoqa ispatlinip toluk ayan bolidu.

■ **34:17** Yar. 18:25; Ayup 5:18; 8:3; 21:22; Rim. 3:5 □ **34:18**

«U bolsa padixahni: «Yarimas!», metiwərlərni: «Rəzillər» degüqidur» — buning baxka birhil tərjimisi: «Padixahlaroqa: «Yarimas!», metiwərlərgə: «Rəzillər!» degili bolamdu?»

□ **34:19 «U nə əmirlərgə həq yüz-hatirə kilmaydu, nə baylarnı kəmbəqəllərdin yüksiri kərməydu; qünki ularning həmmisini U Əz қoli bilən yaratkandur»** — Ayup bu gəpni angliyanda gəp kılqan bolsa: «Mən Hudaning mening ixlirimni dəl axundak bitərəplik bir tərəp қlixini kütməktimən!» deyixi mumkin idi. Elihuning bu gəpi uningoqa anqə təsəlli berəlməydi. ■ **34:19** Qan. 10:17; 2Tar. 19:7; Ayup 37:24; Ros. 10:34; Rim. 2:11; Gal. 2:6; Əf. 6:9; Kol. 3:25; 1Pet. 1:17

21 Qünki Uning nəzəri adəmning yollirining üstidə turidu;
 U insanning bar kədəmlirini kerüp yürüdu. ■
22 Xunga kəbihlik kılıoqılar oqa yoxurun oqudək həq қarangoquluk yoktur,
 Hətta əlümning sayisidimu ular yoxurunal-maydu. □ ■
23 Qünki Təngri adəmlərni aldioqa həküm kilişkə kəltürük üçün,
 Ularnı uzunoqıqə kəzitip yürüxining hajiti yoktur. □
24 U küqlüklərni təkxürüp olturmayla parə-parə kiliwetidu,
 Həm baxķılarnı ularning orniqa koyidu;
25 Qünki ularning kılıoqanlırı uningoqa enik turidu;
 U ularnı keqidə əriwetidu, xuning bilən ular yanjılıdu.
26 U yamanlarnı halayık aldida kaqatlıqandək ularnı uridu,
27 Qünki ular uningoqa əgixixtin bax tartkan, Uning yolliridin həqbırını həq ətiwarlimiōan. ■
28 Ular xundak kılıp miskinlərning nalə-pəryadını Uning aldioqa kirdüzidu,

■ **34:21** 2Tar. 16:9; Ayup 31:4; Zəb. 34:15-17; Pənd. 5:21; 15:3; Yər. 16:17; 32:19 □ **34:22** «Xunga kəbihlik kılıoqılar oqa yoxurun oqudək həq қarangoquluk yoktur... ular yoxurunal-maydu» — demək, Huda barlıq ixlarnı birakla kərəligəqkə, uning sotqı boluxkə toluk salahiyiti bar. ■ **34:22** Zəb. 139:11-12; Am. 9:2, 3; Ibr. 4:13 □ **34:23** «Qünki Təngri adəmlərni aldioqa həküm kilişkə ... uzunoqıqə kəzitip yürüxining hajiti yoktur» — bu ayətning baxka hil tərjimiliri uqrixı mumkin. ■ **34:27** Zəb. 28:4-5; Yəx. 5:12

Xuning bilən U ezilgүqilərning yalwuruxini anglaydu.□

29 U süküttə tursa, kim aqrinip kakxisun.

Məyli əldin, məyli xəhstin bolsun,
Əgər U xərpkitini kərsətməy yüzini yoxuruwalsa,
kim Uni kərəlisun?□

30 Uning məksiti iplaslar həkümranlıq kilmisun,
Ular əl-əhlini damioqa qüxürmisun degənlilik.

31 Qünki buning bilən ulardin birsi Təngrigə:
«Mən təkəbburluk kılqanmən;

Mən toqagini yənə burmilimaymən;

32 Əzüm bilmiginimni manga egitip koyqaysən;
Mən yamanlıq kılqan bolsam, mən կayta kilmaymən» — desə,□

33 Sən Uning bekitkinini rət kılqanlıking üçün,
U pəkət sening pikring boyiqila insanning kılqanlırını Əzigə կayturuxi kerəkmə.

Mən əməs, sən karar kiliçing kerəktur;
Əmdi bilgənliringni bayan kilsangqu!

34 Əkli bar adəmlər bolsa,

□ **34:28 «Ular (rəzillər) xundak kılıp miskinlərning nalə-pəryadını uning aldioqa kirgüzidü, ... U (Huda) ezilgүqilərning yalwuruxini anglaydu»** — Elihu bəlkim bu sezlirini Ayupka daritip ettidü: «Sən mundaq rəzil ixlarnı kılqanmu?». □ **34:29 «U süküttə tursa, kim aqrinip kakxisun?»** — ayətning birinci kismining baxqa birhil tərjimisi «U ixlarnı tinqlandursa, kim aqrinip kakxisun?». Ayətning ikinci kismida, «Hudanıg Əz yüzini yoxuroqanlıq», xübhisizki, uning kixilərgə məlum birhil jaza-sawaq berixini bildüridü. □ **34:32 «...Əzüm bilmiginimni manga egitip koyqaysən; mən yamanlıq kılqan bolsam, mən կayta kilmaymən»** — Elihu xübhisizki, Ayupni xundak bir ikqrarnı (31-32-ayəttiki sezlər bilən) kiliçka dəwət kiliwatidü. Birak Ayupta təkəbburluk bolqını bilən, u hərgizmə «iplas» yaki «munapiq»lardın əməs.

Gepimni angloqan dana kixi bolsa: —

³⁵ «Ayup sawatsizdək gəp қildi;
Uning səzliridə əkil-parasəttin əsər yok» —
dəydu.

³⁶ Ayup rəzil adəmlərdək jawab bərgənlikidin,
Ahıroqıqə sinalsun!□

³⁷ Qünki u əz gunahining üstigə yənə asiylikni
köxidü;

U arimizda *aħanat bilən* qawak qelip, Təngrigə
karxi səzlərni kəpəytməktə».

35

*Elihuning üqinqi bayani — «Huda keqidə at
ķiloqan nahxilar»*

¹ Elihu yənilə jawab berip mundağ dedi: —

² «Sən muxu gepingni, yəni «Həkkəaniylıkım
Təngriningkidin üstündür» deginingni toorqa

□ **34:36 «Ayup rəzil admlərdək jawab bərgən...»** —
Elihuning bu səzi bolsa naħayiti eqir xikayət hesablinidu.
Tewəndə Elihu Ayupni «asiylik ķiloqan» dəpmu əyibləydi. Bırak
dərd-ələmdin, ümidsizliktin, ķattık aqırıqlardın qıkkən aqqıq
həm gumanlıq gəpni «asiylik» degili hərgiz bolmayıdu. Bu
jəhəttə Elihu səl həddidin iixprak səzligən. «U ahıroqıqə
sinalsun!» deyixmu «bir yanda azadə olturoqan» kixilər üçün
deməkkə asan gəptur!

dəp қарамсən? □

3 Xundak bolqanlıki üçün sən:
«Həkkaniylikning manga nemə paydisi bolsun?
Gunaḥ kilmioqinimning gunaḥ kiloqiniməqa
ķarioqanda artukqılıki nədə?» dəp soriding . □ ■

4 Əzüm səzlər bilən sanga *jawab berəy*,
Sanga həm sən bilən billə bolqan ülpətliringgə
jawab berəy; □

5 Asmanlaroqa ķarap bakjin;
Pələktiki bulutlaroqa səpsaloqin;
Ular səndin yüksəridur.

6 Əgər gunaḥ kılolan bolsang, undakta Təngrigə
kəysi ziyankeşlikni kılalayttinq?

Jinayətliring kəpəysimu, undakta uningoşa
kəndak ziyanlarnı salalar iding?

7 Sən həkkaniy bolqan təkdirdimu, Uningoşa
nemə berələytting?

□ **35:2 «Sən (Ayup) muxu gepingni, yəni «Həkkaniylikim
Təngriningkidin üstündür» deginingni toqlra dəp
ķaramsən?»** — bu səzmu bək qattık eytiloqan. Ayup
əslidə «Mən həkkaniy» degini həm Hudanıg adalitidin
bəzi gumanlıq gəplərni kılını bilən, əməliyyətə kap yürəklilik
kılıp «Həkkaniylikim Təngriningkidin üstün» degən gəpni kılıp
bakmioqan. Okurmənlər ezeliri birnəma desun. □ **35:3 «...sən
(Ayup): «Həkkaniylikning manga nemə paydisi bolsun?
Gunaḥ kilmioqinimning gunaḥ kiloqiniməqa ķarioqanda
artukqılıki nədə?» dəp soriding»** — Elihu yüksəridə Ayupni
əyibləp: «Sən «Adəm Hudadin səyünsə, buning uningoşa
həqkandak paydisi bolmaydu» degənsən» (9:34) deginini hazırlı
təkrarlaydu. ■ **35:3** Ayup 34:9 □ **35:4 «Sanga həm
sən bilən billə bolqan ülpətliringgə jawab berəy»** —
«ulpətliring» degən səz bəlkim Ayupning üç dostını əməs, bəlkı
uning bilən ohxax kəzkaraxta bolqanlarnı (həzirmu Ayupning
yenida olturoqanlarnı?) kərisitixi mumkin.

U sening қолунгдин nemimu alar-hə? □ ■

8 Sening əskilikliring pəkət səndək bir insanoqila,

Həkkənaliyliking bolsa pəkət insan balilirioqla təsir ķilidu, halas.

9 Adəmlər zulum kəpiyip kətkənlikidin yalwuridu;

Küqlüklərning besimi tüpəylidin ular nalə-pəryad kətüridu. □

10 Bırak həqkim: «Keqilərdə insanlar oqa nahxa ata ķiloquqi yaratkuqum Təngrini nədin izdixim kerək?» deməydu.

11 Uning bizgə əgitidioqını yər-zemindiki ҳaywanlar oqa əgitidioqınınidin kəp,

Həm asmandıki uqar-ķanatlar oqa əgitidioqınınidin artuk əməsmu?

12 Ular nalə-pəryad kətüridu, bırak rəzil adəmlərning ҳakawurlukining təsiri tüpəylidin,

□ **35:7 «Sən həkkəniy bolqan təkdirdimu, Uning oqa nema berələytting? U sening қолунгdin nemimu alar-hə?»** — Elihuning bu kəzkarixi Elifazningkigə (22:3-ayəttiki) ohxaydu. Biz yənilə awwalkı ayəttiki izahatni təkrarlaymız: — «1:8-ayəttə, Hudanıng Əzidə Ayuptin aloqan razılıkı, hursənlikı nahayıti gəwdilinip turidu. Xuning bilən bir wakıtta biz Təwrattiki «Yaritiliş» degən kisimda Hudanıng insanning tüpəylidin bolqan azablıridin həwərdar bolımız. Huda gərqə uluoluk işisi bolsımı, U yənilə bizdin hursənlik izdəydu yaki bizdin rənjiydu həm azablinidu. Xuning üçün Elihuning 5-8-ayəttiki bu səzləri intayın hata eytiləqan səzlərdür». ■ **35:7** Ayup 22:2; Zəb. 16:2; Rim. 11:35 □ **35:9 «Küqlüklərning besimi tüpəylidin...»** — ibraniy tilida «Küqlüklərning biliki tüpəylidin...».

Uni Huda ijabət kilmaydu. □ ■

13 Bərhək, Təngri ķuruk duaqla ķulaq salmioqan yərdə,

Həmmigə Қadir muxularoqa əhmiyət bərmigən yərdə,

14 Sən: «Mən Uni kərəlməymən» desəng, *U ķandaq ķulaq salsun?*

Dəwaying tehi Uning aldida turidu,

Xunga Uni kütüp turoqin. □

15 Biraq U hazır *towa kılıx pursiti berip*, Əz əzəzipini tehi təkmigən əhwalda,

Ayup əzinining təkəbburlukını

□ **35:12 «Ular (ezilgənlər) nalə-pəryad kətüridu, biraq rəzil adəmlərning həkawurluğining təsiri tüpəylidi, uni Huda ijabət kilmaydu»** — Elihu bəlkim jəmiyət arisidiki yamanlarning həkawurluğ məlum bir dərijidin exip kətkən bolsa, jəmiyətning ularni qəklimigən səwənlikmu bar boluxi mumkin, deməkqi. Undakta pütkül jəmiyət, jümlidin bəzi bigunah kixilərmə ularning wəjидин Hudanıng tərbiyə-jazalixioqa uqrımay kalmaydu, deməkqi. Uning gepining orunluq yeri boluxi mumkin. Biraq Ayup (məyli uning həkawur yeri bolsun) bu «rəzillər»ning қatarioqa kirməydu. ■ **35:12** Ayup 27:9; Pənd. 1:28; 15:29; Yəx. 1:15; Yər. 11:11; Yh. 9:31 □ **35:14 «Dəwaying tehi Uning aldida turidu, xunga Uni kütüp turoqin»** — 23:8-10ni kərüng. Elihu aldida eytən səzləri bilən Ayupni asassız əyibligən bolsimu, «Dəwaying tehi Uning aldida turidu, xunga Uni kütüp turoqin» deyən bu söz, xübhisizki, Ayupka dəl jayida kiliñən sezdur. Elihu həq bolmioqanda, Ayupning həkikətən bir «dəwasi» barlığını etirap kılıdu. Ayətning baxka birhil tərjimisi: «Həmmigə Қadir muxularoqa əhmiyət bərmigən yərdə (13-ayət), sening: «Mən Uni kərəlməymən; dəwayim Uning aldida turidu, mən Uni kütüwatımən» deginingdin keyin ķandaq bolar?».

bilməmdioqandu? □ ■

16 Qünki Ayup կորու գը үզүн աօշին ազկան,
U tuturukşiz səzlərni kəpəytkən».

36

Elihuning tətinqi bayani: — Azablardin aloqan tərbiya

1 Elihu səzini dawamlaxturup mundak dedi: —

2 «Meni birdəm səzligili կոյսան,

Mən yənə Təngrigə wakalitən կilidioqan səzümning barlıqını sanga ayan կilimən.

3 Bilimni yiraklardin elip kəltürimən,

Adəmlərni Yaratkuqimni həkkaniy dəp hesablaydioqan կilimən. □

4 Mening gepim həkikətən yalıqan əməstur;

Bilimi mukəmməl birsi sən bilən billə bolidu. □

5 Mana, Təngri degən uluqdur,

Bırak U həqkimni kəmsitməydu;

□ **35:15 «Bırak U ... Өz oqəzipini tehi təkmigən əhwalda, Ayup өzinin təkəbburlukını bilməmdioqandu?»** — bu səzmu bək qattık eytiləqan səz bolup, Ayupni intayın təkəbbur adəm dəp jəzmləxtüridi. Bırak Ayup gərqə Hudaoja karita bəzi aqqık, azablik gəplərni կiləqan bolsimu, u yənilə Hudadin əymnidioqan kixi idi. Baxka birhil tərjemisi: «Yənə kelip, sən tehi: «Uning oqəzipi həq jaza bərməydu, U asiylikni həq nəzərigə almayıdu» dəysən!» ■ **35:15** Ayup 11:6 □ **36:3**

«Bilimni yiraklardin elip kəltürimən...» — Elihu beridioqan misallarnı «yiraklardin» almakçı — demək, uzun tarix həm təbiəttin almakçı. □ **36:4 «Bilimi mukəmməl birsi»** — Elihu өzini bək yüksiri qaqlısa kerək; qünki u 37-babta dəl bu səzlər bilən Hudanıñ Өzini təswirləydi.

Uning qüxinixi qongkurdur, məksitidə qing turidu. □ ■

6 U yamanlarni hayat saklimaydu;

Birak ezilgənlər üçün adalət yürgüzidu. □

7 U həkkəniliyərdin kəzini elip kətməydu,

Bəlki ularni mənggüğə padixahlar bilən təhttə olturoquzidu,

Xundak kılıp ularning mərtiwisi üstün bolidu. ■

8 Wə əgər ular kixənləngən bolsa,

Japaning asaritigə tutulqan bolsa,

9 Undakta U ularoqa kılənənlərini,

Ularning itaətsizliklərini,

Yəni ularning kərəngləp kətkənlikini əzlirigə kərsətkən bolidu.

10 Xuning bilən U կulaklırini tərbiyigə ekip koyidu,

Ularnı yamanlıqtın қaytixka buyruydu.

11 Ular կulak selip Uningoqa boysunsila

Ular կalɔjan künlərini awatqılıkta,

Yillirini huxlukta ətküzidu.

12 Birak ular կulak salmisa, կiliqlinip dunyadın ketidu,

Bilimsiz һalda nəpəstin tohtap қalidu.

13 Birak kəngligə iplaslıkni pükkənlər yənilə adawət saklaydu;

□ **36:5 «Birak U həqkimni kəmsitməydu»** — Elihuning ayəttiki bu birinqi jümlisini alahidə əhmiyətli dəp қarıqojimiz bilən u yənilə uning 35-bab -7-ayəttiki bayanoqa səl zit kelidi.

■ **36:5** Ayup 9:4; 12:13, 16; 37:23; 38:23 □ **36:6 «U yamanlarni hayat saklimaydu; birak ezilgənlər üçün adalət yürgüzidu»** — Elihu əslidə «Mən silərning (üq dostning) gəpliringlar boyiqə uningoqa jawab bərməymən» degini bilən, u yənilə bu ayəttə ularning addiy hulasılırigə қaytip kəldi.

■ **36:7** Zəb. 33:18; 34:15-16; 113:8

U ularoqa asarət qüxürgəndimu ular yənilə tilawət kilmaydu.

14 Ular yax turupla jan üzidu,
Ularning hayatı bəqqiwazlar arisida
tügəydu. □ ■

15 Birak U azab tartkuqılarnı azablardın bolğan
tərbiyə arkılık kutkuzidu,
U ular har bolğan waktida ularning ķulikini
aqidu.

16 U xundak ķilip senimu azarning aqzidin
ķistangqılıki yok kəng bir yərgə jəlp ķiloğan
bolatti;
Undakta dastihining mayoqa tolduruloğan bo-
latti. □ ■

17 Birak sən hazır yamanlaroqa ķaritiloğan tegix-
lik jazalaroqa tolduruloğansən;
Xunga *Hudanıng həkümi həm adaliti* seni tu-
tuwaldı. □

18 Ələzipingning ķaynap ketixining seni
mazakķa baxlap қoyuxidin huxyar bol;

□ **36:14 «bəqqiwazlar»** — ibraniy tilida bu söz «həzilək ər paňixə»ni kərsitudu. ■ **36:14** Ayup 22:16 □ **36:16 «U (Huda) xundak ķilip senimu azarning aqzidin ķistangqılıki yok kəng bir yərgə jəlp ķiloğan bolatti; undakta dastihining mayoqa tolduruloğan bolatti»** — Elihuning 8-15-ayəttiki bərgən təlimi xuki, nuroqun azab-oğubatlırlar əmiliyəttə jazalax əməs, bəlkı Hudanıng tərbiyisi bolidu. Xübhisizki, bu təlimning əhəmiyyəti bar. Birak u yənilə Ayupning asasiy əhəwalını qüxənməydu. U təwəndə (17-ayəttə) yənilə Ayupni hata əyibləydi. ■ **36:16** Zəb. 23:5 □ **36:17 «Birak sən hazır ya-
manlaroqa ķaritiloğan tegixlik jazalaroqa tolduruloğansən;
xunga Hudanıng həkümi həm adaliti seni tutuwaldi»** — 17-21-ayətlərning baxka hil tərjimiliri uqrıxi mümkün. Əsli tekistni qüxinix səl təs.

Undakta hətta zor kapalətmə seni
kütkuzalmaydu.

19 Yaki baylikliring,

Yaki küqüngning zor tixixliri,
Əzüngni azab-okubəttin neri қılalamdu?

20 Keqigə ümid baqlima,

Qünki u qaqda həlk eż ornidin yokılıp ketidu.□

21 Huxyar bol, əskilikkə burulup kətmə;

Qünki sən *kəbihlikni* dərdkə *səwr boluxning*
ornida tallıqansən.

22 Mana, Təngri küq-kudriti tüpəylidin
üstündür;

Uningdək əgətküqi barmu?□

23 Kim Uningoşa mangidiqan yolni bekitip
bərgənidi?

Wə yaki Uningoşa: «Yaman қilding?» deyixkə
petinalaydu?■

24 İnsanlar təbrikləydiqan Hudanıng əməllirini
uluqlaxni untuma!

25 Həmmə adəm ularni kərgəndur;

İnsan balılırı yıraktın ularoqa қarap turidu».

*Hudanıng karamət əməlliri — •••• Uning zor
həywisi dəhəxətlik қara կuyunda ayan bolidu*

□ **36:20 «Keqigə ümid baqlima»** — bu tolimu səlbiy mənidə
ixlitilgən. Bəlkim Elihu: Ayup baxkilar eżini kərməydiqan, ezi
yaman ixlarnı қılalaydiqan wağtnı ümid bilən kütməktə,
deməkqi boluxi mumkin. □ **36:22 «Mana, Təngri
küq-kudriti tüpəylidin üstündür; Uningdək əgətküqi
barmu?»** — Elihuning təlimidikı intayın yahxi nukta xuki,
Hudanıng «əgətküqi»dur, U dəl Əzining Rohı arkılık insanıqa
yolyoruk beridu. ■ **36:23** Qan. 32:4; 2Tar. 19:7; Ayup 8:3;
34:10; Rim. 9:14

26 « — Bərhək, Təngri uluəldur, biz Uni
qüxinəlməyimiz,

Uning yillirining sanini təkxürüp enikliqli bil-
maydu.■

27 Qünki U suni tamqılardın xümürüp qıkırıdu;
Ular paroqa aylinip andin yamoqur bolup yağıdı.

28 Xundak kılıp asmanlar *yamoqurlarnı* կuyup
berip,

Insan balılırı üstigə molqlılıq yaqduridu.

29 Birak kim bulutlarning tokuluxini,

Uning *samawi* qedirining gümbür-gümbür
kılıdiqlanlığını qüxinəlisun?

30 Mana, U qakmığı bilən ətrapini yoruk kılıdu,
Hətta dengiz təktinimu yoruk kılıdu.□

31 U bular arkılık həlkələr üstdin həküm
qıkırıdu;

Həm ular *arkılıkmu* mol axlıq beridu.■

32 U қollirini qakmaq bilən tolduridu,

Uning oqa uridioqan nixanni buyruydu.

33 *Hudanıng* güldürmamisi uning kelidiqlanlığını
elan kılıdu;

■ **36:26** Zəb. 90:2; 92:8; 93:2; 102:12; Yəx. 63:16; Yioq. 5:19; Dan. 6:27; Ibr. 1:12 □ **36:30** «**Mana, U qakmığı bilən ətrapini yoruk kılıdu, hətta dengiz təktinimu yoruk kılıdu**» — qakmak dengizning qongkur yərlirigə texip yetidu. ■ **36:31**
Ayup 37:13

Ҳәтта kalilarmu sezip, uni elan қilidu. □

37

Elihuning tətinqi bayanining dawami — Hudanıng karamət əməllirini kərsətkənlini ayan қılıx ••• Kara կuyunning yekinlixixi

¹ Xundak, yürikimmu buni anglap təwrinip ketiwatidu,
Yürikim képidin qikip ketəy, dedi.

² Mana anglioqina! Uning hərkirigən awazini,
Uning aqzidin qikiwatkan güldürmama awazini angla! □ ■

³ U awazini asman astidiki pütkül yərgə,
Qakmikini yərning kərigiqə yətküzidu.

⁴ Qakmakṭın keyin bir awaz hərkirəydu;
Əz həywitining awazi bilən u güldürləydu,
Awazi anglinixi bilənla həq ayanmay qakmaklirinimu կoyuwetidu.

⁵ Təngri awazi bilən karamət güldürləydu,

□ 36:33 «**Hudanıng güldürmamisi uning kelidiqanlığını elan қilidu; ҳәtta kalilarmu sezip, uni elan қilidu**» — Ayup 28-babta boran-qapkun degən səzni tiləqə aloqan. Buning bir səwəbi bir boran-qapkunning həkikətən ularoqa yekinlixiwatkanlığını anglioqını boluxi mümkün. Əmdi Elihuning boran-qapkunni təpsiliy təswirlixinin səwəbi hazırlıñıñ eziđə boran (əməliyyəttə kara կuyun)ning ularning bexioqa qüxüwatkinini kərsətkən boluxi mümkün. 38:1ni kərüng.

□ 37:2 «**Uning aqzidin qikiwatkan güldürmama awazı**» — ibraniy tilida «Uning aqzidin qikiwatkan oqurkiraxliri» yaki «Uning aqzidin qikiwatkan gürgirəxliri». ■ 37:2 Zəb. 29:3-4

Biz qüxinəlməydiqan nuroqun қaltis ixlarnı
kılıdu.■

6 Qünki u қarɔqa: «Yərgə yaɔl!»,
Həm həl-yeoqinoqa: «Küqlük yamoqur bol!»
dəydu.■

7 U barlıq insanni əzinin yaratkanlığını bilsün
dəp,

Həmmə adəmning қolini bular bilən tosup
koyidu;□

8 Yawayi haywanlar əz uwisiqə kirip ketidu,
Əz қonalıqusida turoquzulidu.

9 Boran-qapqun koħiqaptin kelidu,
Həm sooquk-zimistan taratkuqi xamallardin ke-
lidu.□

10 Təngrining nəpisi bilən muz hasil bolidu;
Bipayan sular kətip қalidu.■

11 U yənə қoyuk bulutlarqa mol nəmlik
yükleydi,

U qaқmak kətüridiqan bulutni kəng yeyip
koyidu.

12 Ular pütkül yər-zemin yüzidə U buyruqan
ixni ijra kılıx üçün,
Uning yolyorukları bilən həryakka burulidu.

■ **37:5** Ayup 5:9; 9:10; 36:26 ■ **37:6** Zəb. 147:16 □ **37:7**

«**U həmmə adəmning қolini bular bilən tosup koyidu**» —
kar yaki қattık yamoqur yaqsı, adəmlər hizmət қılıxka sırtqa
qıkalmayıdu, yawayi haywanlarımı qıkalmayıdu. Biz bu addiy
ixtin sawak eliximiz kerək. Biz «Həmmigə Kadir» əməsmiz,
қolımız həm bilimiz qəklik, Hudanıng zor küq-kudriti aldida
kəmtərləxkinimiz tüzük. □ **37:9 «taratkuqi xamallar...»** —
bu sez bəlkim məlum bir xamalning məhsus ataloqası boluxi
kerək. Baxxa bir hil tərjimisi «Sooquk-zimistan ximaldin
kelidu». ■ **37:10** Ayup 38:29, 30; Zəb. 147:17, 18

**13 Yaki tərbiyə tayiki boluxi üçün,
Yaki Əz dunyasi üçün,
Yaki Əz rəhimdillikini kərsitix üçün U bulutlirini
kəltüridu.** □ ■

**14 I Ayup, buni anglap köy,
Təngrining karamət əməllirini tonup yetip xük
tur.** □

**15 Təngrining bulutlarnı қandak səptə
turoquzoqanlığını biləmsən?
Uning bulutining qakmikini қandak
qakturidioqanlığınını biləmsən?**

**16 Bulutlarning қandak kılıp boxluqta muəllək
turidioqanlığını,
Bilimi mukəmməl Bolquqining karamətlirini
biləmsən?**

**17 Həy, Uning қandak kılıp yər-zeminni
jənubdiki xamal bilən tinqlandurup,**

□ **37:13 «Yaki tərbiyə tayiki boluxi üçün, yaki Əz dunyasi
üçün, yaki Əz rəhimdillikini kərsitix üçün u bulutlirini
kəltüridu»** — Elibuning «yaki Əz dunyasi üçün» degən bu
ibarisi səl sirlik. Yaqidioqan yamoqurning «tərbiyə tayiki
boluxi üçün» yaki «Əz rəhimdillikini kərsitix üçün» degənnin
məniliri enik, birak «Əz dunyasi üçün» nemini kərisitdu?
Hudanıng məksətləri awwalkı birinqisi həm ikkinqisidə in-
sanlarqa mərkəzləxkən bolup, Hudanıng «Əz dunyasi üçün»
degən məksitini uning Əz dunyasının həzur elixi üçün desək
bolamdu-bolmamdu? Hudanıng hərbir kılıdioqan Ixi insanlar
üqünla boluxi kerəkmə? — keyinki bablarda Hudanıng insanlar
bilən **biwasitə munasiwiti yok** birkənqə ixliri tiləja elinidu.
Mundak ixlarning alahidilikli toqqruluk «köxumqə söz»imizdə
azraq sözləyimiz. ■ **37:13** Mis. 9:18,23; 1Sam. 12:18,19;
Əzra 10:9; Ayup 36:31 □ **37:14 «I Ayup, buni anglap
köy, Təngrining karamət əməllirini tonup yetip xük
tur»** — bəlkim u Ayupni ularning üstidiki boran-qapqunning
karamətlirini bayqaxka ündəydi.

Ayup 37:18

cl

Ayup 37:21-23

Seni kiyim-keqikingning ottək issitkinini biləmsən?

18 Sən Uningəqə həmrah bolup asmanni huddi kuyup qıkarəqan əynəktək,

Mustəhkəm kılıp yayəlanmiding?!

19 Uningəqə nemini deyiximiz kerəklikini bizgə əgitip köyəqin!

Karangoqluluğımız tüpəylidin biz dəwayimizni jayida səpkə köyalmaymız.

20 Uningəqə «Mening Sanga gepim bar» deyix yahximu?

Undak degüqi adəm yutulmay կalmaydu!

21-23 Əmdi xamallar kelip bulutlarnı tarkitiwetidu,

Bırak bulutlar arisidiki kuyax nurioqa adəmlər biwasitə karap turalmaydu.

Kuyaxning altun rənggi ximal tərəptinmu pəyda bolidu;

Təngrining huzurida dəhxətlik həywət bardur.

Həmmigə Kadirni bolsa, biz Uni məlqərliyəlməymiz;

Kudriti kəltistur, Uning adaliti uluq, həkəkəaniyiliği qongkur,

Xunga U adəmlərgə zulum kilmaydu. □ ■

*24 Xunga adəmlər Uningdin korkıdu;
Kenglidə əzini dana qaoqlaydioqanlaroqa U həq
etibar kilmaydu».* □

38

*Pərwərdigarning Əzi Ayupka jawab beridu —
Ayupning soallirining yəxmisi*

¹ Andin Pərwərdigar kara կոյն iqidin Ayupka jawab berip mundak dedi: —

□ **37:21-23 «Əmdi xamallar kelip bulutlarnı tarkitiwetidu, birak bulutlar arisidiki կոյաx nuriəqə adəmlər biwasitə կarap turalmaydu»** — Elihuning bu səzimu sırlıq. Tərjimə kiliş təs bolqını bilən, xərhimizqə u Ayupning əhwalını hazırlığı bu bulutluk, tutuk (boran-qapqunluk) küngə ohxatmaqçı bolsa kerək. Huda bulutlarnı tarkitip tuyuksız kərünsə, Ayup կոյaxka biwasitə կariyalmıqanqa ohxax uningoqimu կariyalmayıtti, deməkqi. Birak Hudanıg həywiti, kərkəmliki həmmə tərəptin, hətta ximal təripidin pəyda bolidu, dəydu. Elihuning bayanining baxqa hil mənilirim bar boluxi mumkin. ■ **37:23** Ayup 9:4; 12:13, 16; 36:5; Zəb. 93:1; 99:4 □ **37:24 «Xunga adəmlər Uningdin korkıdu; kenglidə əzini dana qaoqlaydioqanlaroqa U həq etibar kilmaydu»** — baxqa ikki hil tərjimisimu bar: — «Xunga adəmlər Uningdin korkıdu; U kenglidə danalıq barlaroqa etiwar kılamdu?» wə yaki «Xunga, adəmlər, Uningdin korkungular! Xübhisizki, kenglidə danalıq barlar Uningdin əymnidu!».

2 «Nəsihətni tuturuksız səzlər bilən hirələxtürgən zadi kim?» ■
3 Ərkəktək belingni qing baqla;
 Xunda Mən səndin soray,
 Andin sən Meni həwərdar kıl!□
4 Mən yər-zeminni apiridə ķiloqnimda, sən zadi nədə iding?
 Bularni qüxəngən bolsang, bayan ķiliwər.■
5 Kim yər-zeminning əlqimini bekitkən?
 — Sən buni bilməmsən?
 Kim uning üstigə tana tartip əlqigən?
6-7 Tang səhərdiki yultuzlar billə küy eytixkən waktida,
 Hudanıng oqulliri huxallıktın təntənə ķilixkən waktida,
 Yər-zeminning ulliri nəgə paturulqan?

-
- **38:2 «Nəsihətni tuturuksız səzlər bilən hirələxtürgən zadi kim?»** — Pərvərdigarning bu soali kimni kersitidü? Keyinkı 42-babta Ayupmu soaloja jawabən: «Nəsihətni tuturuksız səzlər bilən hirələxtürgən kim? Xuning bilən mən qüxənmigənlirimni dəp saldim, adəmning əkli yətməydiqan tilsimat ixlarnı eytip taxlidim» dəp jawabkarlıkpı əzigə alidu. Ayup əzi xundak degini bilən, Huda bu səzni ķiloqanda ahirki ketimki səzligüqi Elihu idi. Kərginimizdək uning bəzi gəpları dəl jayida eytilqan, hətta bexarət bolqını bilən, uningu səzidə hatalık az əməs. Dostlarning səzliridimu hatalık kəp idi. Xunga biz Hudanıng bu səzi Ayup, Elihu wə Ayupning üç dostidin ibarət bəxəylənni əz iqiğə alidu, dəp կարaymiz. ■ **38:2** Ayup 42:3
 □ **38:3 «Ərkəktək belingni qing baqla»** — «həkikiy ərkək» yaki «həkikiy oqul bala» deyənnin nemə ikənlikli Huda aldida turqandila andin bilinidu. Hudanıng aldida turup Uningəja jawab berəlməydiqan, əzining məs'uliyitini əz zimmisigə elixtin bax tartkən kixi ərkək əməstur. ■ **38:4** Pənd. 8:29

Kim uning burjək texini saloqan? □

⁸ Baliyatkudin qikqandək, dengiz süyi bəsüp qikqanda,

Kim uni dərwazilar iqigə bənd kılqan? ■

⁹ Mən bulutni dengizning kiyimi kılqanda,
Wə kap-karangoqunu uning zakisi kılqanda,

¹⁰ Mən uning üçün pasil kəskən wakitta,

Uni qəkləp baldaklıarnı həm dərwazilarını
saloqanda,

¹¹ Yəni uningoşa: «Muxu yərgiqə barisən,
pasildin etmə,

Sening təkəbbur dolqunliring muxu yərdə to-
htisun» degəndə, sən nədə iding? □

¹² Sən tuqulqandanın beri səhərni «Qik» dəp
buyrup bağışınmusən?

Sən tang səhərgə əzi qikidioqan jayini
kərsətkənmusən?

¹³ Sən xundak kılıp səhərgə yər yüzining
kərinimu yorutkuzup həküm sürgüzüp,

□ **38:6-7 «Hudaning oqlulları»** — 1-babtiki izahatımızdək,
bəlkim mukəddəs pərixtılerni kərsitudu. «Tang səhərdiki
yultuzlar» bolsa bizningqə ohxaxla pərixtılerni kərsitudu.
Pərixtılerning yultuzlar bilən ziq munasiwiti bardur. ■ 38:8

Yar. 1:9; Ayup 26:10; Zəb. 33:7; 104:6-9; Pənd. 8:29;
Yər. 5:22 □ **38:11 «Sening təkəbbur dolqunliring muxu
yərdə tohtisun»** — dengiz-okyanlar həm yər-zeminning ar-

ilikidiki təngpungluk əməliyəttə nahayiti nazuk bir ix. Yər
yüzining üqtin ikkisi dengiz. Geologiyə ilmi dunyayimizning
ilgiri pütünləy dengiz astida yatkənlığını ispatlaydu. Təwrattiki
«Yaritilix» degən kısımnda Hudaning yər-zeminni dengizdin egi-
zlitixi həm dengizdin ayriwetixi hatırıləngən. Nuh pəyələmbər
dəwridiki kəlkündin keyin Huda dunyani ahirətkiçə ikininqi
kətim axundak dunyawiy kəlkün bilən qəmüldürməymən, dəp
insaniyatkə wədə bərgən.

Xundakla rəzillərni titritip yər-zemindin қоqlatқuzoғanmusən? □

14 Xuning bilən yər-zemin seoqız layoqa besiləqan məhür izliridək əzgərtildi;

Kiygən kiyimdək həmmə enik bolidu; □

15 Həm xuning bilən rəzillərning «nur»i ulardin elip ketili; □

Ketürülgən biləklər sundurulidu. □

16 Dengizdiki bulaklaroqa səpər kılıp yətkənmusən?

Okyanlarning kəridə mengip bakğanmusən?

17 Өlümning dərwaziliri sanga axkari-

□ **38:13 «Sən xundak kılıp səhərgə yər yüzining kərinimu yorutқuzup həküm sürgüzüp...»** — ibraniy tilida «sən xundak kılıp səhərgə yər yüzining kərinimu tutқuzup». **«Sən ... səhərgə yər yüzining kərinimu yorutқuzup həküm sürgüzüp, xundakla rəzillərni titritip yər-zemindin қoqlatқuzoғanmusən?»** — toluk ayətning baxka birhil tərjimi: «... Sən xundak kılıp, səhər nuri oqa yər yüzining burjəklirini tutқuzup, rəzillərni zemindin silkip taxlatқuziwətkənmusən?» (bu hil tərjimə tooqra bolsa, yər-zemin yotqanoqa ohxitildi; nurning kelixi huddi yotqanni silkigəndək, rəzillərni қoołdaydioqan қarangoqulukni yokitidi). □

38:14 «Xuning bilən yər-zemin seoqız layoqa besiləqan məhür izliridək əzgərtildi» — keqidə hərbir nərsining xəkli enik kərünməydi, əlwəttə. Kuyax nuri astida hər yərning xəkli oquq kəründi. □

38:15 «Həm xuning bilən rəzillərning «nur»i ulardin elip ketili; ketürülgən biləklər sundurulidu» — demək, rəzillər üçün қarangoquluk ularning «nur»i, «kündüz»i, yəni «hizmət kılıx» wəkti bolidu. Tang səhər kelixi bilən ularning «nuri» elip ketili, xunglaxka ular yaman ixlarnı қiliwərməydi, bəlki jazalaxka uqraydu. Bu söz yənə kiyamət künining nurining kelixi bilən, hazırlıq dunyaning қarangoqulukını buzup taxlaydioqanlıqını kərsətkən bir bexarət bolsa kerək.

lanoqanmu?

Əlüm sayisining dərwazilirini kərgənmusən?

18 Əkling yər-zeminning qonglukıqa yətkənmu?

Həmmisini bilgən bolsang enik bayan ķıl!

19 Nur turuxluk jayqa baridiqan yol nədə?

Karangoquluğning bolsa, əsliy orni nədə?

20 Sən *buni bili*p ularni əz qegrasiqa apıralamsən?

Ularning əyigə mangidioqan yollarnı bilip yetələmsən?

21 Həə, rast, sən bilisən, qünki sən ularning qəqliridin ilgiri tuqulqansən,

Künliringning sani dərhəkikət kəptin kəptur!

22 Kar қaqlanoqan həzinilərgə kirip kərdüngmu.

Məldür ambirlirinimu kərüp baktingmu?

23 Bularni azab-okubətlik zamanıqa қaldurdum,
Jəng wə urux küni üçün təyyarlap қoydum. □

24 Qakmaq degən қandak yol bilən yerildi?

Xərk xamili yər yüzidə қandak yol bilən tarkitilidu?

25 Yaməqur kəlkünining qüxidioqan қanilini qepip təyyarlioqan kimdu?

Güldürmamining qakmiki üçün yol təyyarlioqan kimdu? □

□ **38:23 «Bularni azab-okubətlik zamanıqa қaldurdum, jəng wə urux küni üçün təyyarlap қoydum»** — 22- həm 23-ayəttə Hudanıñ ķar wə məldürni adəmlərnin rəzillikini qəkləxkə wə yaki insanoqa tərbiyə berixkə ķoral süpitidə ixlidioqanlığı kərsitlidu. □ **38:25 «Yaməqur kəlkünining qüxidioqan қanilini qepip təyyarlioqan kimdu?»** —

yaməqurnıñ yər yüzininq məlum bir yerigə qüxidioqanlığını, baxka bir yerigə qüxməydioqanlığını Huda awwal alahidə bekitkənlikini kərsitudu.

26 Xundak kılıp yamoqur həq adəm yok bolğan
yər yüzigə,

Həq adəmzatsız dəxt-bayawanoqa
yaqdurdurulmamdu?

27 Xuning bilən qəlləxkən, ķuroqak tupraqlar
kandurulidu,

Ot-qəp bih urup kəkləp qıkmamdu? □ ■

28 Yamoqurning atisi barmu?

Xəbnəmni kim tuşkandu?

29 Muz bolsa kimning baliyatqusidin qıçıdu?

Asmandiki ak ķirawni bolsa kim dunyaona
kəltüridu?

30 Xu qaonda su ketip taxtək bolidu,

Qongkūr dengizlarning yüzü ketip tutaxturulidu.

31 «Kəlb yultuzlar topi»ning baqlimini
baqlıyalamsən?

**□ 38:27 «Yamoqur ... həq adəmzatsız dəxt-bayawanoqa
yaqdurdulidu... Ot-qəp bih urup kəkləp qıkmamdu?**

(26-27-ayət) — Hudanıng kılıdiqan nuroqun ixlirining
kərünüxtə adəmlər bilən munasiwiti yoqtək kılıdu həm
adəmning kəzигə kərünməydu. Həzirki təbiyy pənlərgə asasən
bilimizki, əslidə kerəksiz dəp ķaraloqan hayvanlar həm
esümlüklər təbiətning təngpunglukını asraxqa tolimu kerək.
Dunyadiki bəzi kiçikkinə ixlər təbiyy mühit təngpunglukçığa
qong təsir yətküdidi. Buningdin sirt, Huda Ayupkə:
«Mən adəmzatsız dəxt-bayawanda əskən gül-giyahlarning
güzəllikidin (məyli sanga həq əhmiyətsiz bolsimu) huzur aloqum
bolsa, sening nemə karing? Wə Mən əgər sən kərəlməydiqan
həm məksitimni qüxənməydiqan xunqə kep ixlarni kilsam,
əzüngning ixlirida ķiloqanlırimni qüxənmigən bolsangmu,
sening baxxqa ixliringda kərsətkən muhəbbitimə karap Manga
tayinip ixənsəng bolmamdu? Əgər bu ixlər pəkət Əzümningla
razılıkım üçün bolsa sənmu razi bolamsən?» — degəndək bolsa
kerək. Biz ahirdə bu temida yənə tohtılıp etimiz. ■ **38:27** Zəb.

Orionning rixtilirini boxitalamsən? □ ■

32 «On ikki Zodiak yultuz türkümliri»ni əz pəslidə elip qıkıralamsən?

«Qong Eyik türkümi»ni Küqükliri bilən yetəkliyələmsən? □

33 Asmanning қanuniyətlirini bilip yətkənmusən?

Asmanning yər üstigə süridiqən həkümlirini sən bəlgiləp köyoğanmu? ■

34 Sən awazingni kətürüp bulutlar oqıqə yətküzüp,

Yaməqur yaqdurup əzüngni ķiyan-taxkınlar oqa basturalamsən?

35 Sən qakmaqlarnı buyrup əz yoliqa mangduralamsən?

Uning bilən ular: «Mana biz!» dəp sanga jawab berəmdü?

36 Adəmning iq-baqriqə danalıq beqixlap kirgüzgən kimdu?

Əkılğə qüxinix ķabiliyyitini bərgən kimdu? ■

37 Bulutlarnı danalıq bilən sanıqan kim?

Asmanlardıki su tulumlarını təkidiqən kim?

38 Buning bilən topa-qanglarnı ķaturup uyul ķilduroqan,

□ **38:31 «Kəlb yultuzlar topı»** — bu türkümning yultuzlirining dərwəkə bir-birigə baqlınıp turuxida sırlıq bir küq bar. Orion yultuz türkümidiki bəzi yultzlarning bir-birigə baqlinidioqan sırlıq küqimu bar. ■ **38:31** Ayup 9:9; Am. 5:8 □ **38:32 «Qong Eyik türkümi»** — bu yultuz türkümi «Yəttə Karakqi» yaxı «Yəttə Kozuk» dəpmu atılıdu. ■ **38:33** Yər. 31:35 ■ **38:36** Ayup 32:8; Top. 2:26; Dan. 1:17

Qalmilarni bir-birigə qaplaxturoquzoqan zadi kim?

Haywanatlarning hayatı sirları

- ³⁹ «Qixi xir üçün ow owlap yürəmsən,
Xir küqüklerining ixtihasını կanduramsən?■
⁴⁰ Ular uwilirida zongziyip yürgən waktida,
Qatkallıq iqidə turup tuzak կoyup, sən ularoğa
olja berələmsən?
⁴¹ Yemi kəməqil bolup, ezip ketip yirakka ketip
kələqanda,
Balılıri Təngrigə iltija կilip nalə-pəryad
ketürgəndə,
Taqlı կaoqılıri həm balılıri üçün yəmni
təminligən kimdu? ■

39

Haywanatlarning hayatı sirları — dawami

- ¹ Sən taqdiki yawa əqkilərning կaqañ
tuqidiqanlığını biləmsən?
Jərənlərning balilioqanlığını kəzitip
bakğanmusən?■
² Ularning boqaz bolqılı nəqqə ay bolqanlığını
saniyalamsən?
Ularning balilaydiqan waktidin həwiring
barmu?
³ Ular kəddini püküp, yetip balilirini tuqıdu,
Ular əzidiki tolqaknı qıkırıp taxlaydu;

4 Ularning baliliri küqlinip yetilidu,
Ular dalada əsüp, *anisining* yenidin qikip kaytip kəlməydu.□

5 Yawa exəknin dalaqə қoyuwetip ərkinlikkə qıkaroqan kim?

Xax exəknin nohtilirini yexiwətkən kim?□

6 Qəl-bayawanni uning əyi kılqanmən,
Xorluğnimu uning turalousi kılqanmən.■

7 U xəhərning kiykas-sürənliridin yirak turup uni mazak kılıdu;

U exəkqining warkirixinimu anglimaydu.

8 U taqlarni əz yaylıkim dəp kezidu,

Xu yərdiki həmmə gül-giyahni izdəp yürüdu.

9 Yawa kala bolsa hizmitinggə kirixkə razi bolamdu?

Sening okurungning yenida turuxka unamdu?□

10 Yawa kalini tana bilən baqlap, tapka qüxürələmsən?!

U sanga əgixip jiloqlarda mengip tirna tartamdu?

11 Uning küqi zor boローンlikü üçün uningoşa tayinamsən?

□ **39:4 «Ular (yawa əqkilər) dalada əsüp, anisining yenidin qikip kaytip kəlməydu»** — keyinki «köxumqə söz»imizdiki sehbətimizni kərung. □ **39:5 «Xax exək»** — bu bəlkim «yawa exək»ning yənə birhil atılıxi boluxi mumkin. Ərəblər uni yawayı haywanlar arısında қoqlap tutux əng kiyin dəp karaydu. «nohtiliri» — yaki «asarətliri». ■ **39:6** Ayup 24:5; Yər. 2:24

□ **39:9 «Yawa kala» yaki «awrak»** — əpsus, biz hazır bu həywətlik haywanları kərəlməymiz. 1627-yili ularning nəslı kuriqan. Bu haywan nahayiti yooqan bolup, intayin küqlük idi. Uningdin boローン haywanlardın pəkət pil wə su etila bar idi. Uni boyunturukça qetip ixqə selix hərgiz mümkün əməs, əlwəttə!

Əmgikingni uningoşa amanət kılamsən?

¹² Danliringni əygə kötürüp əkilixni uningoşa tapxuramsən?

«Danlirimni haminiməqə yioqixturidu» dəp uningoşa ixənəmsən?

Təgikux

¹³ Təgikux қанatlirini xadlıq bilən қakıdu,
Bırak bular ləyləkning қанat uqliri həm pəylinigə yetəmdü? □

¹⁴ U tuhumlirini yərgə taxlap köyidu,
Tuhumlim topida issitilsun, dəydu.

¹⁵ Ularning tasadipiy dəssilip yanjılıdioqanlığını,
Dalidiki birər haywanning asanla ularni dəssəp-qəyləydioqanlığını untuydu.

¹⁶ Balilirini əzining əməstək baqrını ķattık
ķılıdu;
Uning tuoqutining əjri bikarəqə ketidu,

□ **39:13 «Təgikux қанatlirini xadlıq bilən қakıdu, bırak bular ləyləkning қанat uqliri həm pəylinigə yetəmdü?»** — bizning tərjimimiz toqra bolsa u «Təgikuxning qiraylıq қанatlirı bolonu bilən, u heq uqalmaydu, ləylək qiraylıq uqidu» degən mənidə (ləylək bolsa qong, alıqıpar, küqlük bir kux). Yənə bir hil tərjimisi: «Қанat uqliri həm pəylini mehribanlığını bildürəmdü?», yəni «Təgikuxning қанatlirı mehribanlığını kərsətməydu, qünki u əz tuhumlirini yərgə salqandin keyin ular bilən bəzidə kari bolmaydu» degən mənidə bolidu. Təgikux toqrluluk keyinki səhbitimizni körüng.

Biraқ u pisənt kılmiqandək turidu. □

17 Qünki Təngri uni kəm əkil kılɔan,
Uningqə danalikni bərmigən.

18 Ələbuki, u yügürük aldida məydisini
yükiriqə kətürginidə,
At həm atlıklarnı kəmsitip mazak kılıdu. □

At

19 Sən atka küq beoixliqanmiding?

Sən uning boynioqa yəlpünüp turidiqən yaylini
kiygüzgənmiding?

20 Sən uni həywətlik purkuxliri bilən adəmni
korkutidiqən,

Qekətkidək səkrəydiqən қılalamsən?

21 U əxəddiyilik bilən yər tatilap-zohqup,
Əz küqidin xadlinip ketidu,

Korallık қoxun bilən jəng kiliqka atlindu.

22 U қorkunqka nisbətən külüpla қoyidu,
Heqnemidin қorkmaydu;

Kiliqning bisidin u yanmaydu.

23 Okdan, julalik nəyzə,

Gərzimə uning yenida xarakxiydu,

24 U yərni aqqik həm oqəzəp bilən yutuwetidu,

□ **39:16 «Balilirini əzininq əməstək baqrını kattik kılıdu;**
uning tuqutining əjri bikarəqə ketidu, biraq u pisənt
kılmiqandək turidu» — əgər baxka haywanlar təgikuxning
 uwisini baykap қaloqan bolsa, təgikux ular tuhumlirimni
 yemisün dəp, bəzidə ezi tuhumlirini dəssəp qekiqetidu.
 Keyinki səhbətimiznimə kərüng. □ **39:18 «U yügürük al-**
dida məydisini yükiriqə kətürginidə, at həm atlıklarnı
kəmsitip mazak kılıdu» — təgikux intayın tez yügürələydi,
 qəldə yaki կumluqta bolsa attin ittik mangalaydu. Uni owlax
 intayın təs.

Jəng kanayini bir anglapla həyajanlinip kinqinoqla patmay ketidu.

25 Kanaylarning awazi bilənla u: «Ayħay!» dəydu,

U jəngni yirakṭin purap bolidu.

U sərkərdilərning towlaxlirini, jənggilərning warkıraxlirini huxallık bilən anglaydu.

Sar wa bürküt

26 Sar sening əkling bilən uqamdu,

Qanatlirini jənubka қarap kerəmdu? □

27 Bürküt buyrukung bilən yukiriqla pərwaz kılıp kətürüləmdu,

Uwisiňi yukiriqla salamdu? ■

28 U қoram taxning üstidə makanlixidu,

U taoqning qoikkisiqla konidu,

Tik қiyanimu turalqousi kılıdu.

29 Xu yərdin u owni paylap baykiwalidu,

Kezliri yirak-yiraklarni kəzitidu.

30 Uning balılıri қan xoraydu;

Əltürülgənlər nədə bolsa, u xu yərdə bolidu».

□ ■

40

Pərwərdigar Ayupka yənə səz kılıdu

□ 39:26 «**Sar sening əkling bilən uqamdu, қanatlirini jənubka қarap kerəmdu?**» — bu ayat, bəlkim, sarning pəsillik keqüxini kərsitudu. ■ 39:27 Yər. 49:16; Ob. 4

□ 39:30 «**Əltürülgənlər nədə bolsa, u xu yərdə bolidu**» — bürküt həm sar toopluluk «köxumqə səz»imizni kərüng. «Mat.» 24:28nimu kərüng. ■ 39:30 Mat. 24:28; Luğa 17:37

- ¹ Pərwərdigar Ayupka yənə jawabən: —
² «Həmmigə Ədir bilən dəwalaxidioqan kixi
 uningoqa tərbiyə kilmakqımı?
 Təngrini əyibligüqi kixi jawab bərsun!» —
 dedi. □
³ Ayup bolsa Pərwərdigar oqa jawabən: —
⁴ «Mana, mən həqnemigə yarimaymən;
 Sanga қandak jawab berələymən?
 Kolum bilən aqlzimni etip gəptin қalay; ■
⁵ Bir ketim dedim, mən yənə jawab bərməymən;
 Xundak, ikki ketim desəm mən kayta
 səzliməymən» — dedi. □

Pərwərdigar kinayilik söz kılıdu

- ⁶ Andin Pərwərdigar қara կүүн iqidin Ayupka
 jawab berip mundaq dedi: —
⁷ «Ərkəktək belingni qing baqla,
 Andin Mən səndin soray;
 Sən Meni həwərdar kiloqin.
⁸ Sən dərwəkə Mening həkümimni pütünləy
 bikaroqa kətküzməkqimusən?
 Sən əzüngni həkkaniy kılımən dəp, Meni na-
 toqra dəp əyibliməkqimusən? ■
⁹ Sening Təngrining bilikidək *küqlük* bir biliking
 barmu?

□ **40:2 «Təngrini əyibligüqi kixi jawab bərsun!»** — Ayup
 Hudani həkikətən (Uning muhəbbətidin gumanlinip) əyibligən.
 Biraq Huda uning səmimiyləkini üq dostning qiraylıq gepidin
 yahxi keridioqandək kılatti. ■ **40:4** Zəb. 39:9-10 □ **40:5**
«Bir ketim dedim.... ikki ketim desəm...» — Ayupning
 bu kəmtərlik sözü bəlkim «Mening səzlirim kəplikidin alliburun
 qəktin exip kətti» deyənlilik boluxi mümkün. ■ **40:8** Zəb. 51:4,
 6; Rim. 3:4

Sən Uningdək awaz bilən güldürliyələmsən?

10 Kəni, hazır əzüngni xan-xərəp həm salapət bilən beziwal!

Həywət həm kərkəmlik bilən əzüngni kiyindürüp,

11 Ələzipingning kəhrini qeqip taxlıqin,

Xuning bilən hərbir təkəbburning kəzигə tikiliplə
karap,

Andin uni pəsləxtürgin.□

12 Rast, hərbir təkəbburning kəzigə tikiliplə
karap,

Andin uni boysunduroqin,

Rəzillərni əz ornida dəssəp yər bilən yəksan

□ **40:11 «Ələzipingning kəhrini qeqip taxlıqin, xuning bilən hərbir təkəbburning kəzigə tikiliplə karap, andin uni pəsləxtürgin»** — Hudanıng küq-kudriti həm əzəziyi pəkətla həkkaniy məksəttə bolidu, hərgiz halıqanqə pəkət insanlarning məjburiy «ibadət»ioja erixix üçün əməs. Məsilən, muxu yerdə təkəbburlarnı dərhal ḥalak қılıx əməs, ularoqa səwr-taşitini kərsitip, rəhîm-xəpkətke erixix pursitini yaritip awwal: «Təkəbburlarnı pəsləxtürük»tə ixlitilidu.

kil!□

13 Ularnı birgə topıqa kəmüp köy,
Yoxurun jayda ularning yüzlirini kepən bilən
etip köyoqın;

14 Xundak ķıalisang, Mən seni etirap ķılıp
mahtaymənki,
«Ong қolung əzüngni қutkuzidu!».

Begemottin aloqan sawaķ

15 Mən sening bilən təng yaratkan begemotni
körüp köy;

□ **40:12 «Rast, hərbir təkəbburning kəzigə tikilip қarap, andin uni boysunduroqin, rəzillərni əz ornidə dəssəp yər bilən yəksan ķıl!»** — Huda Ayupni Əz alimining təhtigə olturnuxka təklip ķılıdu. Ayup bu orunda olturoqınında tooqra ھەكүм qıkıralamdu, qıkıralmamdu? Bu ix pəkətla küq-ķudrat məsilisi əməs. Adəmdə «təkəbburlar»ni pəsləxtürüp, «rəzillərni əz ornidə dəssəp yər bilən yəksan ķılıp» jazalıqqudək danalikmu bolmisa, həmmə ixni bilgən bolmisa wə pütünləy adil bolmisa bolmayıdu. Hudanıng rəzillərning yər yüzigə ھەкүm sürüxidə Əz məksiti həm pilani bar. Əmdi uning bu pilanını qüxənmisə, hərbir adəmning əhwalini ətraplıq bilmisə, hata ھەкүm qıkarmay қalmaydu. Huda tooqruluq Injilda deyilgəndək: «Rəbbimiz Əz wədisini (yəni rəzillikni jazalax, Əzining həkkənini qılıqan kixilirini Əz yenioğa elixka bolqan wədisini) orundaxni (bəzilərning «keqiktürdi» dəp oylioqinidək) keqiktürgini yok, bəlkı ھەqkimning ھalak boluxini halimay, həmmə insanning towa қılıxiqə kirixini arzulap, silərgə kəngqılık ķılıp wakitni sozmakta» («2Pet.» 3:9). Yamanlarning keyinrək towa қılıxını kim bilələydi? Buni bilidioqan pəkət Hudadur. Ayupning kiyamət kündin asasən həwiri yok, həm Huda muxu yerdə uningoşa u toqrisida ھeqnərsə demigən.

U kalidək ot-qəp yəydu. □

16 Mana, uning belidiki küqini,
Korsak muskulliridiki ķudritini hazırlı kərüp
köy!

17 U ķuyrukini kendir dərihidək egidu,
Uning yotiliridiki singirliri bir-birigə qing tokup
köyulən.

18 Uning səngəkliri mis turubidəktur,
Put-kolliri təmür qoqmaklar oqa ohxaydu.

19 U Təngri yaratqan janiwarlarning bexidur,
Pəkət uning Yaratkuqisila uningoqa Өz kılıqini
yekinlaxturalaydu. □

20 Taqlar uningoqa yeməklik təminləydu;
U yerdə uning yenida daladiki hərbir haywanlar
oynaydu.

21 U sədəpgül dərəhlikining astida yatidu,
Komuxluk həm sazlıqning salğınida yatidu.

□ **40:15 «Begeomot»** — ibraniy tilidiki bir sez. Uyoqur tiliqa bu sez ərəbqidin қobul қılınoğan bolup, «su eti» degən haywanni kərsitudu. Birək muxu ayətlər təswir қılıoğan haywan «su eti» əməs. Məsilən, 16-ayəttə uning ķuyrukining kendir dərihidək qong həm uzun bolidioğanlılı kərsitilidu. 19-ayəttə uning haywanlar iqidə əng qongi ikənlikli kərsitilidu — demək, u birhil intayın qong othor haywan. Uning toqrisidiki ayətlərni yioşip, yakün qıkarsak, hazır nəslü kuriqan «brontosawr»ni (dinozavrning bir türü) kərsitixi mumkin. Bu zor qong haywanning uzunluğu 20 metr, eçırlıki 100 tonna qıqatti. Həzirki zamandiki alimlarning bolsa bəlkim bu hulasığa karxi qıkış mumkinqliki bolögini bilən, bu təswir əzi Ayupning dəwrində bu atalmix «tarihning ilgiri»diki haywanning uning bilən zaman-dax bolğanlılıq oqa қaltıs ispat kərsitudu. □ **40:19 «Pəkət uning Yaratkuqisila uningoqa Өz kılıqini yekinlaxturalaydu»** — bu ayətning ikkinçi kismini qünixix təs. Baxka hil tərjimisimu uqrixı mumkin.

22 Sədəpgüllüklər əz sayisi bilən uni yapidu;
Əstəngdiki tallar uni orap turidu.

23 Kara, dərya texip ketidu, bırak u həq
hodukmaydu;

Hətta Iordandək bir dəryamu uning aqzıqə
ərkəxləp urulsimu, yənilə hatırjəm turiweridu.

24 Uning aldioqə berip uni tutkılı bolamdu?

Uni tutup, andin burnini texip qülük ətküzgili
bolamdu? □

41

Lewiatandin aloyan sawak

1 Lewiatanni қармак bilən tartalamsən?

Uning tilini arəlamqa bilən *baqlap*
basalamsən? □

2 Uning burnioqə komux qülükni kirgüzələmsən?

Uning engikini təmür nəyzə bilən texələmsən?

3 U sanga arkə-arkidin iltija kılamdu?

Yaki sanga yawaxlıq bilən söz kılamdu?

4 U sən bilən əhdə tüzüp,

Xuning bilən sən uni mənggü malay süpitidə
köbul kılalamsən?

5 Sən uni қuxqaqni oynatqandək oynitamsən?

Dedəkliringning huzuri üçün uni *baqlap*
köyamsən?

6 Tijarətqilər uning üstidə sodilixamdu?

Uni sodigərlərgə bəlüxtürüp berəmdu?

□ **40:24 «...Uni tutup, andin burnini texip qülük ətküzgili
bolamdu?»** — begemotning əhmiyyiti toqrluluk «қoxumqə
söz»imizni körüng. □ **41:1 «Lewiatan»** — yukarıkı 3-bab,
8-ayəttiki izahatni körüng.

7 Sən uning pütkül terisigə atarnəyzini sanjiyalamsən?

Uning bexioqa qanggak bilən sanjiyalamsən?!

8 Kolungni uningoqa birlə təvküzgəndin keyin, Bu jəngni əsləp ikkinqi undak қılçuqi bolmaysən!

9 Mana, «*uni boysundurimən*» degən hərkəndək ümid bihudiliklər;

Hətta uni bir kərüpla, ümidsizlinip yərgə karap қalidu əməsmə?

10 Uning jeniəqa tegixkə petinalaydiqan həqkim yoktur;

Undakta Mening aldimda turmaqçı bolqan kimdur?□

11 Asman astidiki həmmə nərsə Mening tursa, Mening aldiməqa kim kelip «*manga tegixlikini bərginə*» dəp bakğan ikən,

Mən uningoqa қayturuxka tegixlikmu?■ ■

12 *Lewiatanning* əzaliri,

Uning zor küqi,

Uning tüzülüxinə güzəlliki toorluluq,

Mən süküt kılıp turalmaymən.

□ **41:10 «Uning jeniəqa tegixkə petinalaydiqan həqkim yoktur; undakta Mening aldimda turmaqçı bolqan kimdur?»** — leviatan insanqa egitidioqan əng uluq ix Hudaning Əz həywisini gəwdiləndürüxtur; insanlar leviatanning uluqlukını həm tilsim kərkəmlikigə karap Hudadin əyminixi kerəktur. Okurmənlərinin «köxümqə sez»imizni kerüxini ümid қılımımız.

□ **41:11 «Mening aldiməqa kim kelip «*manga tegixlikini bərginə*» dəp bakğan ikən»** — baxqa birhil tərjimisi: «*manga kim awwal bir nərsə bərgənikən, andin «manga tegixlikini bərginə» dəp bakğan ikən?*». ■ **41:11** Mis. 19:5; Qan. 10:14; Zəb. 24:1; 50:12; Rim. 11:35; 1Kor. 10:26, 28

- 13 Kim uning sawutluq tonini salduruwetəlisun?
 Kim uning қox engiki iqigə kiriwalalisun? □
- 14 Kim uning yüz dərwazilirini aqalalisun?
 Uning qixliri ətrapida wəhimə yatidu.
- 15 Kasıraqlırining səpliri uning pəhridur,
 Ular bir-birigə qing qaplaxturulqanki, □
- 16 Bir-birigə xamal kirməs yekin turidu.
- 17 Ularning hərbiri eż həmrəhlirioqa
 qaplaxkandur;
 Bir-birigə ziq yepixturulqan, həq ayrılmastur.
- 18 Uning qüxkürüxliridin nur qaqnaydu,
 Uning kəzliri səhərdiki կapaktaktur.
- 19 Uning aqzidin otlar qikip turidu;
 Ot uqkunliri səkrəp qikidu.
- 20 Komux gülhanoqa կoyqan kaynawatkan
 kazandin qikkən hordək,
 Uning burun təxükidin tüütün qikip turidu;
- 21 Uning nəpsi kəmürlərni tutaxturidu,
 Uning aqzidin bir yalkun qikidu.
- 22 Boynida zor küq yatidu,
 Wəhimə uning aldida səkrixip oynaydu.
- 23 Uning ətliri kat-kat birləxtürülüp qing turidu;
 Üstdikini կasıraqlıri yepixturulup, midirlimay turidu.
- 24 Uning yürüki bəeyni taxtək mustəhkəm turidu,
 Hətta tügmənnin asti texidək məzmut turidu.

□ **41:13 «...Kim uning қox engiki iqigə kiriwalalisun?»** —
 baxka nəqqə hil tərjimiliri bar, məsilən: — «...Kim uning ikki
 kur qixliri iqigə kiriwalalisun?» yaki «...Kim uningoqa yugənni
 yekinlaxturalisun?». □ **41:15 «Kasıraqlırining səpliri un-
 ing pəhridur, ular bir-birigə qing qaplaxturulqanki...»** —
 baxka birhil tərjimi: «Uning pütün dümbisi kasıraqlardur,
 ular bir-birigə qing qaplaxturulqanki...»

25 U ornidin қозғalsa, palwanlarmu қорқуп қалиду;

Uning toloqinip xawқunlixidin alakzadə bolup ketidu.□

26 Birsi қılıqni uningoqa təgküzsimu, həq ünumi yok;

Nəyzə, atarnəyzə wə yaki qanggaq bolsimu bəribir ünümsizdur.

27 U təmürni samandək, Misni por yaqqaqtək qaçlaydu.

28 Okya bolsa uni қorkitip қaqkuzalmaydu; Saloqa taxliri uning aldida pahaloqa aylinidu.

29 Toğmaklarmu pahaldək həqnemə hesablanmaydu;

U nəyzə-xəxbərning tənglinixigə қarap külüp koyidu.□

30 Uning asti կismi bolsa ətkür sapal parqiliridur; U lay üstigə qong tirna bilən tatilioqandək iz қalduridu.□

31 U dengiz-okyanlarnı kazandək қaynitiwetidu; U dengizni kazandiki məlhəmdək warakxitidu;

32 U mangsa mangojan yoli parkiraydu;

Adəm *buzoqunlarnı körüp* qongkur dengizni ap'ak qaqlıq boway dəp oylap қalidu.

33 Yər yüzidə uning təngdixi yoktur, U həq қorķmas yaritilojan.

34 U büyüklərning hərkəndikiqə *jür'ət bilən* nəzər selip, қorķmaydu;

□ **41:25 «Uning toloqinip xawқunlixidin alakzadə bolup ketidu»** — baxqa birnəqqə hil tərjimiliri uqraxi mumkin.

□ **41:29 «xəxbər»** — bexi tikəndək bolqan uzun birhil nəyzə.

□ **41:30 «Uning asti կismi bolsa ətkür sapal parqiliridur»** — yaki «Uning asti կismi bolsa, bəəyni kiyik taxlardur».

U barlıq məəqrur haywanlarning padixahıdур».



42

Pərwərdigarоја sirdax dost bolux

¹ Ayup Pərwərdigarоја jawab berip mundak dedi: —

² «Həmmə ixni kılalaydiqiningni,
Hərkəndək muddiayingni tosiwalɔlılı bolmaydiqinini bildim!

³ «Nəsihətni tuturuksız səzlər bilən hirələxtürgən kim?»

Bərhək, mən əzüm qüxənmigən ixlarni dedim,
Mən əklim yətməydiqan tilsimat ixlarni eyttim. □ ■

⁴ Anglap bağkaysən, səzləp berəy;
Mən Səndin soray, Sən meni həwərdar kılqaysən.

⁵ Mən қulikim arkılık həwiringni anglioqanmən,

□ **41:34 «U barlıq məəqrur haywanlarning padixahıdур»**

— baxka birhil tərjimisi: «U barlıq məəqrur boloquentarning padixahıdур». Okurmənlərning leviyatandin aloqan sawaklar tooqruluk «kökumqə səz»diki səhbitimizni kerüxini ümid kiliyim. □ **42:3 ««Nəsihətni tuturuksız səzlər bilən hirələxtürgən kim?»**

Bərhək, mən əzüm qüxənmigən ixlarni dedim...» — Ayup Hudanıng (38:2) sorıqan soaliqa jawab bərginidə, Hudanıng Əzigə əslı tənbih bərgən səzlərini կobul kılıp hatalığını ikrar kılıp, jawab berip: — «Mən!» degəndək, əzigə bu jawabkarlığni alıdu. Bırak yüksəridə deginimizdək, uning üç dosti həm Elihumu oxhaxla «nəsihətni tuturuksız səzlər bilən hirələxtürgən» idi, dəp կaraymiz. ■ **42:3**

Ayup 38:2; Zəb. 40:5; 131:1; 138:6; 139:6

Biraқ һазир көзүм Seni көriwatidu.□

6 Xuning üqün мән өз-өзүмдин нәпрәтlinimәn, Xuning bilən topa-qanglar wə küllər arisida towa қildim». □

Əsligə kəltürülük

7 Pərwərdigar Ayupka bu səzlərni қiloqandanın keyin xundak boldiki, Pərwərdigar Temanlıq Elifazoqa mundak dedi: —

«Mening oqəzipim sanga həm ikki dostungoşa қarap կozqaldi; qunki silər Mening toqramda Өз қulum Ayup toqra səzligəndək səzlimidinglar.□

8 Biraқ һазир өzüngler üqün yəttə torpak həm yəttə կoqkarnı elip, қulum Ayupning yeniçə berip, өz-өzüngler üqün keydürmə қurbanlık sununqlar; қulum Ayup silər üqün dua қılıdu; qunki Mən uni қobul қılımən; bolmisa, Mən өz nadanlıkliringlarnı өzünglarqa қayturup

□ **42:5 «Anglap bakkaysən, səzləp berəy; mən Səndin soray, Sən meni həwərdar kilojaysən»** — bəzi xərhqilər bu səzlərni Hudanıngki (38:3, 40:7), Ayup pəkət ularnı nəkıl kəltürüp əslitidu, dəp қaraydu. Lekin bizningqə Ayup ularnı өzining qin kənglidiki gəpi қılıp ixlitudu. □ **42:6**

«Topa-qanglar wə küllər arisida towa қildim» — қədimdə kəttik towa қılıx, puxayman қılıx, matəm tutuxlar «topa-qanglar wə küllər arisida» olturux arkılık bildürülətti.

□ **42:7 «Mening oqəzipim ... կozqaldi; qunki silər Mening toqramda Өз қulum Ayup toqra səzligəndək səzlimidinglar»** — Hudanıng bu sezi, bolupmu «Mening қulum Ayup **Mening** toqramda toqra səzligən» degini, bizgə aqkuq bolup, üq dostonı wə Ayupning bayanlıridın toqra wə natoqra yərlirini pərk etix üqün հաlkılık rol oynioğusı.

berəy; qünki silər Mening toqlramda ķulum Ayup toqra səzligəndək toqra səzlimidinglar». □

9 Xuning bilən Temanlıq Elifaz, Xuhalıq Bildad wə Naamatlıq Zofar üçəylən berip Pərwərdigar ularoğa deginidək ķildi; həmdə Pərwərdigar Ayupning duasını կöbul ķildi.

10 Xuning bilən Ayup dostliri üçün dua կiliwidi, Pərwərdigar uni azab-kiyinqılıklıridin կayturup, əsligə kəltürdi; Pərwərdigar Ayupka burunkıdin ikki həssə kəp bərdi. □

11 Xuning bilən uning barlıq aka-uka, aqa-singil wə uningoşa ilgiri dost-aqinə bolqanlarning həmmisi uning yenioşa կeldi. Ular uning əyidə olturup uning bilən billə tamaklandı; uningoşa hesdaxlıq կilihip, Pərwərdigar uningoşa kəltürgən barlıq azab-okübatlər toqrisida təsəlli berixti; həmdə hərbir adəm uningoşa bir tənggidin kümüx, bardin altun հalka berixti. □

12 Pərwərdigar Ayupka keyinki künliridə burunkıdin keprək bəht-bərikət ata կildi; uning on tət ming կoyı, altə ming təgisi, bir ming կoxluk kalisi, bir ming mada exiki bar boldi.

- **42:8 «Kulum Ayup silər üçün dua կilidu»** — roxənki, Huda Ayupka ixinidu, kəzi Ayupning dosti üçün dua կiliçka razi bolidiqanlıqliqa yetidu. □ **42:10 «Pərwərdigar uni azab-kiyinqılıklıridin կayturup, əsligə kəltürdi»** — ibraniy tilida: «Pərwərdigar Ayupni əsirligidin əsligə kəltürdi». □ **42:11 «hərbir adəm uningoşa bir tənggidin kümüx, bardin altun հalka berixti»** — axu waqitta bəlkim tənggə-tilladək pul yok, pəkət altun-kümüx parqılıri boluxi mumkin.

13 Uningdin yənə yəttə oqlul, üq kiz tuoquldi. □

14 U kızlirining birinqisinining ismini «Yemimah», ikkinqisinining ismini «Kəziyə», üçinqisinining ismini «Kərən-hapuk» dəp koydi. □

15 Pütkül zemində Ayupning kızliridək xunqə güzel kızlarnı tapkılı bolmayıttı; atisi ularnı aka-ukiliri bilən ohxax mirashor kıldı. □

16 Bu ixlardın keyin Ayup bir yüz kırık yil yaxap, əz oqullirini, oqullirining oqullirini, hətta

□ **42:13 «Uningdin yənə yəttə oqlul, üq kiz tuoquldi»**

— Pərwərdigar Ayupka «tirilik» toqrluluk biwasitə həqkandaq gəp kilmidi. Biraq tekistə (10-ayət) mundak deyiliidu: — «Pərwərdigar uningoqa burunkidin ikki həssə kəp bərdi». Həywanlarning sani bolsa ikki həssə dərijidə kəpəytildi. Məsilən, əslidə uning yəttə ming koyi bar idi; hazır uning on tət ming koyi bar boldı, qatarlıklar. Biraq əslidə uning «on balisi, yəni yəttə oqlı, üq kizi» bar idi; hazır bolsa uning on tət oqlı, altə kizi bar bolux kerəkçü? Əməliyəttə u kiyamət künidə käytidin əslidiki yəttə oqlı, üq kizi bilən jəm bolidu. Xu qaqda u həkikətən on balılıkla əməs, bəlki yigirmə balılık bolidu. Ayup yengi balilirining oninqisi bilən tohtap kəlexi bilən, bəlkim bu «ikki həssə» degən ix kəlgüsidiq qoqum bir tirilikni kərsitudu, mən əslidiki on seyümlük balamdin pəkət wakıtlıq ayrıldım, dəp oylaxka baxlıqan bolsa kerək. Xunga bizningqə tirilik toqrluluk bu ixlardın bexarət aldı. Demək, «Pərwərdigar uningoqa burunkidin ikki həssə kəp bərdi» — kiyamət künı Ayup ularning tirildürülüxi bilənla yənilə huxallıq bilən ular bilən jəm bolup, on tət oqlı, altə kizi bilən didarlixip, «yengi asman, yengi zemin»da billə olturup oqızalnidu. □

42:14 «Yemimah» — «pahtək» degən mənidə. «Kəziyə» — «darqın» (huxpuraklıq bir hil ətir) degən mənidə. «Kərən-hapuk» — «sürmə münggüz» (sürmigə tolqan bir münggüz) degən mənidə. □

42:15 «atisi ularnı aka-ukiliri bilən ohxax mirashor kıldı» — bəlkim yengi ailisi üqün minnətdarlığını bildürüb, yaki uning hazırkı bayılıkrining mollukjını bildürüb üqün xundak kılqan.

tətinqi əwladkıqə, yəni əwrilirinimu kərgən.
17 Xuning bilən Ayup yaxinip, künliridin қanaət
tepip aləmdin ətti.

**Muk̄eddes Kalam (yəngi yezik)
The Holy Bible in the Uyghur language, written in
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

PDF generated using Haiola and XeLaTeX on 18 Apr 2025 from source files dated 31 Aug 2023

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5